



NƏ QƏDƏR Kİ MÜSTƏQİL
AZƏRBAYCAN DÖVLƏTİ VAR,
AZƏRBAYCAN XALQI VAR,
HEYDƏR ƏLİYEV ÜRƏKLƏRDƏ
YAŞAYACAQDIR!

iki sahil

VAHİD AZƏRBAYCAN UĞRUNDA!

www.ikisahil.az / www.ikisahil.tv

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

Nº 29 (7284) / Çərşənbə, 13 fevral 2019-cu il

Prezident İlham Əliyev:

2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir



Bax: səh. 2

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib



Bax: səh. 3

Birinci vitse-prezident azyaşlıların qayğısına qalan hər kəsə təşəkkürünü bildirib



Bax: səh. 4



Əli Həsənov:

Özəl və ictimai sektor, bütün vətəndaşlarımızı könüllülər hərəkətində yaxından iştirak etməyə çağırıq

Bax: səh. 4

Bax: səh. 7



Hikmət Hacıyev:

Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir

Bax: səh. 6



Qocaman neftçinin 90 illik yubileyi qeyd edilib

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüddüşü Rıza-Kulu Ağasıyevin 90 yaşı tamam olub.

Qəzetlərin maliyyələşməsi şərtləri ona görə dəyişdi ki...



Bax: səh. 11

Bax: səh. 10

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ:



7 il xidmətdə

Bax: səh. 19



Erməni kəşfiyyatının əlində alət olanlar

6

“Azərkosmos” Bakı Ali Neft Məktəbində seminar keçirib

16

Ermənistandakı “məxməri” şadyanalığın cod gerçəkliklərlə əvəzlənməsi

21

RUSİYA İMPERİYASININ QAFQAZ SİYASƏTİ VƏ BAKI NEFTİ

Prezident İlham Əliyev:

2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

PREZİDENT İLHAM ƏLİYEVİN REAL TELEVİZİYASINA MÜSAHİBƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

-Cənab Prezident, müsahibəyə vaxt ayırdığınız və bizi qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm və bunu biz Azərbaycan mətbuatına, mediasına Sizin diqqətiniz kimi qəbul edirik, təşəkkür edirik.

-Sağ olun. Siz bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İşlərdim ki, bu barədə də öz fikrimi bildirirəm, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizi imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımdan bir çoxu hesabət xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmli görüləcək işlər haqqında danışılır. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yəni də deyirəm ki, bu, həm hesabət xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq.



-Təşəkkür edirəm cənab Prezident, biz bunu hiss edirik, qiymətləndiririk. Ümidvaram ki, bu ənənə davamlı olacaq. Azərbaycan da 2019-cu il islahatların yeni və daha genişmiqyaslı dalğası ilə başladı. Biz islahatların əhatə dairəsini və əsas hədəflərini mahiyyət etibarilə inqilabi adlandırırıq. Sizcə yanılırmı ki?

-Mən hesab edirəm ki, siz çox düzgün təhlil apararaq belə bir qənaətdə gəlmisiniz. Doğrudan da 2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbii. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərmiş və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcılığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi.

Onu da deməliyəm ki, Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir. İslahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur. Əgər biz o illəri xatırlasaq görərik ki, ən böyük siyasi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, hakimiyyətə gələndən qədər Azərbaycanda senzura mövcud idi. Siz də o vaxt gənc jurnalist kimi bu senzura şəraitində fəaliyyət göstərirsiniz. Senzuranın ləğv edilməsi Heydər Əliyev tərəfindən aparılan çox ciddi islahat idi. Azərbaycana sərmayə qoyuluşunun, xarici sərmayə qoyuluşunun cəlb edilməsi işində çox böyük islahatlar aparıldı. "Əsrin müqaviləsi", - o vaxt postsovet məkanında bunun tay-bərabəri yox idi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu islahatlar aparıldı. Torpaq islahatı, hansı ki, biz bu gün də onun qoyduğu yolla gedirik və Azərbaycanda fermerlər torpaq vergisi istisna olmaqla, heç bir başqa vergi vermirlər. Bilirəm dünyanın hansı ölkəsində buna oxşar mənzərə var? İqtisadi islahatlar aparılmışdır.

2003-cü ildən islahatların yeni mərhələsi başlandı və hesab edirəm ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Çünki bu proqram bizə imkan verdi ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyən-ləşdirək və qısa müddət ərzində çox

güclü infrastruktur bazasının yaradılması işində nəticələr əldə edək. Əgər həmin illəri xatırlayırsınızsa, o vaxt biz infrastruktur baxımından çox geridə idik. Elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilmirdi. Bu gün Azərbaycan nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz səviyyəsində idi. Bu gün ən ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İçməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz. Bakı şəhərində bu, 80 faizdən çoxdur. Ancaq bu, böyük bir islahat idi. Digər infrastruktur layihələrinə gəlincə, misal üçün, biz artıq bir neçə ildir ki, 5 milyon insana pulsuz tibbi müayinə xidməti göstəririk. Bu, nəyə görə mümkün olub? Ona görə ki, son illərdə ölkəmizin hər bir yerində müasir xəstəxanalar, diaqnostika mərkəzləri yaradılıb. Yəni, bu imkan yaradılıb ki, biz indi ondan istifadə edək. İqtisadi sahədə aparılmış islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı islahatlar bu yeni reallıqları ortaya qoydu.

Biz birinci dəfə Dünya Bankının "Doing Business" hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatdır. Baxın, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi məsələdir. Ona görə islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsidir. Bu gün isə qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaraq, Biz iqtisadi müstəqilliyi əldə edən-

dən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq.

Ona görə 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, güdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.

Yəni, bugünkü reallıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr dikte edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır. Deyə bilərəm ki, keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfat sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək. Siz bilirsiniz ki, bu yaxınlarda minimum əməkhaqqının qaldırılması ilə bağlı çox ciddi addım atılmışdır, digər sosialyönümlü addımlar atılmışdır. Biz nəyin hesabına buna nail ola bilməmişik? Ona görə ki, bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bildik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır.

-Şəhid ailələri, təqaüdcülər, az-təminatlı ailələr, yıxcam şəkildə desək, islahatların mərkəzində sadəcə azərbaycanlılar dayanır. Özü də mən burada heç də yalnız şəhid vərasələrinə verilən birdəfəlik müavinətləri, minimum əməkhaqqının, təqaüdlərin artırılmasını nəzərdə tutmuram. Mənə elə gəlir ki, söhbət daha dərin, daha böyük mətləbdən gedir. Söhbət vətəndaş-dövlət təmasının yeni formatına keçiddən gedir.

-Tamamilə haqlısınız. Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilərəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilərəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərasələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir - dövlət-vətəndaş münasibətlərinin. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ildən artan maddi rifah daha da çoxalar.

Eyni zamanda, Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, biz hələ müstəqilliyimizin ilk illərindəyik. Bizim müstəqilliyimizin cəmi 27 yaşı var. Ona görə hər bir vətəndaş öz işi, əməyi, dövlətə olan sədaqəti ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir. Hesab edirəm ki, Azərbaycan bu sahədə də nümunəvi ölkədir. Çünki Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetimlədir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır. Yəni, bizim prinsiplərimiz bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır. Gətirdiyim misallar buna əyani sübutdur.

Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verdiyi zaman dövlət vətəndaşın yanındadır. Bu yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə, dövlət qurumları mənim tapşırıqlımla öz dəstəyini göstərirlər və göstərəcəklər. Bundan əvvəl şimal-qərb bölgəsində bundan daha böyük zəlzələ olmuşdur. Daşqın olmuşdur, minlərlə sakin evsiz-əşiksiz qalmışdır. İnkişaf etmiş ölkələrdə belə olan hallarda nə baş verir? Vətəndaş hansı ki, öz evini sığortalayıb, gedir sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, - eger ala bilsə, - və o pulla özü üçün yeni ev tikir. Yəni, aylarla, bəlkə də illərlə vətəndaş öz məişət problemini həll edə bilmir. Azərbaycanda nələr baş verir?! Dərhal bütün dövlət qurumları səfərbər olunur, dövlət maliyyə vəsaiti ayırır və evini itirmiş vətəndaşa dövlət xətti ilə ev tikilir. Hansı başqa ölkədə bunlar var?! Bunu deməklə mən öyünmək istəmirəm, sadəcə olaraq, həqiqətləri demək istəyirəm.

Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əminidir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq.

⇒ Davamı 3-cü səhifədə

Prezident İlham Əliyev:

2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

PREZİDENT İLHAM ƏLİYEVİN REAL TELEVİZİYASINA MÜSAHİBƏSİ

⇒ Əvvəli 2-ci səhifədə

-Şamaxıya gedəndə 92 yaşlı Saray nənə ilə görüşdük. Deyim, cənab Prezident, o, bu saat da Sizinlə görüşün təsəvvüratları altındadır.

-Saray nənəni xatırlatdınız. Hesab edirəm ki, Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirir. Saray nənə kimi nənələr, analar bizim milli-mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olublar. Hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyir. Məncə, bu, belədir. Baxın, evi dağılmış 92 yaşında bir qadın, bu adamda nə qədər nikbinlik var. Çünki Saray nənədə inam var ki, dövlət onun yanında olacaq. Sözün düzü, mən Şamaxıya gedəndə bilmirdim ki, Saray nənə ilə rastlaşacağam. Mən gedib zəlzələdən ziyan çəkmiş evlərə baxırdım, oradakı vəziyyətlə tanış olurdum. Saray nənəni görəndə mən bir daha əmin oldum ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz xalqımızla fəxr edə bilərik. Ən ağır vəziyyətdə, evi uçub. Sözün düzü, yəqin heç bilmirdi ki, kimsə onun köməyinə gələcək, ya gəlməyəcək. Onun evi təmir olunacaq, ya olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox. Amma bu insanda nə qədər inam, nikbinlik, xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan xalqının əyləməz ruhunu təcəssüm etdirir. Biz əsrlər boyu yaşayan bir xalq, bir millət, inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə borcluuyq. Ona görə bu görüş məndə də çox böyük təəssürat yaratdı, böyük bir iz buraxdı. Ümid edirəm ki, tezliklə Saray nənə ilə bir daha görüşəcəyəm və onun yeni evinin açarını ona təqdim edəcəyəm.

-Biz artıq məzmunca yeni bir Azərbaycanda yaşadığımızın fərqindəyik. Xeyli köhnə vərdişlər var idi ki, onlardan qurtulmuşuq. "ASAN xidmət" in təsiri ilə başlanan yeni həyat tərzinə, müasir, halal, şəffaf dövlətdə yaşamağa artıq öyrəşmişik. İslahatların yeni qanadı da bizdən təfəkkür mödelimizi tamam dəyişməyi tələb edir. Yeni, köhnə təfəkkür artıq bugünkü Azərbaycana yaramır. Son nəticədə hədəfiniz nədir?

-Əlbəttə ki, bugünkü Azərbaycan əvvəlki Azərbaycandan çox fərqlənir. Bugünkü Azərbaycan müasir dövlət kimi özünü artıq təsdiqləyib. Ölkədə aparılan islahatlar bizim niyyətimizi, siyasətimizi əks etdirir. Siz "ASAN xidmət"i yada saldınız. "ASAN xidmət" əslində ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. "ASAN xidmət" in əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yeni, bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı.

"ASAN xidmət" mənim təşəbbüsümle yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər "ASAN xidmət"i çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə "ASAN xidmət"i doğrudan da nadir bir ictimai xidmət mərkəzinə çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, - mən 15 mərkəzin açılışının hər birində olmuşam, - görmüşəm ki, edilən təqdimatlarda hansısa bir yenilik var. Yeni, bu, onu göstərir ki, orada çalışan insanlar, - onların mütləq əksəriyyəti gənclərdir, - çox böyük həvəslə, böyük sevgi ilə bunu edirlər. Onlarda böyük ruh yüksəkliyi var. Onlar istəyirlər ki, ölkəmizdə işlər daha yaxşı getsin, istəyirlər ki, bu işlərə öz töhfələrini versinlər. Yeni, "ASAN xidmət" çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür. Orada işləyən gənclər bizim gələcəyimizdir. "ASAN xidmət"də korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Yeni, mənfəi halların qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bunu bizə tövsiyə etməmişdir. Qərar da bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürlər. Ona görə bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. Sırr deyildir ki, "ASAN xidmət"ə qədər bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirirdilər, digər xoşagəlməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu, artıq keçmişdə qaldı. "ASAN xidmət"də təlim keçmiş 17 min könüllü tam yeni təfəkkürlü insanlardır. Onların amalı vətəndaşlara xidmət etməkdir, özü də təmənnəsiz. Gələcəkdə bu könüllülər, - artıq onların bir çoxu indi müxtəlif təşkilatlarda işləyirlər, - vətəndaşlarla təmasda tam yeni bir mövqe, tam yeni bir yanaşma nümayiş etdirəcəklər.

Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisidir - Prezidentdən tutmuş aşağı səviyyəli memura qədər. "ASAN Könüllüləri" bax, bu prinsiplərlə yaşayırlar. Ona görə bu, böyük bir hərəkatdır. Məhz buna görə bu il 5 yeni "ASAN xidmət" mərkəzi açılacaq. "ASAN xidmət" mərkəzlərində xidmətlərin sayı da gündən-günə artır, 200-dən çox xidmət göstərilir. Əlbəttə ki, bu, çox qürurverici bir məsələdir.

O ki qaldı, "hədəfimiz nədir" sualınıza, deməliyəm ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagəlməz hallara qarşı siyasətimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin bir neçə istiqaməti var, həm inzibati yollar, həm də institusional. Yeni, sistem xarakterli islahatlar. İndi "ASAN xidmət" elə qurulub ki, artıq bu sistem müstəqil formada yaşayır. Gələcəkdə orada çalışacaq vətəndaşlar bu prinsiplərə əməl edəcəklər. Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnəsiz və sədaqətlə xidmət göstərsinlər.

-Cənab Prezident, 1992-ci ildə Əbülfəz Elçibəy haqqında belə bir söz demişdim: "Zəif Prezident, əliboş komandan". Mənim qarşımda indi güclü Prezident və gerçək Ali Baş Komandan var. Elə bilirəm ki, buradan Dağlıq Qarabağ ətrafındakı vəziyyət mövzusunə keçək. Həm də ona görə ki,

bizim ortada 2016-cı ilin Aprel rəşadəti, 2018-ci ilin Naxçıvan uğurları var və elə gizlətməyək, 2019-cu ildən də uğurlar gözləyənlərimiz var, mən daxil olmaqla. Nəyə əsaslanırıq?

-Bilirsiniz, mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, tam əminəm, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzd. Tam əminliklə bunu deyirəm. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edər, ölkəmizin maraqlarını qoruya bilməmişlər. Xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütüylü və onun xəyanətkar siyasəti işğal şərtləndirən əsas amil olmuşdur. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi və çevriliş ərəfəsində Şuşa, Laçın işğal altına düşmüşdü. Çevrilişdən bir il keçmədən - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdü və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yarandı. Heydər Əliyev buna heç vaxt imkan verməzdi. Çünki onun siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütüylünün ağır mirasıdır. Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər apancı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnəmələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yeni, bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.

Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqələrdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik. Bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabıtlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifəti tamamilə darmadağın etdi. Yeni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zülmərlərə qaldırdı. Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.

Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yeni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bildiyiniz kimi, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqlik. Bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbul edilməzdir.

Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada "kim güclüdür, o da haqlıdır" prinsipi hökm sürür. Bu, yeni realıqdır. Biz bu realığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq.

⇒ Davamı 5-ci səhifədə



Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla başsağlığı verib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə icraçı direktor təyin edilib

Prezident İlham Əliyev Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Rəvan Vəqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilsin.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 21 milyon manat ayrılıb

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Respublikamızda son illər həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, digər sahələrdə olduğu kimi, qeyri-neft sektorunda da köklü dəyişikliklərə səbəb olmuşdur. Regionlarda suvarılan torpaq sahələrinin genişləndirilməsi, müterəqqi texnologiyalara əsaslanan aqroparkların, müasir heyvandarlıq komplekslərinin, iri fermer təsərrüfatlarının yaradılması nailiyyətlərin əldə olunmasında xüsusi rol oynamışdır və hazırda da bu işlər uğurla davam etdirilir.

Bu məqsədlə ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının daha artıq inkişaf etdirilməsi üçün strateji əhəmiyyəti olan bir sıra iri su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmiş, on minlərlə hektar yeni suvarılan sahə əkin dövryyəsinə daxil edilmiş, mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, eyni zamanda, rayon mərkəzləri və onlara bitişik yaşayış məntəqələri içməli su ilə təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2017-ci illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,4 milyon nəfərə yaxın olan 611 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətəyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 1107 subarteziyan quyusu qazılmışdır. 2018-ci ildə isə ölkənin əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətəyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subarteziyan quyusu qazılmışdır və suvarma su mənbəyi işğal zonasında qalmış Ağdam rayonunda hazırda əlavə olaraq 35 subarteziyan quyusunda qazma işləri aparılmaqdadır.

Sərəncamda qeyd edilir ki, əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətəyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subarteziyan quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.27-ci yarım bəndində göstərilmiş məbləğin 21 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Birinci vitse-prezident azyaşlıların qayğısına qalan hər kəsə təşəkkürünü bildirib



Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzi, Nəsimi rayonundakı 1 nömrəli körpələr evi və 268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşdükdən sonra həmin müəssisələrdə azyaşlıların qayğısına qalan hər kəsə təşəkkürünü bildirib.

Bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində yazılıb:

"Valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlardan qayğı və məhəbbətini əsirgəməyən həkimlərə, müəllimlərə, tibbi heyətə və hər kəsə dərin minnətdarlığımı bildirirəm. Səmimiyyət, şəfqət və sevgi onlara hava kimi lazımdır. Laqeyd yanaşmayan hər kəsə təşəkkür edirəm".

Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanda yeni hərbi attaşesini təyin edib.

Bu vəzifədə Türkiyə Baş Qərargahının İnspeksiya və qiymətləndirmə bölməsinin rəis müavini İsmayıl Hakkı Köseali çalışacaq.

R.T.Ərdoğanın sərəncamına əsasən, Türkiyə Silahlı Qüvvələri hərbi bölmələrinə də bir sıra komandanlar - general və admiralılar təyin edilib.

Siyavuş Novruzov: Xaricdə oturan bir qrup qüvvə böhtan kampaniyası apararaq əhalini çaşdırmağa çalışır



Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri tədqiqatçıdır. Bu addımlar nəticəsində həm təminat, həm də xidmət strategiyasının inkişafı təmin edilir ki, bu da nəticə etibarilə ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin yaradılması və digərlərinə xidmət edir.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən plenar iclasında deyib.

O təəssüflə qeyd edib ki, Azərbaycan əleyhinə işləyən qüvvələr əhalini aldatmağa çalışaraq görülməli işlərə hər vaxt qara yaxmağa cəhd göstərirlər: "Azərbaycan Prezidenti şəhid ailələrinə birdəfəlik maddi yardım ayırarkən də növbəti dəfə oxşar halın şahidi olduq. Dövlət başçısının tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Minimum əmək haqqı ilə bağlı da uzun müddətdir ki proseslər gedirdi. Bütün ölkələrin təcrübəsi öyrənildikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Xaricdə oturan bir qrup qüvvə isə bu gün şər, böhtan kampaniyası apararaq əhalini çaşdırmağa, vətəndaşların xeyrinə görülməli işləri gözəndirib salmağa çalışır".

S.Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirlərində, seçicilərlə görüşlərdə insanlara həqiqətləri çatdırmalıdır: "Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması üçün mühüm tapşırıqlar verir. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə də gənclərin sosial təminatı, onların irəli çəkilməsi məsələlərinə önəm verilir. Hər birimiz bu məsələləri lazımi səviyyədə ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu addımların, görülməli işlərin dövlətin strategiyası olduğunu başa salmalıyıq".

Əli Həsənov:

Özəl və ictimai sektoru, bütün vətəndaşlarımızı könüllülər hərəkətində yaxından iştirak etməyə çağırırıq

Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadə olunması üçün əlverişli imkanlar yaradır.

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif toplantılarda və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət üçün müsbət rolundan və əhəmiyyətindən dəfələrlə bəhs edib: "Dövlət başçısı fevralın 1-də Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqində bu məsələnin üzərində xüsusi dayanıb, Azərbaycanda geniş vüsət almış könüllülər hərəkətini alqışladığını bildirib, dövlət təşkilatlarına və özəl sektora gənc könüllülərin işə cəlb edilməsini tövsiyə edib. Cənab Prezident vur-



ğulayıb ki, könüllü fəaliyyət cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir, dövlət və özəl qurumlara öz funksiyalarını daha səmərəli yerinə yetirməyə imkan yaradır. Eyni zamanda müxtəlif qurumlarda könüllü fəaliyyətə cəlb olunmuş gənclər yaxşı təcrübə qazanır və onların əldə etdikləri bilik və bacarıqlar gələcəkdə peşəkar kadr ehtiyatının formalaşmasına öz töhfəsini verə bilər".

Prezidentin köməkçisi vurğulayıb ki, könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnaş xidmət göstərmək saf niyyətdən

doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir: "Eyni zamanda könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bütün bunlar nəzərə alınaraq, hələ 2009-cu ildə Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi məqsədilə "Könüllü fəaliyyət haqqında" qanun qəbul edilib. Hamımız Bakıda keçirilmiş "Avroviziya" müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları zamanı

minlərlə yeniyetmə və gəncin həmin beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində mühüm rol oynadığını yaxşı xatırlayırıq. Bu sahədə bir sıra dövlət təşkilatlarının və ictimai qurumların, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qızıl Aypara Cəmiyyətinin müsbət təcrübəsi var".

Ə.Həsənov əlavə edib ki, son zamanlar digər dövlət orqanları da könüllülük proqramları ilə çıxış etməyə başlayıblar: "Yaxşı olardı ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, özəl və ictimai sektor, o cümlədən kütləvi informasiya vasitələri də bu prosesə fəal qoşulsunlar. Eyni zamanda, bütün vətəndaşlarımızı, xüsusilə də gəncləri könüllülər hərəkətində yaxından iştirak etməyə çağırırıq".

Bahar Muradova:

Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır

Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə minimum əməkhaqqının artırılması bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. Bu ölkədə yüzminlərlə işçinin aylıq maaşının artmasına imkan verəcək.

Bunu Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

Onun sözlərinə görə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldil-

məsinə yönəlməli layihələrin uğurla həyata keçirilməsinə böyük zəmin yaradıb: "Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də dövlət qayğısının əhalinin bütün təbəqələrini əhatə etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən dövlət siyasəti nəticəsində əldə olunan möhtəşəm nailiyyətlər ölkəmizin daha da inkişaf etməsi üçün yeni perspektivlər açıb".

B.Muradova qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsini sosial siyasət təşkil edir: "Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialının güclənməsindən bütün ölkəboyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur".

Vitse-spiker vurğulayıb ki, ötən 15 ildə bu sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər



əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin edib: "Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir və bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır".

OPEC 2019-cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu azaldıb

OPEC fevral ayı üçün hesabatında 2019-cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu 50 min barrel azaldaraq 1,24 milyon barrelə endirib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, proqnoz azaldılması Amerika qitəsi, Avropa və Yaxın Şərq ölkələrində iqtisadi artım sürətinin yavaşlaması ehtimalı ilə bağlıdır.

Bundan əlavə, OPEC 2019-cu ildə OPEC üzvü olmayan ölkələrin neft təkliflərinin artımı üzrə gündəlik proqnozu ABŞ-ın Meksika körfəzində neft hasilatının artması gözləntilərinə yenedən baxılması hesabına 80 min bar-

rel artıraraq 2,18 milyon barrelə yüksəldib.

Hasilatın artırılması əsas etibarilə ABŞ, Braziliya, Rusiya, Böyük Britaniya, Qazaxıstan və Qanada gözlənilir, lakin Meksika, Kanada, Norveç və İndoneziyada hasilatın nəzərəcarpacaq dərəcədə azalması proqnozlaşdırılır.

Hesabatda deyilir ki, OPEC ölkələri yanvar ayında əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hesabına gündəlik hasilatı 797 min barrel azaldaraq 30,8 milyon barrelə endirib.

Beləliklə, OPEC-in digər mənbələrinin məlumatına görə, Səudiyyə Ərə-

bistanında gündəlik hasilat yanvarda 350 min barrel azalaraq 10,2 min barrelə düşüb. BƏƏ-də orta gündəlik hasilat 146 min barrel azalaraq 3,1 milyon barrel təşkil edib. Küveytdə bu göstərici 90 min barrel azalaraq 2,7 milyon barrelə bərabər olub. Lakin Səudiyyə Ərəbistanının özü OPEC-i məlumatlandıraraq ki, yanvar ayında onun gündəlik hasilatı 400 min barrel azalıb.

OPEC ölkələri 2019-cu ilin birinci yarısı ərzində gündəlik hasilatın 1,2 milyon barrel azaldılması barədə "OPEC+" ölkələrinin əldə etdikləri razılaşmalarda iştirak edirlər.

Prezident İlham Əliyev:

2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

PREZİDENT İLHAM ƏLİYEVİN REAL TELEVİZİYASINA MÜSAHİBƏSİ

⇒ Əvvəli 3-cü səhifədə

- 1990-cı illərdə yaqın ki, Azərbaycanı hətta turistin gözündən gizlətmək lazım idi ki, gəlib görməsinlər. Amma indi vəziyyət o dərəcədə dəyişib ki, gəlsinlər də, görsünlər də. Belə olanda kosmik klubla üzlüyümüzün də təbii ki, əsas məntiqi olur, təbii ki, Formula 1 yarışlarının Bakının küçələrində keçirilməsi də əsaslı olur. Bir zamanlar Siz deyəndə ki, Azərbaycanda beşulduzlu, yeddiulduzlu otellər tikilməlidir, bəlkə də bunlara bir az anlaşılmaz, hətta mümkün olmayan bir şey kimi baxırdılar. Amma bu gün görürük ki, belə otellərin sayı azlıq edir, artırmaq lazımdır. Belə deyək, qonaqlarımızın ölkəmizə xoş gəlib, səfa gətirmələrindən ötrü daha nələri etmək niyyətindəsiniz, cənab Prezident.

- Bilirsiniz, turizm hər bir ölkə üçün çox önəmli bir sahədir. Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmle bağlıdır. Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq. İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastruktur, otellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zamanədə ön plandadır. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər idi. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artırmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu. 2017-ci ildə turistlərin sayı 20 faiz artdı. Amma o 22 faizin üstündə olan rəqəmdir. Təsəvvür edin nə qədər. Deməli, keçən il 6 faiz artdı. Artım böyük deyil, amma artıq baza yüksəkdir. Bu ilin yanvar ayında yenə də artır. Təkcə Formula 1 yarışa birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait

yaratdı. Yarımlı milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox.

Biz xidmət sektorunda bundan çox böyük xeyir götürürük. Azərbaycanı dünyada tanımaq üçün bunun çox böyük əhəmiyyəti var. Turizm ixracın bir növüdür. Mən bir müqayisə gətirim sizin üçün. Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycan da turizm sənayesi daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önəmli istiqamətidir.

-Mən istəyirəm Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışınıza toxunacağ. Ona görə ki, bu, sadəcə, çıxış deyildi, bu, Azərbaycan gəncləri üçün dövlət başçısının elan etdiyi platforma idi. Ümumiyyətlə, kadr siyasətində gənclərə verilən xüsusi önəm də diqqət mərkəzindədir. Bütün bunları nəzərə alaraq, Sizin gənclərlə bağlı xəttinizi təxminən belə elan etmək olarmı ki, müstəqil dövlət üçün sağlam, kreativ və güclü gənclik?

-Bəli, bu forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500 gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum mənə çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözəl təəssürat bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə nə qədər sədaqətli, nə qədər cəsarətli, nə qədər bilikliyərlər. Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər üçün imkanlar açıılır, gənclər dövlət işinə dəvət olunurlar. Mən göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumları könüllüləri işə cəlb etsinlər. Yəni, təkcə "ASAN"-da yox, başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı yaradıldı. Hesab edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə qazanmalıdırlar və özlərini gələcəyə hazırlamalıdırlar.

Mən çıxışımda gənclərə öz sözümü dedim. Dedim ki, əlbəttə, bilikli, savadlı olmalıdırlar. Çünki hər bir ölkənin inkişafı vətəndaşların intellektual səviyyəsindən asılıdır, təbii sərvətlərdən yox, hansısa başqa qaynaqlardan yox, məhz intellektual səviyyədə. Baxın, inkişaf etmiş ölkələrin təcrübəsinə.

Onlar nəyin hesabına inkişaf ediblər? Texnologiyaların, innovasiyaların, biliyin, savadın. Ona görə Azərbaycan gəncləri də mütləq bilikli, savadlı olmalıdırlar. Eyni zamanda, mən forumda da bunu dedim, gənclərimiz milli ruhda tərbiyə almalıdırlar. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli məniyyətimizi qorumuşuq. Halbuki bu, çətin idi. Nəyin hesabına? İlk növbədə, ona görə ki, biz həmişə milli-mənəvi dəyərlərə sadıq olmuşuq, həmişə Azərbaycan dəyərlərini qorumuşuq. Bunu əsrlər boyu ən əlverişsiz mühitdə qorumuşuq, bu gün də qorumalıyıq. Bunu qoruyan nəsilərdir - yaşlı nəsil, gənc nəsil. Bu gün biz bunu qoruyuruq və Azərbaycanın müstəqilliyinin, xalqımızın milli maraqlarının keşiyində durmuşuq. Bax, bu gün yetişən gənclər gələcəkdə eyni addımları atmalıdırlar. Bunu etmək üçün onlarda milli təfəkkür, milli düşüncə, milli ruh olmalıdır. Biz çalışırıq gəncləri bu istiqamətə yönləndirək ki, onlar böyüyəndə həmişə Azərbaycanın dövlət müstəqilliyinin keşiyində dursunlar. Ona görə hesab edirəm ki, bilik, savad, müasirlik, vətənpərvərlik, milli ruh gənclərimizin əsas prinsipləri olmalıdır. Mən şadam ki, Azərbaycan gəncləri məhz bu meyarlara cavab verirlər.

-Forumda Sizin çıxışınızdan bir sitat gətirmək istəyirəm. Mənə elə gəlir ki, bu, yeni rədaksiyada təqdimat idi: "Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub". Bu bəyanatınız bir az açıqlamağınızı xahiş edirəm.

-Bəli, bu açıqlama təsadüfən verilmədi. Çünki yenə də deyirəm, bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir səyilənir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq.

Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzle qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da Azərbaycandır.

Qonşularla yaxşı münasibətlər olmadan biz enerji, nəqliyyat layihələrini icra edə bilərdikmi? Əlbəttə ki, yox. Mən qeyd etdim ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Biz qonşularsız buna nail ola bilərdikmi? Əlbəttə ki, yox. Nəinki yaxın qonşularımızla, biz daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq formatı yaradıırıq. Məhz bu əməkdaşlıq formatı imkan verir ki, biz öz nəhəng, transmilli layihələrimizi uğurla və vaxtında icra edək. Ona görə bu, bizim üçün strateji əhəmiyyət daşıyan bir yanaşmadır. Mən şadam ki, bu gün qonşularımızla bizim əlaqələrimiz dostluq, mehriban qonşuluq, əməkdaşlıq üzərində qurulub və bu əməkdaşlığın çox böyük gələcəyi var.

Eyni zamanda, Azərbaycan müsəlman aləminin bir parçasıdır. Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən müsəlman ölkələridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir. Bilirsiniz, müsəlman aləmində bəzi ölkələr bir-biri ilə hələ ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr qura bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyyətlərin azaldılmasında öz rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsədüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanın rolunu çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyi güclənməsinə böyük töhfə veririk. Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, sadəcə, bir idman yarışa deyildi. Bu, bütün müsəlman ölkələrinin gənclərini, idmançılarını bir araya gətirən dostluq, həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi əlbəttə ki, müsəlman aləmində bizim rolumuzu daha da gücləndirdi. Ona görə xarici siyasətimizin önəmli istiqaməti müsəlman ölkələri ilə əməkdaşlıqla bağlıdır.

Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb - Avropa İttifaqının üçdəbir hissəsi ilə. Keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb. Bu, çox ciddi sənəddir, bir çox məsələləri əhatə edir, o cümlədən münafişə ilə bağlı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında açıq-aydın dəstək göstərilir. Bu, böyük diplomatik uğurumuzdur. Bu, xarici siyasətimizin əsas istiqamətləridir.

Biz Qoşulmama Hərəkatının üzvüyük. Bir neçə il bundan əvvəl üzv olmuşuq. Amma dərhal Qoşulmama Hərəkatı, - BMT-dən sonra ikinci böyük təşkilatdır, - münafişə ilə bağlı çox ədalətli qətnəmə qəbul etmişdir. Biz Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Yəni, bizim beynəlxalq nüfuzumuz artır. Biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də çox çətin bir mübarizədə. On altı turdan sonra biz bu

na nail ola bilmişik. Yeni, bu, nəyi göstərir? Onu göstərir ki, bizə inam, rəğbət var, bizim müstəqil siyasətimizə dəstək var. Bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik.

-Elə məntiqi davam olaraq mən Azərbaycanın daxili siyasəti barədə də soruşmaq istəyirəm, cənab Prezident. Nəinki Qafqazda, MDB-də, Avropada, hətta mən dünyada Azərbaycan kimi ikinci sabit, əmin-aman bir ölkə tanıdıram ki, orada dinlər və dillər, dünyanın bütün dinləri və dilləri normal ünsiyyətdə olsunlar. Buna necə nail olursunuz?

-Bilirsiniz, yaqın ki, bunun da bir çox səbəbləri var. Xüsusilə son illər ərzində dünyada, bizim regionumuzda, MDB məkanında, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Biz bunu gündəlik formatda televiziyaadan başqa, kütləvi informasiya vasitələrindən görürük, izləyirik. Münafişələr, qanlı toqquşmalar, müharibələr alovlanır, milyonlarla yeni köçkün dalgası yaranır. Ölkələr arasında ziddiyyətlər kəskinləşir, müttəfiqlər arasında münasibətlər pozulur. Yəni, biz dünyanın müxtəlif yerlərində bunu görürük. Təhdidlər, risklər artır. Bütün bu mənfi mənərə fonunda, əlbəttə ki, Azərbaycanın tutduğu mövqə daha da böyük maraq doğurur, özünə daha da böyük rəğbət qazandırır. Çünki sabitlik dövründə deyə bilərəm ki, elə hər yerdə sabitlikdir. Amma bu gün, qeyd etdiyiniz kimi, Azərbaycan bu coğrafiyada sabitlik məkanıdır. Bunun bir çox səbəbləri var, ilk növbədə, hesab edirəm ki, bizim düzgün siyasətimiz, digər tərəfdən, Azərbaycanda bütün xalqların, bütün konfessiyaların bir ailə kimi yaşaması, dini-milli zəmində heç vaxt ayrı-seçkiləyin olmaması. Bu, həm bizim siyasətimizdir, həm də ki, xalqdan gələn bir niyyətdir, təşəbbüsdür, sifarişdir, eyni zamanda, aparılan işlərə xalq tərəfindən göstərilən dəstəkdir. Əsas səbəblər, mənəcə, bunlardan ibarətdir.

Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtidir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır. Son prezident seçkilərində mənə göstərilən böyük etimad dediyim sözlərin məntiqi sübutudur. Sabitlik olmayan yerdə ölkələr dağılır, insanlar əziyyət çəkir, fəlakətlər baş verir. Biz bunu yaxın tarixdə görürük. Ona görə Azərbaycan da sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə, dövlətin və hər bir vətəndaşın. Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzüdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Bu, bizə imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın.

-Cənab Prezident, təşəkkür edirəm. Bizə səxavətlə vaxt ayırdınız, suallarımıza cavab verdiniz. Bütün Azərbaycan mətbuatı və mediası adından minnətdaram.

-Sağ olun.

“İşsiz DOSTu” proqramına cəlb edilənlərin sayı 25 minə çatıb

“İşsiz DOSTu” proqramına
cəlb edilənlərin sayı
25 minə çatıb



Cənab Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsiz DOSTu” proqramına son günlər daha 2 minədək şəxs cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsiz DOSTu” proqramına cəlb edirlər. Cari ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərlə təmin edilib.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsinə “iki sahil”ə verilən məlumata görə, proqram çərçivəsində ictimai faydalı xarakter daşıyan ödənişli ictimai işlərlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

“Azəriqaz” 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlayıb




“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir.

Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqlətmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 17,1 km yeni qaz kəməri çəkilmiş, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 36,1 km qaz kəməri əsaslı təmir olunmuşdur. Cari ilin yanvar ayında Gədəbəy rayonu üzrə 6, İsmayıl rayonu üzrə 1, Ağsu rayonu üzrə 5 və Şamaxı rayonu üzrə isə 2 olmaqla ümumilikdə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılmışdır.

Qocaman neftçinin 90 illik yubileyi qeyd edilib



Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüddəsi Rıza-Kulu Ağasıyevin 90 yaşı tamam olub.

SOCAR-dan “iki sahil”ə verilən məlumata görə, qocaman neftçini 90 illik yubileyi münasibətilə şirkətin vitse-prezidenti David Məmmədov və şirkət rəhbərliyinin nümayəndələri evində ziyarət edib, SOCAR-ın prezidenti Rövnaq Abdullayevin və çoxminli neftçilər ailəsinin təbriklərini yubilyara çatdırıblar.

Qocaman neftçi son illərdə ölkə

başçısı İlham Əliyevin rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs edib, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

R.Ağasıyev Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft emalı və kimya sənayesi ilə bağlayıb. Əmək fəaliyyətinə neft emalı zavodunda operator vəzifəsində başlayıb, Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsində yüksəlib. 25 il Neftayırma və neft kimyası müəssi-

sələrinin layihələndirilməsi İnstitutunun direktoru olan R.Ağasıyev Bakıdakı neft emalı zavodlarının yenidən qurulması ilə yanaşı, Volqoqrad, Fərqaqanə, Türkmənbaşı, Çimkənd və s. şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsi və istismarı prosesində yaxından iştirak edib. R.Ağasıyevin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, “Şöhrət”, Azərbaycanın əməkdar səmərələşdiricisi fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

“Azərkosmos” Bakı Ali Neft Məktəbində seminar keçirib



Bakı Ali Neft Məktəbində (BANM) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Məsafədən müşahidənin əsasları” mövzusunda seminar keçirilib. Seminarda BANM-in rektoru Elmar Qasımov, “Azərkosmos”un nümayəndələri, ali məktəbin müəllim və tələbələri iştirak ediblər.

Ali məktəbin rektoru bildirib ki, BANM “Azərkosmos” ASC ilə əməkdaşlığını uğurla davam etdirir. Rektor bildirib ki, BANM-in tələbələri “Azərkosmos” və Təhsil Nazirliyinin bir-

gə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2018” müsabiqəsində “Interstellar” komandası adı altında ikinci yeri qazanıblar. “Ali məktəbin tələbələri “Azərkosmos”un təşkil etdiyi layihələrdə bundan sonra da böyük həvəslə iştirak edəcəklər”, - deyə rektor bildirib.

Seminarda “Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Tərhan Məmmədov, Mərkəzdə mühəndis-proqramçı Cavid Xəlilov, Təsvirin emalı qrupunun Məsafədən zondlama üzrə aparıcı mütəxəssisləri Elman Ələskərov və İsmət Baxışov tələbələrə qarşısında böyük təqdimatla çıxış ediblər.

Əvvəlcə tələbələrə “Azərkosmos” ASC-nin fəaliyyəti və tələbələr üçün təşkil edilən layihələr haqqında məlumat verilib. Daha sonra “Məsafədən müşahidənin əsasları” mövzusunda seminarda peyqlər və məlumatların əldə olunması, elektromaqnit enerjisi, məkan və spektral məlumatlar, təsvirlər, süni intellekt haqqında təqdimat edilib.

Seminardan sonra “Azərkosmos”un nümayəndələrinə BANM-in kampusunu ilə yaxından tanış olmaq üçün tur təşkil edilib.

✍ Zamin Məmmədov, “iki sahil”

Dmitri Peskov:

OPEC+ ölkələrinin “Alyans”ı yaradıla bilər

Rusiya Prezidenti Vladimir Putin OPEC+ ölkələrinin yeni və daha sabit strukturunun yaradılması təşəbbüsü ətrafında müzakirələr aparıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.

Peskov deyib ki, Rusiyanın dövlət başçısı bu məsələni “G20” ölkələrinin sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da müzakirə edib. “Bu məsələ digər beynəlxalq tərəfdaşlarla aparılan müzakirələrdə də bəyanilib. Prezident Putin neftin qiymətləri üzrə dünya bazarında vəziyyətin sabitləşməsi üçün bu addımın səmərəli olacağını qeyd edib”, - deyə mətbuat katibi əlavə edib.

Bu yaxınlarda OPEC+ ölkələri məsləhətləşmələri davam etdirmək və nəticə əldə etmək məqsədilə “Alyans” adlanacaq yeni strukturun yaradılmasını müzakirə edəcəklər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev **AZƏRTAC**-a məxsusi müsahibə verib. **"İki sahil"** müsahibəni təqdim edir.

-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar son dövrlərdə qismən nikbin ab-havanın yaranmasına baxmayaraq, Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən bəyanatlar bu ölkənin sülhün əleyhinə olduğunu nümayiş etdirir. Növbəti belə bir bəyanatla Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan "Sputnik Armenia"ya verdiyi müsahibəsində çıxış edib. Bu barədə nə deyərdiniz?

-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticəyönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlarına baxmayaraq, son dövrlərdə Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir. Ermənistan baş nazirinin mətbuat katibinin və digər Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş əra-

Hikmət Hacıyev:

Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir



zilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdlərindən başqa bir şey deyil.

Sülh ifadəsinə qarşı çıxış etmək Ermənistanın "münaqişənin məxsusi olaraq sülh yolu ilə həll edilməsi" barədə açıqlamalarının yalnız deklarativ xarakter daşdığını, Ermənistan əsl məqsədinin regionda dayanıqlı sülhün təmin

edilməsi deyil, hərbi işğala əsaslanan status-kvonu saxlamaq olduğunu açıq şəkildə nümayiş etdirir.

Ermənistan baş nazirinin mətbuat katibi bir məqamı düzgün qeyd edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə dialoq və təmaslarına maneə olan hal isə Ermənistanın işğalçılıq siyasəti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında belə dialoqun yaranmasına və sülh şəraitində gələcək birgəyaşayışın müzakirə edilməsinə imkan vermir. Ona görə də ilkin və ən vacib addım kimi, BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın iş-

ğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Sülhün əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq əvəzinə, Ermənistan rəhbərliyi öz xalqını sülhə və qonşu dövlətlərlə mehriban münasibətlərə hazırlamalıdır.

-Ermənistanın yeni hökuməti "iqtisadi inqilab" şüarı ilə çıxış edərək iqtisadi inkişaf-la bağlı yeni proqram təqdim edib. Avropa İttifaqının dəstəyi ilə bu günlərdə münaqişənin həllinin iqtisadi dividendləri ilə bağlı hesabat hazırlanıb. Münaqişə həll edilmədən Ermənistanın iqtisadi inkişafı mümkündürmü?

-İqtisadiyyatın öz qanunları var və iqtisadiyyat inqilabı şüarlar deyil, orta və uzunmüddətli baxışa əsaslanan ardıcıl və planlı iş tələb edir. Münaqişə həll edilmədən Ermənistanda hər hansı iqtisadi sıçrayışın əldə edilməsini iddia etmək utopiyadır.

Avropa İttifaqının sifarişi ilə

hazırlanan sözügedən hesabatla tanış olmaq orada əks olunan bəzi tezisləri bölüşürük. Əslində Azərbaycan Respublikası həmişə bunu bəyan edirdi ki, münaqişənin həlli regional əməkdaşlığa və çiçəklənməyə xidmət edəcək və bundan da, ilk növbədə, Ermənistan əhalisi faydalana biləcək. Başqa sözlə desək, iqtisadi pragmatizm münaqişənin həllində təsir göstərə biləcək vacib amillərdən biridir.

Hərbi işğal davam etdirmək Ermənistanın siyasi, iqtisadi və demoqrafik resurslarını tükətməklə yanaşı, kiçik daxili bazara malik olan Ermənistanı real regional əməkdaşlıq imkanlarından, investisiyalardan və dayanıqlı inkişafdan məhrum edir.

Hələ də ümidvar olmaq istərdik ki, Ermənistanın yeni rəhbərliyi Köçeryan-Sarkisyan kriminal xuntasının səhvlərini təkrar etməyəcək, siyasi və iqtisadi pragmatizm nümayiş etdirərək münaqişənin həlli istiqamətində ciddi addımlar atacaq, işğalçılıq siyasətinə son qoyaraq regional sülh və çiçəklənmə yolunu seçəcək.

Göyçay Xəstəxanasının baş həkimi:

QANAXMA İLƏ GƏLƏN QADIN MƏCBURİ ABORT ZAMANI ÖLÜB

Göyçay rayon Mərkəzi Xəstəxanası abort zamanı dünyasını dəyişən qadınla bağlı yayılan məlumata münasibət bildirib.

Xəstəxananın baş həkimi Elçin Bilalov Trend-ə açıqlamasında bildirib ki, dünyasını dəyişən 1990-cı il təvəllüdü Nurlan Əlikəşizadə qızı Əliyeva Göyçay sakini deyil: "Qadın As-tara sakinidir. Həyat yoldaşı çoban işləyir. Bir neçə gün öncə həyat yoldaşı ilə birlikdə Göyçaya gəlib. Bu gün səhər saatlarında qadın kəskin qanaxma ilə xəstəxananın doğum şöbəsinə daxil olub. Qadın 14 həftəlik hamilə olub. Həkimlər onu məcburiyyət qarşısında abort etmək qərarı verib. Qadın abort zamanı dünyasını dəyişib".

Baş həkim bildirib ki, qadın bu vaxta qədər bir neçə dəfə qeysəriyyə əməliyyatı olub və uşaqlıq borusu zədələnib:

"Hər dəfə qeysəriyyə əməliyyatı zamanı uşaqlıq borusu zədələnir. Bu qadın da 2-3 dəfə qeysəriyyə əməliyyatı olunub. Bu dəfə də qanaxma ilə daxil olub və abort zamanı dünyasını dəyişib".

E.Bilalov bildirib ki, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

UKRAYNADA HƏR GÜN 450-dən ÇOX İNSAN QIZILCA XƏSTƏLİYİNƏ TUTULUR



İlin əvvəlindən Ukraynada 18 170 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 7808 nəfəri böyük, 10 362-si isə uşaqlardır.

Hesabat dövründə qızılca xəstəliyindən 8 nəfər həlak olub. Xəstəliyin ən yüksək göstəricisi qeydə alınan bölgələr Lvov, Vinnitsa və Rovno vilayətləridir.

2017-ci ildən qızılca xəstəliyi yayılandan bəri Ukraynada 28 nəfər bu xəstəlikdən ölüb, bunlardan 17-si uşaqlardır.

Qeyd edək ki, 2018-ci ildə 54481 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 20204-ü böyük, 34277-si isə uşaqlardır. Hesabat dövründə qızılca xəstəliyindən 16 nəfər həyatını itirib.

Dünya Bankının missiyasının Azərbaycanda araşdırmalarının nəticələri müzakirə olunub

Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf əhalinin gəlirlərinin, o cümlədən həssas qruplara yönələn sosial ödənişlərin artırılması istiqamətində ardıcıl şəkildə mühüm addımların atılması ilə müşahidə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Mətin Kərimli Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar təhlil üzrə missiyası ilə görüşdə vurğulayıb.

Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin nailiyyətlərini diqqətə çatdıran M.Kərimli respublikada iqtisadi artımla bərabər, rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən məqsədyönlü dövlət proqramları nəticəsində ölkədə yoxsulluq və işsizliyin kəskin şəkildə azaldıldığını vurğulayıb. O, ölkədə etibarlı sosial müdafiə sisteminin qurulduğunu, yeni iş yerlərinin yaradılmasının daimi xarakter aldığını, sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçildiyini deyib.

Əhalinin gəlirlərinin və rifahının artırılmasının



Azərbaycan dövlətinin əsas məqsədlərindən olduğunu deyən nazir müavini bu istiqamətdə atılan mühüm addımların davam etdiyini diqqətə çatdırıb. M.Kərimli buna misal olaraq, Prezident İlham Əliyevin bu il sosial sahə ilə bağlı bir sıra fərman və sərəncamlar imzaladığını qeyd edib. O bildirib ki, bu sərəncamlar bir dəfəlik ödəmə verilən şəhid və şəhidlərinin əhatə dairəsinin genişlənməsinə, həssas qruplar üçün dövlət büdcəsi hesabına mənzil tikintisinin güclənməsinə, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin, 1,3 milyon nəfəri əhatə edən pensiyaçıların 94 faizinin pensiyasının, 600 mindən çox işçinin əmək

haqqının artımına imkan verib. M.Kərimli aztəminatlı ailələrin dövlətin sosial yardım proqramı ilə əhatə olunduqlarını, bununla bərabər bu kateqoriyadan olan ailələrin kiçik biznesə çıxışına imkan verən özünməşğulluq proqramının əhatə dairəsinin 6,5 dəfə genişləndiyini, son bir ildə bu proqramda 7,3 minə qədər ailənin cəlb edildiyini deyib.

Dünya Bankı ilə ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən nazir müavini Azərbaycanın rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyasının iqtisadi və sosial rifahın monitorinq sahəsində fəaliyyətinin önəmini qeyd edib. O, aparılan

araşdırmanın nəticələrinin müvafiq siyasi və praktik iş müstəvisində nəzərə alınacağını deyib.

Missiyanın üzvləri ölkəmizdə aparılan siyasətdə rifah amilinin ön plan-da saxlanması, sosial ödənişlərin artırılmasının, ümumən əhali gəlirlərinin artımına yönələn tədbirlərin tədqiqatı olduğunu bildiriblər.

Görüşdə missiyanın Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar araşdırmalarının nəticələri müzakirə olunub, yoxsulluğun qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsinə, ölkəmizdə sosial sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.

NÖVBƏTİ MONİTORİNG



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 13-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olu və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

AZƏRBAYCAN ALİMLƏRİ YENİ VELOSİPED İXTİRA EDİBLƏR



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və

“Azalternative-nerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlşirgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.

Institutdan Trend-ə verilən məlumata görə, bu, Azərbaycanın ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir.

Sözündən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilər.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.

Dünyanın demokratiya anlayışına çoxmeyarlı baxış

Yazıya dövlətimizin başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi bu fikirlərlə başlamaq istədik: “Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənnə ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi.”

Cənab İlham Əliyevin bu fikirləri demokratiya anlayışına ikili yanaşan dünya dövlətlərinə, beynəlxalq təşkilatlara tutarlı cavab, ədalət meyarının qorunmasına və tətbiqinə çağırışdır. Azərbaycana qərəzli mövqeyini açıq-aşkar şəkildə ortaya qoyan “Freedom House” kimi təşkilatların hesabatlarında Azərbaycanı “qeyri-azad”, Ermənistanı isə “qismən azad” ölkələr sırasına qeyd etməsi dünyanın hüquq problemini yaşamasına bir daha aydınlıq gətirir. İllərdir Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müstəqil ərazisi kimi təqdim edən “Freedom House”dan obyektiv yanaşma gözləmək sadəlövhlik olar. Qurum bu yanaşması ilə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirdiyini ortaya qoyur, ən əsası siyasi sifarişləri yerinə yetirmək xəstəliyindən xilas ola bilmədiyini göstərir.

Reallıq budur ki, Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Azərbaycan sabitləşdirici faktor kimi nüfuz qazanıb. Dünyada və bölgədə gedən proseslərdən, dünyanın ikili siyasətindən, demokratiya anlayışına fərqli yanaşmalardan asılı olmayaraq Azərbaycan siyasətində müstəqildir, demokratiya yolunda inamla irəliləyir.

Cənab İlham Əliyev bütün çıxışlarında “Bütün dövlətlərə vahid meyarlarla yanaşılmalıdır” kimi çağırış edir. Bu mühüm məqam da açıqlanır ki, dünyanın ikili standartlarının mövcudluğuna baxmayaraq, Azərbaycan geri çəkilmir, daim irəliləyir, dünyanın ikili siyasətinə, erməni yalanlarına qarşı mövcud reallıqları, ədalətli mövqeyini, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatımızı, ən əsası gücümüzü, birliyimizi, həmrəyliyimizi nümayiş etdiririk.

Azərbaycan istər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində, istərsə də demokratik islahatların dəyərləndirilməsində dünyanın ikili siyasətini qabarıq şəkildə şahidi olur. Bəzi dünya dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanda ən kiçik bir olayı lupa ilə izləməsi, amma maraqlarının həyata keçirilməsində bir vasitə rolunu oynayan Ermənistan kimi işğalçı, demokrati-



ya anlayışından bixəbər olan dövlətdə cərəyan edən proseslərə göz yumması daim rəsmi Bakı tərəfindən sərt reaksiya ilə cavablandırılıb. Ədalət maraqların arxasında əriyirsə, burada hansı inamdan söhbət gedə bilər? Ədalət deyilən məfhum var ki, dünya bu prinsipə söykənməli, münaqişəli məsələlərin həllinə dəstək olmalıdır. Lakin bəzi dövlətlər, təşkilatlar işğalçı dövlətə sevgilərini demokratiyaya dəstək adı altında pərdələməyə, haqq qazandırmaya çalışırlar. Məlumdur ki, ABŞ Konqresi hər il işğalçı Ermənistanı və qondarma rejimə ayırdığı vəsaitlərin həcmi məhz “demokratiyaya dəstək” adı altında artırır. Eyni ssenarini işğal olunmuş ərazilərimiz səfərləri ətrafında gerçəkləşdirirlər. Belə olan halda üzündənirə “sülhə dəstək” missiyası qanunsuz əməllərlə gerçəkləşdirilirmi?

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən olan Fransa qondarma “erməni soyqırımı”nın tarixini- 24 aprel ölkədə matəm günü elan edərsə, artıq beynəlxalq hüququn, ədalət meyarının hansı şəkildə tətbiq olunmasını geniş şərh etməyə ehtiyac qalmır. Bu da dünyanın ikili siyasətinin təzahürüdür. Dünya məgər bu günə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən, erməni vəhşiliklərindən xəbərsizdirmi? Məgər onlara erməni vəhşiliyinin təzahürü, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımında 106 qadın, 63 uşağın, ümumilikdə 613 nəfərin qətlə yetirildiyi məlum deyilmi? Tarixin ayrı-ayrı dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilərin saxta tarix yazıb bunu həqiqət kimi qəbul etdirmək cəhdlərindən dünya məlumatsızdırmı? Hər kəsə bəlli, özlərinə isə “təsədüf” kimi görünən ikili yanaşmalarına Azərbaycan ictimaiyyəti daim sərt münasibətini nümayiş etdirib.

Bu kimi faktları xeyli sayda sadalamaq olar. Bu günümüzün əsas çağırışı kağız üzərində qalan bəyanatların icrasına, meyarların tətbiqinə başlanılmasıdır. Dünyanın ikili siyasətinə və bu yanaşmadan yaranan Ermənistanın erköylünlüyünə işıq salan faktlar saysız-hesabsızdır. Ermənilərin hiyləgərliklərindən irəliləyən addımları sırasında yer alan “erməni soyqırımı” abidəsinin ucaldılması, muzeyinin yaradılması da ikili siyasətdən alınan gücün göstəricisidir. Nə zamana qədər ki, demokratiyaya fərqli yanaşma mövcuddur, beynəlxalq hüquq normaları zamana və məkana görə dəyişir, ədalətsizliklər davamlı, ondan qaynaqlanan problemlər həllini gözləməkdə olacaq.

✍ Yegənə Əliyeva, “iki sahil”



Deputat:

Belə sərəncamlar davamlı olacaq

bəti mühüm addımdır. Belə ki, ölkəmizdə əməkhaqları, yaşayış minimumu, pensiya müavinətləri, demək olar, hər il artırılır, bunu əsla danmaq olmaz. Son 15 ildə ölkə üzrə orta əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artırılıb. Amma bu məbləğlər indiki artımla müqayisədə o qədər də çox olmayıb. Budəfəki artım - 38, 4 faiz isə olduqca önəmlidir. Yeni minimum aylıq əməkhaqqının 50 manat artırılması böyük bir addımdır. Bu, həm də respublikamızda həyata keçirilən uğurlu siyasətin vətəndaşların güzəranının yaxşılaşdırılmasına yönəldiyinin daha bir göstəricisidir. Başqa sözlə desək, minimum aylıq əməkhaqqı-

nın bu qədər artırılması əhalinin yaşayış səviyyəsinin daim diqqət mərkəzində olduğunu, dövlətimizin xalqa qayğısının ifadəsidir.”

Belə yüksək artıma dünya dövlətlərində çox nadir hallarda təsadüf olunduğunu vurğulayan Milli Məclisin deputatı qeyd etdi ki, minimum aylıq əməkhaqqının artımı dövlət və özəl sektorlarda çalışan təxminən 600 min nəfər insanı əhatə edəcək: “Minimum aylıq əməkhaqqının artırılması, eyni zamanda, sosial sığorta haqlarının artmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli dərəcədə artması ilə nəticə-

lənəcək”.

Milli Məclisin deputatı, həmçinin bildirdi ki, həyata keçirilən uğurlu islahatlar, layihələr sayəsində ölkəmiz inkişaf etdikcə, onun iqtisadi göstəriciləri dəildən-ile artır: “Bu isə belə sərəncamların davamlı olacağına zəmin yaradır. Yeni ölkə iqtisadiyyatının güclənməsi ilə qarşıdakı illərdə də minimum aylıq əməkhaqqının yenidən artırılacağı gözləniləndir. Mən buna tam əminəm”.

Sadə vətəndaşlar da ölkə Prezidentinin bu Sərəncamından olduqca məmnundurlar. Ölkənin bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində də insanlar həmin Sə-

rəncamı yüksək qiymətləndirirlər.

Məsələn, Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi Məsləhət Hacıyev bizimlə söhbətində bu Sərəncamın onun həyatında müəyyən dönüş yaradacağını bildirdi. Buna görə Prezidentə minnətdarlığını bildiren mü sahibimiz vurğuladı ki, həqiqətən də dövlət başçısının düşünülmüş siyasi kursunun əsasını, ana xəttini vətəndaşlarımızın həyat səviyyəsinin getdikcə yüksəldilməsi təşkil edir: “Fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar imzalanmış Sərəncam

bunun bariz nümunəsidir. Odu ki, mən şəxsən bu sənədi yüksək dəyərləndirirəm”.

“Azərpoçt” MMC-nin Mingəçevir Poçt Filialının əməkdaşı İsrail Ramazanov da onun dedikləri ilə razı olduğunu söylədi. Əlavə etdi ki, Sərəncama əsasən, özəl sektorda işləyənlərin də aylıq əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz. Bu da çox mühüm bir hadisədir. Bu mənada, dövlət başçısının hər bir ölkə vətəndaşına göstərdiyi diqqət, qayğı xalqın öz Prezidentinə inamını daha da artırır”.

✍ Qvami Məhəbbətoğlu, “iki sahil”

Azərbaycan sabitlik, əmin-amanlıq baxımından bir çox ölkələrə nümunədir

MİLLİ MƏCLİSİN ƏMƏK VƏ SOSIAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ HADİ RƏCƏBLİNİN WWW.YAP.ORG.AZ SAYTINA MÜSAHİBƏSİ



- Hadi müəllim, sosial məsələlərin həlli ilə bağlı görülən işlər barədə fikirlərinizi bildirmək istərdik...

- Bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşmış və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin əsas sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Görülən işlər nəticəsində hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir.

Ümumiyyətlə, əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirilir.

Azərbaycanın bu il dövlət büdcəsinin texninin 34 faizinin

sosial məqsədlər üçün xərclənməsi nəzərdə tutulur. Bu, elə də kiçik rəqəm deyil, əksinə, böyük rəqəmdir. Beləliklə, bizim dövlət büdcəsi həm sosialyönümlü, həm də investisiya tutumludur. Ötən ille müqayisədə büdcənin həcmi artıb, səhiyyəyə ayrılmalar təxminən 70% çoxalıb, sosial müdafiə sistemində artımlar nəzərdə tutulub, pensiya ilə bağlı xərcləmələrdə illik 400 milyon manata qədər artım var. Bu artımların nəticəsi də göz önündədir.

-Bəzi dairələr sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qərəzli kampaniya aparırlar. Bu kampaniyada sosial məsələlər haqqında da iddialar səsləndirirlər. Buna münasibətiniz necədir?

- Onların iddialarının heç bir əsası yoxdur. Dünyada istehlak səbəti və yaşayış minimumu məfhumları var. Bunlardan da minimum əməkhaqqı formalaşır. Bu rəqəmlər bizim iqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin hesablamalarıdır. Biz bu rəqəmləri parlamentdə müzakirə edirik. Bəzi saytlar mənim adımdan yazmışdılar ki, ehtiyac meyarı yaxşı rəqəmdir. Bu dərəcə təhrif, özünü qərəzli formada, olarmı? Mən demişdim ki, ehtiyac meyarının artması hesabına filan qədər ailəyə yardım veriləcək, bu, yaxşıdır. Bu günlərdə dövlət başçısının Sərəncamı ilə minimum əməkhaqqının məbləği artırılaraq 180 manata çatdırıldı. Bu, çox təqdirəlayiq haldır və əhalinin rifahının yüksəlməsinə öz töhfəsini verəcək.

Azərbaycanda qanunların aliliyi qorunur. Zaman-zaman qanunlar dəyişdirilir, daha da təkmilləşdirilir. Bütün bunlar isə dövlətimizin daha da inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir.

Bir həqiqət var ki, dövlətimizin başçısı həmişə ortaya siyasi iradə qoyur, islahatlar aparır. Bu gün islahatlar müsbət nəticələr verməkdədir. "ASAN xidmət"dən bütün vətəndaşlar razıdır. Çünki bu qurumun yaradılması ilə bir sıra problemlər aradan qaldırıldı. Sosial sahədə isə DOST Agentliyi yaradılıb və təbii ki, bu da vətəndaş məmnunluğu yaradır. Ölkə başçısı həmçinin, məşğulluğun leqallaşması istiqamətində qərarlar qəbul edib, kiçik və orta biznesin inkişafını dəstəkləyir.

Cənab Prezident qeyd edib ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həqiqətən də belədir. Xüsusilə həssas, aztəminatlı ailələr, daha çox sosial qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət göz önündədir. Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsinə hamımız şahid olduq. Məsələ araşdırıldı və Prezidentimiz hər kəsin üreyincə olan qərar qəbul etdi. Hansı ki, bu məsələdən müəyyən dairələr öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdılar. Amma məqsədlərinə nail ola bilmədilər.

Azərbaycan mənim gözümdə dolanısq, sabitlik, əmin-amanlıq baxımından bir çox ölkələr üçün nümunədir. Təbii ki, hər kəs istə-

yir ki, insanlar daha da yaxşı yaşasın, maaşlar, pensiyalar, müavinətlər bir az da yüksəlsin. Dövlətimizin həyata keçirdiyi siyasətin də məqsədi budur. Amma bütün bunlara təcridən nail olunur. Baxın, fevralın 8-də dövlət başçısının Sərəncamı ilə minimum əmək haqqı artırıldı. Şübhəsiz ki, bu yöndə addımlar davamlı olaraq atılacaq. Bəzi adamlar isə müəyyən məqsədlər üçün populist çıxışlar edirlər ki, bunların da heç bir əsası yoxdur.

- Sizcə, burada əsas məqsəd nədən ibarətdir?

- Bilirsiniz ki, vaxtaşırı olaraq müəyyən beynəlxalq qurumlar, avropalı siyasətçilər ölkəmizə qarşı bəyanatlar səsləndirirlər. Hər hansı kiçik məsələni şişirdib onu global problemə çevirərək bundan ölkəmizdəki sabitliyi pozmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Eləcə də sosial şəbəkələrdə radikal ünsürlərin mənəviyyatdan kənar davranışları da bu məqsədə xidmət edir. İdarəetmədən, dövlət quruculuğundan xəbəri olmayanlar sosial şəbəkələr vasitəsilə çağırışlar edib respublikada qarşıdurma yaratmaq istəyirlər. Radikal müxalifətin mitingləri də bu məqsədə xidmət edir. Bütün bunların hamısı Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələr tərəfindən idarə olunur. Vətəni, dövləti sevməyən hər bir insan onlara cavab verməlidir.

Biz hamılıqla ölkədə sabitliyi, inkişafı qoruyub, təmin etmək üçün çalışmalıyıq. Sabitliyimizi pozmaq istəyənlərin, inkişafımızı maneə olmağa çalışanların qarşısını almalıyıq. Bunun üçün qanunlar çərçivəsində nə mümkün-dürsə, etmək lazımdır.

ƏDLİYYƏ NAZİRİ XAÇMAZDA VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 15-də Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Xaçmaz regional ədliyyə idarəsində (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17) keçiriləcək qəbulda Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (əlaqə telefonu: (02332) 5-18-88, 055 950-58-83), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.



ÇAP MƏHSULLARI, KİTAB VƏ JURNALLARIN İDXALININ ƏDV-dən AZAD EDİLMƏSİ TƏKLİF OLUNUR

Azərbaycanda çap məhsulları, kitab və jurnalların idxalının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif olunur.

Bu təkliflə Milli Məclisin dünən keçirilən plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

O qeyd edib ki, Azərbaycanda kitabların, əsasən də kənardan gətirilənlərin qiyməti çox bahadır: "Məlumatlara görə, hazırda ölkəyə il ərzində 200 minə yaxın kitab gətirilir. Qiymətlərə gəldikdə isə kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Həmçinin satış zamanı gəlir əldə etmək üçün təqribən 20 faiz də əlavə olunur. Bundan başqa, satış mərkəzləri müvafiq dövlət qurumlarına hesabat verərkən yenidən 18 faiz vergi ödəməli olurlar. Bunlar ümumilikdə 63 faiz edir. Bundan sonra təsəvvür edin ki, oxucu kitabı əldə etmək üçün nə qədər pul xərcləməlidir".

Ə.Amaşov vurğulayıb ki, bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır: "Bütün çap məhsulları, kitab və jurnalların idxalının ƏDV-dən azad edilməsini təklif edirəm".



AZƏRTAC-ın Qətər və Livan KİV-ləri ilə sıx əməkdaşlığı məmnunluq doğurur



İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşları AZƏRTAC-da olublar.

Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, mətbuatı, həmçinin AZƏRTAC-ın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Şərqdə ilk dəfə demokratik cümhuriyyət Azərbaycanda qurulub. Müstəqil Azərbaycan dövləti əsasən həmin dövrdə qoyulan demokratik ənənələri davam etdirir və zənginləşdirir. Bu gün Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi global platformaya çevrilib. Ölkənin tarixi məkanları, təbiəti, qədim mədəniyyəti, yaradılan müasir infrastruktur turizmin inkişafına böyük töhfə verib.

Qeyd olunub ki, Azərbaycanda hazırda çox sayda onlayn və çap KİV-ləri fəaliyyət göstərir. 1920-ci ildə yaradılan və böyük inkişaf yolu keçən AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Türkdilli İnformasiya Agentlikləri Birliyinə sədrlik edir. AZƏRTAC, eyni zamanda, ərəb ölkələrinin bir çox media qurumları, o cümlədən Qəterin QNA və Livanın NNA agentlikləri ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının media orqanı olan İslam Ölkələri İnformasiya Agentlikləri Birliyinin Şura üzvüdür.

Livanın "Cumhuriyyə" qəzetinin baş redaktoru, Livan Jurnalist Həmkarları Təşkilatının sədr müavini Corc Solac AZƏRTAC-ın dünya informasiya məkanında fəaliyyətinin yüksək qiymətə layiq olduğunu, ərəb ölkələrinin KİV-ləri, xüsusən də Livanın xəbər agentliyi ilə əlaqələrinin inkişafından məmnunluğunu bildirib.

İƏT Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovun, Qəterin "Qalf Tayms", "Al-Arab", "Lusail", "Al-Raya", "Peninsula", "Al-Sarq", həmçinin Livanın "Media Deyli Star" və "Cedarnyus" qəzetlərinin müxbirlərinin iştirak etdiyi görüşdə Azərbaycanda medianın inkişafı, müasir jurnalistikanın trendləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Qətər və Livan KİV-lərinin əməkdaşları Dövlət Turizm Agentliyində də görüş keçiriblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti:
7 İL XİDMƏTDƏ

Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri də qüdrətli Orduya sahib olmasıdır. 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə daha da artır. Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda Azadlıq meydanında keçirilən təntənəli hərbi parad, eləcə də sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş parad Milli Ordumuzun qüdrətini bir daha göz önünə gətirdi, müstəqil Azərbaycanın dünyanı ən müasir və güclü Orduya sahib olduğunu göstərdi.

Prezident İlham Əliyev Ordumuzun döyüş qabiliyyətinin artırılmasını, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsini hər zaman diqqətdə saxlayır. Bu diqqətin nəticəsidir ki, indi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli 50 ordusu sırasındadır və hər an istənilə vəzifəni icra edə bilər. Milli Ordumuzun möhtəşəm qələbələri də bunu sübut edir. 2016-cı ilin aprelində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən Ordumuzun əks-hücumu keçərək Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının iki min hektar ərazisini işğaldan azad etməsi, 2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisini düşmən nəzarətindən çıxarması deyilənləri bir daha təsdiqləyir. Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu faktı xüsusi vurğuladı: “Uğurlu Naxçıvan Əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yeni bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu, hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər, əlbəttə ki, çox yüksək qiymətə layiqdir”.

Ünvanıylə, 2018-ci il ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatındakı hadisələrin əhəmiyyəti və zənginliyi baxımından da uğurlu il kimi səciyyələndirilməlidir. Çünki

öten il respublikamızın hərtərəfli, dinamik inkişafı təmin olunub, ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilib. 2019-cu və gələcək illərin iqtisadi inkişafının təməli qoyulub. İqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizin global siyasi arenada nüfuzunun daha da artmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırılıb, həmçinin onu davamlı və tarazlaşdırılmış iqtisadi inkişafa çatdırılıb.

Azərbaycanın 2003-cü ildən başlayan inkişaf mərhələsi yeni hədəflərlə müşayiət olunur. Bunu həm iqtisadi vəzifələrin uğurla yerinə yetirilməsi, həm yeni inkişaf istiqamətlərinin müəyyən edilməsi, həm də dəyişən daxili və beynəlxalq iqtisadi mühit şərtləndirir. Ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə islahatlar konsepsiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilir. Prosesin vüsətini, miqyasını, prioritetləri, hədəf olaraq seçilən vəzifələrin əhəmiyyətini nəzərə alaraq onu böyük əminliklə islahatların növbəti dalgası hesab etmək olar. Bu isə Azərbaycanın davamlı və dayanıqlı inkişafının məntiqi davamı olub, onun yeni fazaya daxil olması məqsədlərinə xidmət edir.

Azərbaycanı dünyada baş verən kataklizmlərdən böyük müvəffəqiyyətlə çıxarmağı bacaran cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenicən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkə rəhbəri kimi fəaliyyət

yətinin əvvəlki dövrlərində qazandığı hərtərəfli nailiyyətlərin məntiqi nəticəsi, xalqının onun fəaliyyətinə verdiyi yüksək qiymət, ona ümumxalq məhəbbətinin daha bir bariz nümunəsi idi. Həç şübhəsiz, Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti bundan sonra da ölkəmizə daha böyük nailiyyətlər qazandıracaq.

Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə bəyan edib ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial istiqamət indi də prioritetdir və dünyada yaşanan iqtisadi tənəzzülün Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün lazımi preventiv addımlar atılır. Möhtərəm Prezidentimiz çıxışında qeyd etmişdir: “2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranırdı. Əvvəlki illərdə başlanmış münaqişələr, qarlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”.

Büdcə xərclərinin davamlı olaraq artdığı istiqamətlərdən biri də müdafiə və təhlükəsizlik sahəsidir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında baş verən yeni keyfiyyət dəyişiklikləri fonunda ilk növbədə ölkəmizin müdafiə potensialının güdrələnməsi daha aydın görünür. İqtisadiyyatın güclənməsi hərbi imkanların artması üçün geniş imkanlar açıq. Çünki iqtisadiyyatı güclü dövlətin ordusunun güclü olması qaçılmaz zərurətdir. Ölkəmizdə baş verən sürətli inkişaf Silahlı Qüvvələrimizin güclənməsinə və modernləşməsinə özünün müsbət təsirini göstərdi.

Bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış genişmiqyaslı islahatların nəticəsində qazanılıb. Dövlətimizin başçısı infrastrukturunu və insan kapitalını inkişaf etdirməklə Azərbaycanın dünyadakı mövqelərinin gücləndirilməsini, struktur islahatları aramaqla ölkənin tarazlı inkişafını təmin edir.

Ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) də istər idarəetmə mexanizminin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarının tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görüldü.

SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi bir növ Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayır və 7 ildir ki, bu vəzifələrlə müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xid-

mætindædir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli haqqı hərbi xidmətə çağırışqədərki hazırlığı, haqqı hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifələri və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla kompleksləşdirilməsi sahələrində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Xidmət müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətinə əlaqələndirir, prosesləri dövlət nəzarətini həyata keçirir. Son 7 ildə bu istiqamətdə əhəmiyyətli nəticələr əldə edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mühüm inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

Ötən dövrdə SHXÇDX tərəfindən Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin təşkil edilmiş ehtiyatda olan zabit və gizir hazırlığı, həmçinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunun dəyişən heyətlə kompleksləşdirilməsi üçün namizədlərin göndərilməsi də müvəffəqiyyətlə təmin olunub. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ən

son elmi nailiyyətlərin bəhrəsi olan müasir hərbi-texniki bazası və bu texnikanı işletməyə, ən əsası, hərbi birləşmələrlə istənilən döyüşdən qalib çıxmağa qadir olan şəxs heyəti var.

Xidmət öz fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və hər bə quruculuğunun təşkil prinsipləri əsasında qurur. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla təmin edilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə də görülmüş bir sıra tədbirlər səmərəli nəticələr verir. Xidmət öz vəzifələrini yerinə yetirərək və hüquqlarını həyata keçirərək digər icra hakimiyyəti orqanları, yerli özünüidare orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Bu gün Xidmətin "Vahid elektron informasiya sistemi" və elektron xidmətlərin göstərilməsi, ölkəmizdə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla mənasız və birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı və sosial şəbəkə hesabları yaradılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytı (www.seferberlik.gov.az) iki dildə (Azərbaycan və ingilis dillərində) yenidən müasir standartlara uyğun olaraq hazırlanıb və istifadəyə verilib. "Facebook" və "Twitter" üzərindən məlumatların infoqrafik imkanlardan istifadə edilməklə çatdırılması, daxil olan müraciətlərin cavablandırılması və "Youtube" kanalının videomateriallarla zənginləşdirilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilib.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə kompleksləşdirilməsi işinin daha da təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu gün çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri ilə bağlı məlumatlar internet, həmçinin qısa mesaj vasitəsilə çatdırılır.

⇒ Davamı 13-cü səhifədə



Vüqar Rəhimzadə:

Yeni şərtlər medianın fəaliyyətinə müsbət təsirini göstərəcək



Kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün açıqladığı yeni şərtlər ədalətli, düzgün və zamanında verilmiş qərardır. Təbii ki, burada söhbət qəzetlərin bağlanması və ya onların çapına hansısa məhdudiyyətlərin qoyulmasından getmir. Yeni şərtlər qəzetlərin inkişafına, tərtibat baxımından yenilənməsinə təsir edəcək, medianın çoxşaxəli fəaliyyətinə öz müsbət təsirini göstərəcək”.

Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadənin sözlərinə görə, yeni şərtlər çərçivəsində çap mediasının yüksək səviyyədə yenidən formalaşması nəzərdə tutulub, paralel olaraq elektron medianın dəstəklənməsi gündəmə gəlib: “Həm KİVDF-nin Mühahidə Şurasında, həm də Mətbuat Şurasının İdarə Heyətində aparılan müzakirələr zamanı bu məsələlər nəzərdən keçirilib. Onlayn mediaya maliyyə ayrılması məsələsi gündəmədədir. Bu mənada ictimai fikrə təsir göstərən elektron media qurumlarına maliyyə ayrılıq bəzi Çox güman ki, bu qərar reallaşacaq. Sözsüz ki, KİVDF-nin bu qərarını alqışlamaq lazımdır. Ümumilikdə bu istiqamətdə atılan addımlar medianın inkişafına stimül verəcək. Qəzetlər artıq abunə kampaniyalarına başlayıblar. Hesab edirəm ki, bu, müsbət haldır. Bütün bunlar şübhəsiz, qəzetlərin tirajının yüksəlməsinə, oxunaqlılığının artmasına xidmət göstərən amillərdir. Hansısa qəzetin tirajı azdırsa, o da gələcəkdə, necə deyirlər, yaşamaq üçün fəaliyyətini, rəqabət qabiliyyətini gücləndirəcək”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycanda reklam bazarının inkişaf etdirilməsi media üçün böyük önəm kəsb edir: “Mətbuatın maddi durumunun daha da yaxşılaşdırılması üçün bir sıra elan və reklamların KİV-də cəmləşməsinə nail olmaq önəmlidir. Bununla bağlı müzakirələr gedir, sisteməlik proqram hazırlanması istiqamətində iş aparılır. Hesab edirəm ki, reklam bazarının inkişaf etdirilməsi KİV-in inkişafına öz müsbət təsirini göstərə bilər”.

DTX: Hədə-qorxu yolu ilə vətəndaşlardan pul almaqda şübhəli bilinən baş redaktor cinayət məsuliyyətinə cəlb edilib



Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedicilik məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc edilib yayılaraq vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövrü haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aradırlıq, ölkə ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görüldü. Bununla belə, bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlar rast gəlinir. DTX-nin ictimai əlaqələr şöbəsinə verilən məlumata görə, “Real-liq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkrəm Rafiq oğlunun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri Dövlət Təhlükəsizliyi Xidmətinə aradırlıq. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb. O, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiylə cinayətlərə görə İkrəm Rəhimova elan edilən ittihamla əsasən, o, 2017-ci ilin sentyabrında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihamla əsasən, İkrəm Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedicilik məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul tələb edərək alıb.

Bundan başqa, 2017-ci ilin sentyabrında İkrəm Rəhimov zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedicilik məlumatlar yayacağı hədəsi ilə pul tələb edərək alıb.

Daha sonra İkrəm Rəhimov 2017-ci ilin dekabrında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edib. O, bu yolla həmin şəxsdən də pul almağa nail olub.

İkrəm Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul tələb edərək alıb.

İkrəm Rəhimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək.

Qəzetlərin maliyyələşməsi şərtləri ona görə dəyişdi ki...

Son dövrlərdə onlayn medianın çap mediasını sıxışdırması ilə bağlı bir sıra fikirlər səslənməkdədir. Təbii ki, bunu sıxışdırma kimi dəyərləndirmək yox, onlayn medianın cəmiyyətə nisbətən çox sirayət etməsi kimi qəbul etmək olar. Lakin bununla belə, bu gün inkişaf etmiş ölkələrdə belə çap mediasına olan tələbat kifayət qədərdir. Məsələn, ABŞ-da, Fransada, Böyük Britaniyada, İtaliyada və hətta qardaş Türkiyədə gündəlik tirajları milyonlarla nüsxə olan qəzetlər var ki, onlar oxucularının informasiya təminatını həyata keçirirlər.

Yeni o ölkələrdə mətbuat işi və yayımı ilə peşəkarcasına qurulub ki, onlayn medianın genişlənməsinə rəğmən çap mətbuatı özünü nəinki qoruyur, hətta daha da inkişaf edir. Düzdür, ölkəmizdə çap mediasının inkişafı və onun maddi-texniki bazasının möhkəmlənməsi üçün Azərbaycan dövləti kifayət qədər maliyyə dəstəyi göstərib və bu gün də həmin dəstək davam edir. Lakin bununla belə, çap mediasının inkişafını daha da yüksək səviyyədə təmin etmək, onun oxucu sayının artırılmasına nail olmaq üçün təkmilləşməyə, günün tələblərinə uyğun işlər həyata keçirməyə ehtiyac duyulur.

Məhz bu istiqamətdə artıq KİV-lə əlaqədar təşkilatlarda araşdırmalar və təhlillər aparılır. Həm Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF), həm də Azərbaycan Mətbuat Şurasında aparılan müzakirələrdə bildirilib ki, qəzet bazarının inkişafına təkan vermək, mətbuatın əhatə dairəsini genişləndirmək, onun məzmun baxımından keyfiyyətini yüksəltmək, texniki tərtibatının müasir standartlara uyğunlaşdırılmasını təmin etmək günün başlıca tələbidir. Ona görə də cari ildə KİVDF qəzetlərin maliyyələşməsi şərtlərinə dəyişikliklər edib. Dəyişikliyə əsasən, o qəzetlər dövlət tərəfindən maliyyələşəcək ki, onlar minimum 5 min tirajla çıxacaq və ən azı 2 min nüsxəsi yayılacaqdır. Təbii ki, bu, artıq günün tələblərinə uyğun yanaşma tərzidir.

Eyni zamanda, media təşkilatları müzakirələrdə qəzetlərin yayımının daha da səmərəli təşkilatı barədə fikirlər səsləndiriblər. Bu xüsusda media bazarının genişləndirilməsi üzərində dayanılıb. Bildirilib ki, əvvəllərdə olduğu kimi, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları digər yerlərdə satış təşkil olunmalı, o cümlədən səyyar satış bərpa olunmalıdır. Elə mühit yaradılmalıdır ki, hazırkı durumda dövlət dəstəyindən faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə buna imkan əldə etmələrinə şərait yarasın. Belə olduqda onlarda fəaliyyət üçün stimül yaranacaq. Bu isə öz növbəsində rəqabət formalaşdıracaq.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərlili mövzu ilə bağlı bildirib ki, maliyyələşmə şərtlərində dəyişikliklər edilməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayının azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda, məzmun məsələsi də ön planda olmalıdır.

V.Səfərlili xüsusi qeyd edib ki, Fond maliyyə yardımı ayırdığı qəzetlərin rəhbərlərinə hələ 2018-ci ilin ortalarında yeni ildən tiraj və ya

MƏQSƏD HANSISA QƏZETİN BAĞLANMASI DEYİL, OXUCUSU ÇOX OLAN, İCTİMAİ RƏYƏ TƏSİR İMKANLARI İLƏ FƏRQLƏNƏN ÇAP MEDIASI FORMALAŞDIRMAQDIR



yımın minimum həddi ilə bağlı şərtlərə yenidən baxılacağı xəbərdarlığını edib: “Məqsəd hansısa qəzetin bağlanması yox, internet media resurslarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə rəqabətə davamlı, ictimai-siyasi proseslərə, ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılmasıdır. Əlbəttə, 2019-cu ilin II rübündə hansı qəzetlərin Fondun maliyyə yardımı alacağı müsabiqənin yekununda - mart ayının sonlarında bəlli olacaq. Bunun üçün həmin qəzetlərin müsabiqə edilən gündən sonrakı iki ayda, yeni fevral-mart aylarında müəyyənləşdirilmiş yeni şərtlər çərçivəsində nəşri tələb kimi qoyulub. Əlbəttə, istisna olunmur ki, bu şərtlərə əməl etmək imkanında olmayan azıraq və yayımı məhdud qəzetlər maliyyə yardımından kənarda qala bilərlər”.

Fondun icraçı direktoru qeyd edib ki, biz istəyirik ki, qəzetlərin yaradıcılıq məhsulları daha rahat və asan formada öz oxucularını tapsın: “Əgər jurnalistlərin yazdığı yazılar oxucuya çatmırsa, makulaturaya pul xərcləməyin heç bir mənası yoxdur. Əlbəttə, biz maliyyələşdirilməsi dayandırılan azıraq KİV-lərin yarıdıcı və texniki heyətinin işsiz qalmasının və ixtisara düşməsinin qarşısını almaq məqsədilə həmin KİV-lərin elektron versiyasına dəstək verəcək, onların oxunaqlı internet qəzetinə çevrilməsinə çalışacağıq. Düşünürük ki, Fondun elan etdiyi yeni şərtlər çap mediasının inkişafında da yeni mərhələnin başlanğıcı olacaqdır”.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da KİVDF-nin qəzetlərin maliyyələşməsi şərtlərinin dəyişilməsinə münasibət bildirib. Onun sözlərinə görə, onlayn media günümüzün reallığı olsa da qəzetlərin cəmiyyətdəki yeri və mövqeyi xüsusi-dır. Ona görə ki, çap mediasının özünün xüsusiyyətləri var, qəzet salnamədir, hadisələrlə bağlı geniş materiallar verir, maarifçiliklə əlaqədar kifayət qədər işlər görür. Qəzet salnamə olaraq arxivlərdə qalır, tarixdir, 100 il də qalır, 200 il də. Əminəm ki, qəzetlər həmişə də qalacaq. Ancaq ictimai fikir indi qəzetlər tərəfindən deyil, hətta radio və televiziya tərəfindən deyil, məhz onlayn media üzərindən formalaşır.”

Ə. Amaşov vurğulayıb ki, KİVDF 10 ildir fəaliyyət göstərir: “Fond yaradılarkən məqsəd ondan ibarət idi ki, KİV-lərə dövlət yardımı tətbiq olunsun və qəzetlərimiz inkişaf etsin, ayrılan vəsait keyfiyyətin, jurnalistlərin peşəkarcılığının artırılmasına

sərf olunsun. Artıq 10 il vaxt keçib və Fondun son iclasında tələblər dəyişib, ciddiləşib. Bundan əvvəl əgər qəzetin 1000 nüsxəsi abunə, satış yolu ilə realizə edildisə, artıq bu tələb artıb. Bu da təbiidir. Əgər bir qəzeti 1000 nəfər, 2000 nəfər oxumursa, onda kim üçün çap olunur? Bu tələblərə cavab verən qəzetlərə əvvəlki qaydada maliyyə yardımı ayrılacaq və əvvəlki qaydada fəaliyyətlərini davam etdirə bilərlər. Kimlər ki, bu öhdəlikləri yerinə yetirməyəcək, artıq həmin qəzetin rəhbərliyindən, kollektivdən asılı olacaq ki, fəaliyyətlərini necə qursunlar.”

Qeyd edək ki, bu gün çap mediasının yayımında da obyektiv və subyektiv səbəblərdən ciddi qüsurlar var. Belə ki, hazırkı durumda şəhərin müxtəlif yerlərindəki qəzet köşkləri heç də təyinatı üzrə istifadə edilmir. Onlarda çox məhdud sayda qəzet olur. Əsasən digər məhsullar satılır. Buna nəzarət yoxdur. Nəticədə qəzetə maraq azalır, müvafiq olaraq redaksiyaların maddi durumu pisləşir. Ümumən ölkə üzrə qəzet yayımı sahəsindəki vəziyyət ürəkəçən deyil. Belə ki, həm paytaxtın mərkəzindən kənar yerlərində, həm də ölkənin regionlarındakı köşklər günün tələbləri səviyyəsindən xeyli aşağıdır və normal satış demək olar ki, yox səviyyəsindədir.

Eyni zamanda, mətbuatın digər gəlir sahəsi olan reklamçılıq məsələsi də zəif inkişaf edib. Məhz bu səbəbdən də qəzetlər tirajlarını qaldırmağırlar ki, onlara reklam vermək istəyənlərin sayı artсын. Digər tərəfdən, bir çox ölkələrdə qəzet kağızı əlavə dəyər vergisindən azaddır. Bu verginin ləğvi də bizim çap materiallarına tətbiq edilsə, qəzetlərin çap xərclərində azalmalar olar. Bu isə qəzetlərin maddi-texniki bazasının genişlənməsinə əlavə dəstək sayılır.

Burada bir məqamı da vurğulamaq lazımdır ki, artıq mətbuat təşkilatları təkliflər veriblər ki, yaxın gələcəkdə internet medianın dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinə baxılsın. Yeni hazırda ictimai fikir daha çox internet üzərindən yayılan media vasitələri ilə formalaşır. Bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeələri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz peşəkar onlayn KİV-lərin maliyyələşməsidir.

Elçin Zaman,
“İki sahil”

SOSIAL SFERAYA BÖYÜK DIQQƏT



“Prezident İlham Əliyevin minimum aylıq əmək haqqının artırılması ilə bağlı Sərəncamı respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır”. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə qəzetimizə açıqlamasında söylədi.

A.Mollazadə qeyd etdi ki, bu Sərəncama əsasən Azərbaycan da minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılır: “Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumuna çatdırılması təmin edilib. Sərəncam əhalinin bütün qruplarının maliyyəsinə müsbət təsir göstərəcək. Minimum əmək haqqının artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir”.

A.Mollazadə vurğuladı ki, qarşıya qoyulan məqsədlərdən biri də yaşayış minimumunun mərhələli şəkildə artırılmasıdır: “Eyni zamanda, yaşayış minimumunun Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılmasıdır. Minimum əmək haqqı və yaşayış minimumu arasında əlaqənin formalaşması Avropa Şurasına üzv olan ölkələr üçün bir standart olaraq qəbul olunub. Yaşayış minimumunun artırılması, həmçinin növbəti illərdə əmək standartının tətbiq olunmasına şərait yaradacaq. Bu baxımdan sonuncu Sərəncam müsbət nəticələrə gətirib çıxaracaq”.

Deputat qeyd etdi ki, cənab Prezident İlham Əliyevin sözügedən Sərəncamı 600 min nəfərə yaxın insana şamil ediləcək: “Artıq ölkəmizdə 180 manatdan aşağı əmək haqqı alan olmayacaq. Bu qərar, həmçinin özəl sektora da şamil olunacaq. Minimum aylıq əmək haqqının artırılması onu deməyə əsas verir ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının problemlərini diqqətdə saxlayır. Sosial sferaya böyük diqqət göstərir. Bu, Azərbaycan vətəndaşları üçün çox böyük maddi və mənəvi dəstəkdir. Bir sözle, minimum əmək haqqının artırılması əhalinin rifah halını xeyli yaxşılaşdıracaq”.

✍ Cavid Əkbərov,
“iki sahil”

DAĞIDICILARI XALQIN MİLLİ MARAQLARI DÜŞÜNDÜRSƏYDİ...



Son zamanlar Azərbaycanın sürətli inkişafını həzm edə bilməyən bəzi anti-Azərbaycan dairələri əldə olunan uğurlarımız çox narahat edir. Məhz bununla əlaqədar olaraq “sapı özümüz-dən olan baltaları” əllərində ələtə çevirərək ölkə, xalq adına ləkə yaxmaq istəyirlər. Radikal müxalifət də həmin dairələrin tapşırıqlarına əməl edərək onların üç-beş quruş qrantı hesabına çirkin

yollara əl atır, heç bir əsas sığmayan mitinq-şoular təşkil edirlər. Elə bu səbəbdən də dağıdıcı müxalifətin nümayəndələri olan Əli Kərimli, İlqar Məmmədov, Cəmil Həsəni və digərləri hər dəfə şahidi oluruq ki, qondarma məsələlərə əlaqədar çoxminli mitinglərin keçirilməsinə çağırışlar edir, müxtəlif cinayətlərə görə həbs edilmişlərə “siyasi məhbus” adı verib onların üzərindən qrant ələt etməyə çalışırlar.

Onlar üçün Azərbaycan xalqının milli maraqları önəmli deyil. Əgər dağıdıcı müxalifət xalqla bir olsaydı, insanlarımızın siyasi nəbzini tuta bilsəydi, o zaman “siyasi məhbus” alveri və mitinq oyunları oynamaz, sırf milli məsələlər naminə addımlar atardı. Onu da qeyd edək ki, bu yaxınlarda Fransa Prezidenti qondarma “erməni soyqırımı” barədə yeni qərar verdi, Gürcüstanda isə azərbaycanlıların qatili olan erməni qulduruna heykəl qoyuldu. Bu zaman belə bir sual ortaya çıxır: Azərbaycan xalqının milli həsiyyətinə toxunan problemlərə münasibət bildirməyən dağıdıcı müxalifət niyə Fransa və Gürcüstanın ölkəmizə qarşı atdığı addımla bağlı bir kəlmə də danışmadı?

Siyasi şərhçi Azər Həsəni sözügedən məsələ ilə bağlı “iki sahil”ə açıqlamasında bildirdi ki, bir çox müxalifəyonumlu şəxslər var ki, onlar ölkəmizin milli maraqlarına həmişə biganəlik nümayiş etdirirlər: “Frasanın aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi qərar, ümumiyyətlə, Azərbaycanın dövlət, millət olaraq maraqlarına söykənən məsələlər gələndə bunların səsini demək olar heç eşitmirik. Həqiqətən mənə də maraqlı gəldi ki, niyə onlar bu cür məsələlərə reaksiya vermədilər? Gündə bir mitinq tələbi ilə ortalığa çıxan, sosial mediada Azərbaycan hakimiyyətinin ünvanına işlətmədikləri söz qalmayan “adamlar” Fransa Prezidenti Makronun ermənilərə açıq “simpatiya” ifadə etməsinə niyə etirazlarını bildirmədilər? Yeni bunlar bizim millətdən deyillərmi? Bunları Azərbaycan, Türkiyə, ümumiyyətlə, türk millətinə atılan böhtanlar, şərlər narahat etmirmi? Bu adamlar həqiqətən də bu cür məsələlərdə öz mahiyyətlərini aşkara çıxarırlar”.

Azər Həsəni qeyd etdi ki, eyni zamanda, Gürcüstanda əli azərbaycanlıların qanına bulaşmış erməni quldurunun şərəfinə abidə ucaldılmasından sonra da onların səslərini eşitmədik: “Adi bir hadisə baş verən kimi bunlar bütün sosial medianı ayağa qaldırır, sağda-solda saxta profillər altında cürbəcür şeyiələr yayır, ölkə hakimiyyətinə qarşı çağırışlar edirlər. Amma Xocalı soyqırımında iştirak etmiş, əli azərbaycanlıların qanına bulaşmış bir cəniyə Gürcüstanda abidə qoyulur, buna qarşı isə susqunluq nümayiş etdirirlər. Bu da ondan xəbər verir ki, bu adamların məqsədi Azərbaycan xalqına deyil, sadəcə olaraq Qərbdəki şübhəli mərkəzlərə xidmət etməkdir. Ona görə də biz daim siyasi mübarizə aparın və həqiqətən də səmimi şəkildə Azərbaycanda normal demokratik münasibətlərin formalaşmasına maraq göstərən insanlara çağırış edirik ki, əgər doğrudan da ölkəmizdə normal münasibətlər sisteminin qurulmasına maraqlısınızsa bu zaman manipulyatorların arxasınca getməyin. O adamların maraqları, məqsədləri heç də iddia etdikləri, bəyan etdikləri kimi deyil. O adamların məqsədləri sadəcə olaraq Qərb ölkələrində şübhəli mərkəzlərə xidmət etməkdir. Eyni zamanda, Qərb dövlətlərinin xoşuna gəlməz deyib, bir çox məsələlərə göz yummaqdır. Təbii ki, belə adamlardan Azərbaycana hər hansı şəkildə fayda gələ bilməz. O baxımdan manipulyasiya edirlər və manipulyasiyaları da bunların əsl mahiyyətini açıb ortaya qoyur”.

✍ Məsumə Babayeva,
“iki sahil”

Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN FƏALİYYƏT SAHƏLƏRİNƏ AİD 46 XİDMƏTİN VAHİD MƏKANDA GÖSTƏRİLMƏSİ VƏTƏNDAŞLARIN İŞİNİ SADƏLƏŞDİRMƏK MƏQSƏDİ DAŞIYIR



Ötən gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə” adlı infotur və “Açıq qapı günü” keçirilib. Tədbirin məqsədi komitənin göstərdiyi bütün xidmətlərin beynəlxalq standartlar əsasında vətəndaşlara vahid məkandan təqdim edilməsi, tətbiq edilən yeniliklər və elektron idarəetmə mexanizmi ilə ictimaiyyətin, QHT nümayəndələrinin, jurnalistlərin, ekspertlərin tanışlığı və onların məlumatlandırılması olub.

Infotur çərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baş tutan hərəracın keçirilmə zalında olublar. Qeyd edilib ki, virtual özəlləşmə prinsipini reallaşdıran elektron hərərac sistemi vasitəsilə istənilən investor ölkədə və ya xaricdə olmasından asılı olmayaraq sifariş verdiyi əmlakı hərərac günü onlayn olaraq özəlləşdirə bilər. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərəraclarını onlayn rejimdə izləmək imkanı da mövcuddur. İnvestorlar isə özəlləşməyə çıxarılan əmlaklarla bağlı bütün məlumatları “Özəlləşdirilmə portalı” vasitəsilə əldə edirlər. Portalda hərəracı canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür.

Bildirilib ki, 2016-cı ilin 14 sentyabrından etibarən yeni formatda keçirilən 600-ə yaxın hərəracda 2000-ə yaxın dövlət əmlakı satılıb. Nəticədə dövlət büdcəsinə 1 milyon manatdan artıq vəsait köçürülüb.

Tədbir iştirakçıları, eyni zamanda, keçirilən real hərəracı canlı olaraq izləyiblər.

Daha sonra ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevin iştirakı ilə Əmlak Xidmətləri Məkanında (ƏXM) vətəndaşlara göstərilən xidmətlər əyani olaraq nümayiş etdirilib, prosedurlar izah olunub, iştirakçıların göstərilən xidmətlərlə bağlı

sualları cavablandırılıb. Bildirilib ki, burada Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət vətəndaşa daha operativ göstərməklə onların işini sadələşdirir. Vətəndaşlar burada torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın özəlləşdirilməsi, qiymətləndirilməsi, daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarının birbaşa həyata keçirilməsi, kadastr və yerquruluş planlarının hazırlanması, o cümlədən daşınmaz əmlak və ünvan reyestri ilə bağlı arayışların verilməsi xidmətlərindən yararlanı bilərlər.

Həmçinin qeyd edilib ki, burada daşınmaz əmlakın, yeni torpaqların, fərdi yaşayış sahələrinin və qeyri-yaşayış sahələrinin qeydiyyatını aparmaq imkanı var. Əlavə edilib ki, bununla yanaşı, ƏXM-də notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın siqortalınması xidmətləri də həyata keçirilir.

Gələcəkdə məkan Gəncə-Qazax, Quba-Xaçmaz, Şirvan, Cənub bölgələrini də əhatə edəcək

Tədbir iştirakçılarının diqqətinə o da çatdırılıb ki, Məkanda gün ərzində orta hesabla 1000-ə yaxın vətəndaş müxtəlif əməliyyatlardan istifadə edir. Yüksək ixtisaslı 100-ə yaxın işçi həftənin bütün günləri (şənbə və bazar günləri daxil) məkana üz tutan insanların xidmətindədir. Vurğulanıb ki, qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq Məkana 20 mindən çox müraciət daxil olub. Gələcəkdə isə Məkan arealını genişləndirməklə Gəncə-Qazax, Quba-Xaçmaz, Şirvan, Cənub bölgələrini də əhatə edəcək. Yaxın vaxtlarda həmin ərazilərdə bu binaların inşasına başlanılacaq.

Binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var

Binada könüllülər masası yaradılıb və onların xidmətlərindən də istifadə olunur. Vətəndaşların məlumatlı olması üçün informativ monitorlar, tablolar da quraşdırılıb. Xidmətdən yararlanmaq üçün elektron növbəlilik prinsipi həyata keçirilir. Hər hansı bir əməliyyatı yerinə yetirmək istəyən vətəndaş sıra nömrəsini monitorlarda görə bilər. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiya-

sına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var.

Tədbir iştirakçıları bəzi xidmətlərin, elektron informasiya sistemlərinin iş prinsipi ilə əyani olaraq tanış olublar. Bildirilib ki, bina müasir İKT avadanlığı ilə təchiz edilib. Elektron idarəetmə sistemini həyata keçirən qurğular vasitəsilə xidmətlər daha dəqiq, proseduralar sürətli yerinə yetirilir.

“Elektron çıxarış” sisteminin istifadəsi ilə vətəndaş-məmur ünsiyyəti olmadan, “virtual əl” prinsipi ilə çıxarışlar əldə olunur

Həmçinin daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı “Əmlak kalkulyatoru” və “Elektron çıxarışın yoxlanması” kimi vətəndaşlara maraqlı olan digər elektron xidmətlər monitorlarda nümayiş etdirilib. Bildirilib ki, “Elektron çıxarış” sisteminin istifadəsi ilə vətəndaş-məmur ünsiyyəti olmadan, “virtual əl” prinsipi ilə çıxarışlar əldə olunur. Məkanda xidmət haqqının və dövlət rüsumunun ödənilməsi üçün terminallar da quraşdırılıb.

Infoturda ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən “Ünvan portalı”nın da iş mexanizmi nümayiş olunub. Məlumat verilib ki, vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış bütün məlumatları rəsmi, fasiləsiz və çevik qaydada portaldan əldə edə bilmək imkanına malikdirlər.

Tədbirdə bundan başqa “Kadastr kalkulyatoru” xidmətinin üstünlükləri də izah olunub. Qeyd edilib ki, bu xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilərlər.

Qeyd edək ki, ƏXM-nin inzi-bati binasında bu xidmətlərlə yanaşı, uşaq oyun sahəsi, kafe, kitabxana da fəaliyyət göstərir. Burada, eyni zamanda, 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən sənədlərə dair arxiv guşəsi yaradılıb.

✍ Ceyhun Piriye,
“iki sahil”

“Hess” “Stabroek” blokunu ələ keçirməyə çalışır



Amerikanın “Hess Corporation” beynəlxalq enerji şirkəti “Stabroek” blokundakı yüksək gəlir gətirən aktivləri əldə etməyə çalışır.

Belə ki, şirkət Qayananın ofşor hissəsində yerləşən “Tilapia-1” və “Haimara-1” quyularındakı 11 və 12-ci kəşfləri ilə kəşfiyyat potensialı aktivlərini artırmağı düşünür. Kəşflərin həcmi 5 milyard barrel neft ekvivalenti təşkil edir.

“İki sahil” “nasdaq.com” saytına istinadən xəbər verir ki, blokda bu günə qədər ən çox tanınan kəşflər “Liza”, “Payara”, “Liza Deep”, “Snoek”, “Turbot”, “Ranger”, “Pacora”, “Longtail”, “Hammerhead-1” and “Pluma-1” olub.

“Tilapia-1” quyusu yüksək neft potensialına malik qumdaşlarının əhatə olunduğu rezervuarın 305 kilometrliyində yerləşir. Sözügedən quyuda qazma işləri bu il yanvar ayının 7-də tamamlanıb. Quyunun qazılmasında “Noble Tom Madden” qazma gəmisindən istifadə olunub. Digər “Haimara-1” quyusu isə yüksək qaz kondensatı potensialına malik qumdaşlarının əhatə olunduğu rezervuarın 63 metrliyində yerləşir. Sözügedən quyuda qazma işləri 2019-cu ilin yanvar ayının 3-də bitib. Quyunun qazılmasında “Stena Carron” qazma gəmisindən istifadə olunur. Kəşflərin aşkar olunduğu quyular “Stabroek” blokunda yerləşir, blok ümumilikdə 26,800 kvadratkilometrdir və “Hess” şirkəti 30% payın sahibidir.

10,300 qalon neft sızıb



Villiams əyalətində yerləşən bir quyudan təxminən 10,300 qalon neft sızaraq ətrafa yayılıb.

“İki sahil” “thestate.com” saytına istinadən xəbər verir ki, sızma ya boru xəttinin klapnında yaranan problem səbəb olub. Dövlət Neft və Qaz Departamentindən verilən məlumata görə, sızma Vilistonun cənub-qərbinin 14 kilometr-

liyinə qədər gəlib çatıb, belə ki, ərazidə 245 barrel neft aşkar olunub.

Hazırda ərazidə təmizlənmə işləri aparılır. Ərazi inspektoru hadisə yerinə gəlib və artıq monitorinq işlərinə başlanılıb.

“Jadestone Energy” müqavilə imzalayıb

Asiya Sakit okeanı regionunda mərkəzləşən “Jadestone Energy” neft-qaz hasilatı şirkəti “Staq” yatağında qazma əməliyyatları aparmaq üçün “Ensco Australia” qazma qurğusu şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə görə, “Ensco Australia” “Jadestone” şirkətini “Ensco 107” özünəməxsus qazma qurğusu ilə təmin etməlidir.

“İki sahil” “compe-lo.com” saytına istinadən xəbər verir ki, qazma qurğusu əməliyyatlar tamamlandıqdan sonra Qərbi Avstraliyanın Dampier əyalətinə köçürüləcək.

“Jadestone” şirkətinin baş icraçı direktoru Paul Blakeley deyib ki, mən “Ensco” şirkəti ilə müqavilə bağlamaqdan məmnunam və bu, şirkətimiz üçün böyük nailiyyət olacaq.

Qeyd edək ki, “Jadestone” şirkəti “Staq” yatağında “Staq-49H” quyusunu qazmağı planlaşdırır və yatağın ehtiyat həcmi təxminən 1.2 milyon barrel neft ekvivalenti təşkil edir. Qazma işlərinin 34 gün çəkəcəyi güman edilir.



Milli maraqlar üzərində qurulan xarici siyasət

“Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər” söyləyən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit, eyni zamanda, yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü kimi tanınmasının və nüfuz qazanmasının da kökündə döşünmüş və məqsədyönlü siyasət dayanır.

Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında bu amili önə çəkir ki, ölkəmizdə sabitliyin, davamlı inkişafın əsas təminatçısı xalq-iqtidar birliyi, bu fikir xarici ekspertlər, siyasətçilər tərəfindən də etiraf olunur ki, xalq-iqtidar birliyinin möhkəm olduğu, ən əsası həyata keçirilən siyasətin, təşəbbüslərin dəstəkləndiyi ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir ki, daxili siyasətin uğurları beynəlxalq aləmdə reytingin müəyyənləşdirilməsində stimullaşdırıcı amildir. Cənab İlham Əliyev bu uğurlara söykənərək bildirir: “Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail olururuq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmaq şerti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yeni biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımı səviyyədə qoruyuruq və qoruyacağıq. Bizim dünyadakı rolumuzu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yeni bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvərmədə özünü büruzə verdi.”



Əvvəldə də qeyd etdiyimiz kimi, xarici siyasətimizdə iki və çoxərəfli cəhətdə əməkdaşlığın qurulmasında və müxtəlif istiqamətlər üzrə genişləndirilməsində maraqlı olan Azərbaycanın üçərəfli formatda birliklərin yaradılmasında təşəbbüsçüsü kimi da əməkdaşlıq əlaqələrinin genişlənməsində və möhkəmlənməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iqtisadi və siyasi əhəmiyyəti böyük olan, dövlətləri, xalqları bir araya gətirən layihələr məhz regional əməkdaşlığın töhfələridir. Ənənəvi keçirilən Davos İqtisadi Forumu çərçivəsində “Bir kəmə, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyasında da cənab İlham Əliyevin bununla bağlı ünvanlanan suala cavabında da bu gün Azərbaycanın regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr əsaslı şəkildə diqqətə çatdırılmışdır.

Uğurlarımız xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsirsiz deyil. “Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir” söyləyən cənab İlham Əliyev bildirir ki, Azərbaycan bu istiqamətdə hüquqi, siyasi və bütün

başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, ərazi bütövlüyü müz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır.

Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə dəstəklənir. Yeni problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Ötən il Avropa İttifaqı ilə bağlı xüsusi müddəa vardır. Ən əsası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı xüsusi müddəa vardır. Ən əsası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması qeyd olunub. Qoşulmama Hərəkətinin, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar da ölkəmizin mövqeyini möhkəmləndirir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır: “Biz çox böyük təbliğat işi aparırıq, yeni həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanınması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaranır. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımı tədbirlər görülüb.”

Bu uğurlarımız dövlətimizin başçısı İlham Əliyevin 6 fevral 2019-cu il tarixli “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” Fərmanının imzalanmasında da əhəmiyyətli rol oynadı. Belə ki, xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək,

dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq məqsədi ilə yaradılması nəzərdə tutulan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar apararaq, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.

Atılan addımlar bir daha bu məqamı önə çəkir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və milli maraqlar əsasında əlaqələrini quran və genişləndirən Azərbaycan yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılması günümüzün əsas çağırışıdır. Cənab İlham Əliyev bu çağırışı edir ki, Dağlıq Qarabağ problemi gündəlik işimiz olmalıdır.

Hücum diplomatiyasını uğurla həyata keçirən ölkəmizin real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatının qarşısında ermənilərin acizliyi daha qabarıq şəkildə görünür.

Yeganə Əliyeva,
“İki sahil”

Jalə Əliyeva:

“Mühacir qəhrəmanlar” daha yüksək məbləğli grantlar, sədəqələr üçün bir-birilərini satırlar

- *Jalə xanım, “Freedom House” təşkilatı yenə də ölkəmizlə bağlı növbəti qərəzli hesabatını yayımlayıb. Onları buna vadar edən nədir?*

- “Freedom House” və onun kimi, bir neçə qərəzli təşkilatların ikili yanaşmasına artıq alışmışıq. Bu qurumlar çox vaxt da “sapı özümüzdən olan baltalar”dan istifadə edirlər. “Freedom House” sonuncu açıqlaması ilə ölkəmizə qarşı qərəzi mövqeyini bir daha ortaya qoydu. Bütün bu qərəzlərin kökündə isə ancaq Azərbaycanın sürətli inkişafı, nəinki bölgədə, həmçinin dünyada söz, nüfuz sahibi olmasıdır. Bu gün Azərbaycan dünya ölkələri ilə iqtisadi-siyasi, mədəni əlaqələr həyata keçirir. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda ən əhəmiyyətli məsələlərdən biri vətəndaş-dövlət həmrəyliyi bərqərar olmasıdır. Hesab edirəm ki, bu kimi hallar sərhəddən kənardakı bəzi “mühacir dostlarımız” aid deyil. Çünki qəpik-quruş üçün satılmış bu şəxslərə inkişaf edən, nüfuz sahibi olan ölkə yox, qeyri-stabil, əmin-amanlığı pozulmuş, xaosun, anarxiyanın tuğyan olduğu məkan lazımdır.

- *Qeyd etdiyiniz kimi, “sapı özümüzdən olan baltalar”ın da burada rolu az deyil. Öncə ölkə xaricində fəaliyyət göstərən radikalların fəaliyyətinə nəzər salaq...*

- Demokratik ölkələrdə, plüralist fikrin mövcud olduğu dövlətlərdə əlbəttə ki, müxalifət mövcuddur. Bu, çox normal bir haldır. Nə dövlətimiz, nə ölkəmiz, nə də insanlarımız bundan heç də narahat deyillər. Müxalif fikrin olması əslində çoxfikirlik deməkdir, ölkənin daha da inkişaf etməsi deməkdir. Rəqabət olan ölkədə, əlbəttə, inkişaf daha da sürətlə

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, filologiya elmləri doktoru Jalə Əliyeva İKİSAHIL.TV-nin “Siyasi baxış” verilişində qərəzli təşkilatların ikili yanaşması və onların tora saldıqları “sosial şəbəkə qəhrəmanları” haqqında suallarımızı cavablandırdı



gedir. Amma bunun nə dərəcədə sağlam bir mübarizə olduğuna diqqət yetirək. Əlbəttə ki, çoxfikirli bir ölkədə hər kəsin öz düşündüyünü demək hüququ var. Azərbaycanda beş minə yaxın mətbu orqan, özəl televiziya, internet televiziya, virtual məkanın hər birimiz üçün sərhədsiz olması, əslində elə demokratiyanın göstəricisidir. Bu gün müxalif fikrli olan insanların da öz fikirlərini sağlam bir şəkildə ifadə etməsinin bir çox yolları var. Amma onlar bunu etmirlər. Ancaq şər-böhtan və qərəz yolunu tutublar. Ən radikal addımlar atırlar. Xüsusilə də ölkə daxilində beynəlxalq tədbirlər keçiriləndə daha da fəallaşırlar. Əlbəttə, onların bu addımları vətən-

daşlıq mövqeyindən deyil, şəxsi ambisiyaların köləsi olmaqdan xəbər verir. Onların radikal çağırışlarının məqsədləri bu gün ən sadə insanlara da məlumdur.

- *Düz buyursunuz. Sosial şəbəkələrdə yayılan məlumatlar tək cəmiyyətimiz tərəfindən deyil, həm də bizim uğurlarımıza sevinən və sevinməyən qüvvələr tərəfindən də izlənilir. Bunun qarşısını almaq üçün nə etmək lazımdır?*

- Gənclərlə tez-tez görüşlər təşkil etmək və onları maarifləndirmək lazımdır. Mühacirətdə olan “sosial şəbəkə qəhrəmanları”nın iç üzünü açıb göstərmək, onların maskasını yırtmaq lazımdır.

Gənclər bilməlidirlər ki, həmin “qəhrəmanların” əsl dərdi nədir. Onsuz da onların bir müddət sonra maskaları yırtılır. Çünki “mühacir qəhrəmanlar” daha yüksək məbləğli grantlar, sədəqələr üçün bir-birilərini hər an satırlar. Bütün etdikləri pislilikləri açıb ortaya qoyurlar. Bütün bunları gənclərə olduğu kimi, faktlarla çatdırmaq lazımdır. Bugünkü gənclik savadlı və dünyagörüşlüdür. Ağı qaradan seçməyi bacarırlar. Bu kimi səviyyəsiz insanların kimlərə xidmət göstərdiklərini yaxşı başa düşürlər.

Gənclərimizə bir daha səsləndirmək istəyirəm, elə dəyərlər var ki, onlar bizim üçün ömrümüz boyu müqəddəsdir. Müqəddəs olaraq da qalacaq. Bunlar ana-

mız, Vətənimiz, dilimiz, dinimiz, etik dəyərlərimiz, mənaqiyyətimizdir. Bunları qorumağa hər birimiz borcluyuq. Gənclərimiz unutmamalıdır ki, 30 ildir müharibəyə sürüklənən ölkənin vətəndaşlarıyıq. Azərbaycan tarixin bütün dövrlərində təzyiqlərə məruz qalıb. Bütün bunların qarşısının alınması üçün gənclərimiz hər bir zaman öz dövlətinin yanında olmalı, ölkəmizi yaxşı mənada dünyada tərənnüm etməlidirlər. Atılan daşlara vaxtında və sanballı cavablar verilməlidir. Bu, gənclərimizin ən ümdə işi olmalıdır. Çox şükür ki, ölkəmizdə dövlətin, millətin sevincliyə gətirici gənclik formalaşıb. Onlar öz fəaliyyətləri, əməlləri ilə Azərbaycan həqiqətlərinin yayılmasına xidmət göstərirlər. Bizi gözü götürməyən qüvvələr də sağlam gənclik tərəfindən vaxtında öz cavabını alacaq.

- *Gənclər ölkənin avanqard qüvvəsi sayılır. Bir neçə gün öncə Prezident İlham Əliyevin gənclərlə görüşü də onlara göstərilən ehtiramın və diqqətin bir nümunəsi idi...*

- Gənclərə dövlət dəstəyi hər zaman prioritet olub. Gənclərin öz potensialını ortaya qoya bilməsi üçün onlara hər zaman köməklik göstərilir. Beynəlxalq arenalarda öz sözünü deyə bilməsi üçün bütün şərait yaradılır. Azərbaycan dövlətinin davamlı olaraq həyata keçirdiyi Dövlət poqramlarında gənclərin hər zaman xüsusi yeri olub. Bu günlərdə ölkə Prezidenti ilə gənclərin görüşündə də bir çox perspektivlər açıqlandı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın gənclərlə görüşü bir daha onu deməyə əsas verir ki, dövlətimiz hər zaman gənclərin yanındadır. Azərbaycanın gələcəyi əmin əllərdədir. Bu gün sağlam düşüncəli, Vətəni, dövləti, ölkəsinə canı qədər sevin gənclərimiz var. Ən azından üç il bundan əvvəl aprel döyüşləri zamanı gənclərimizin bir nəfər kimi ön cəbhəyə yazılmaq istəməsi Azərbaycan gəncinin hazırlığını və kimliyini ortaya qoyur.

✍ Şəmsiyyə Əliyeva,

✍ Şəfiqə Dadaşova,
“iki sahil”

Professor Mətin İzəti:

Postmodern insanın özü və digəri ilə qovğasını təsəvvüf aradan qaldıra bilər

Bu yaxınlarda Azərbaycanda olmuş professor Mətin İzəti ilə mülakiməmiz. Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Dövlət Gənc Tamaşaçıları Teatrında gerçəkləşən “Türk Təsəvvüf Musiqisi” adlı konsertdən sonra baş tutdu. Doğma Türkiyə türkcəsində ünsiyyət qurduğum pozitiv auralı təsəvvüf aşiqi və alimi olan həmsöhbətim, professor Mətin İzəti əslən alban olsa da, 1970-ci ildə Makedoniyadan Kalkandelen (Tetovo) şəhərində dünyaya gəldiyini vurğuladı. Özünün də qeyd etdiyi kimi, Makedoniya əhalisinin böyük bir qismini müsəlman albanlar təşkil edir. Mətin İzəti hazırda Kalkandelen Dövlət Universitetində Gözəl Sənətlər fakültəsində Sənət fəlsəfəsi və İslam estetikası fənlərini tədris edir. Alimin yazıları vaxtaşırı

Makedoniyanın “Shenja” dergisində işıq üzünə görünür. Filosof Mətin İzətinin alban və makedon dillərində yazdığı bir neçə kitabla yanaşı, türk dilində də çap edilmiş “Balkanlarda təsəvvüf” monoqrafiyası sözlügedən mövzu ilə maraqlanan oxucu kütləsinin böyük marağına səbəb olub.

Professor bizimlə söhbət zamanı öncə Azərbaycana ilk gelişindən söz açdı: “Azərbaycan Mədəniyyət Nazirliyinin dəvəti ilə ilk dəfə 2013-cü ildə “Qafqazdan Anadoluya mədəniyyət körpüləri” simpoziumunda iştirak etmək üçün Bakıya gəlmişdim. Həmin vaxta qədər Azərbaycanda heç olmadığımı baxmayaraq ölkənin haqqında məlumatım vardı. Türkiyədə azərbaycanlı professor və tələbələrle görüşmüşdüm. İlk gəl-

diyimdə Azərbaycan xalqının qonaqpərvərliyi, gülərüzlü olması, saflığı çox xoşuma gəlmişdi. İkinci səfərim - indiki gelişim isə Bakı Yunus Əmrə İnstitutunun dəvəti ilə baş tutub. İkinci səfərimdə Bakının daha da inkişaf etdiyini gördüm. Müasir yollar çəkilib və hər tərəfdə bir canlanma görünür. Azərbaycan xalqının ən çox xoşuma gələn xüsusiyyəti nəzakətli və gülərüzlü olmasıdır”.

Həmsöhbətimiz özünün araşdırma sahəsi olan təsəvvüf fəlsəfəsi haqqında ümumi məlumat verməklə yanaşı, Azərbaycanı da sufizmin qaynağı olan ölkələrdən biri kimi səciyyələndirdi: “Təsəvvüf, başqa adla sufizm İslamda mənəvi və ruhani həyatı ifadə edən bir təbiddir. Sufizm haqqında ilk fikirlərə istinad etsək, təsəvvüf nəfəs yenilməməyi və təvazökarlığı özündə ehtiva edir. Cüneyd

Bağdadiyə görə, sufi həyat az qane olmaq, qəlbən Allaha bağlanmaq, ibadətə yönəlmək, bizə hökm etməyə çalışan dünyəvi arzulara qarşı səbrli olmaqdır. Çağdaş dövrümüzdə insanların təsəvvüfə marağının artmasını görürük, amma bunun quru maraqlardan o tərəfə keçmədiyi, əslində bir şüur və davranış səviyyəsinə yüksələ biləcəyi də bir həqiqətdir.

Azərbaycan sufilik anlayışının qaynaq torpağıdır, mənəvidir. Bu torpaqlarda İslam tarixinin ən böyük dərvişləri və şeyxləri dünyaya gəlib yetişmiş və öz fəlsəfələrini dünyanın hər tərəfinə daşımışlar. Bunlardan biri də Seyid Yəhya Bakuvidir. Ancaq müasir dövrümüzdə bu ənənənin eyni şəkildə davam etdiyini, bəzi intellektual çevrələrdə təsəvvüfə maraqla yanaşılsa da, bunun çox da yayıldığını söyləyə bilmərik.



Uzun illərdir sufiliyin tədqiqatı ilə məşğul olan bir alim kimi düşünürəm ki, bugünkü istehlakçı və materialist anlayış içində gündəngünə boğulan insan oğlu üçün ən yaxşı çıxış yolu gerçək mistik platforması olan sufizmdir. Təsəvvüf özü ilə barışmış, dünyaya yadlaşmamış və eyni zamanda dünyanın fərqində olan bir düşüncə biçimini ortaya qoyur. Bu səbəbdən təsəvvüf postmodern insanın özü və digəri ilə qovğasını aradan qaldıra bilən anlayış hesab edirəm”.

✍ Sevinc Mürvətoğlu,
“iki sahil”



Tütəyimizi oğurlayıb “duduk” adı ilə satan naxələflər...

Vəli İlyasov

Vətəni, mədəniyyəti, mətbəxi, mənəviyyəti olmayan ermənilər bunların hamısını bizdən oğurlamağa çalışırlar. Dünyada parazit həyatı keçirən ermənilər bizim hər nəyimiz varsa oğurlayaraq öz adlarına çıxır, özlərini sivil xalq kimi tanıtmaya cəhd göstərirlər. Keçən əsrin əvvəllərində onlar kamançamızı özünükləşdirməyə çalışsalar da, alınmadı. Onlar indi də qədim milli musiqi alətimiz olan balabanı oğurlayaraq “duduk” adı ilə başqa ölkələrə satırlar. Həyasızlığın dərəcəsinə baxın ki, Ermənistanda həтта bu alətin istehsalı ilə məşğul olan zavod da açıqlar.

Bizdə əllə hazırlanan balaban alətinin ermənilər artıq xüsusi dəzgahlar vasitəsilə istənilən ölçüdə və istənilən tonalda hazırlayaraq dünyanın müxtəlif ölkələrinə, xüsusən də Avropa və Amerika “duduk” adı ilə göndərirlər. “Vamelo” adlı şirkət xüsusi qablaşdırma göndərdiyi balabanın Avropada geniş təbliğatını aparır və dünyaya “duduk”un, yeni balaban alətinin ermənilərə məxsus olduğunu aşılayır. Alətin üzərinə həm “Vamelo Armeniya” şirkətinin loqosu vurulur, həm də içərisinə təhri olunmuş məlumat vərəqəsi qoyulur. Həmin şirkət satışı internet üzərindən həyata keçirir. Dünyanın istənilən yerindən sifariş qəbul edilir və beynəlxalq çatdırılmalara görə əlavə pul alınır. Balabanın özü 195 dollara, təkəcə qamışı isə 69 dollara satılır. Bir sözlə, nankor qonşumuz bizim balabanımızın hesabına, necə deyirlər, “qaz vurub qazan doldururlar”, özü də utanıb abır-həya etmədən.

Çoxdan məlumdur ki, Azərbaycanda həm tütəyin, həm də balabanın bir neçə növü var. Məsələn, bizdə “Yan tütəyi”, “Yastı balaban” indi də var. Bu alətləri kustar üsulla hazırlayan və onların vasitəsilə müxtəlif xalq havalarını ifa edən məşhur sənətkarlarımız əvvəllər də olub, indi də var. Bir çox filmlərimizdə bu alətlərlə bağlı epizodlar da çəkilib. “Ögey ana”, “Tütək səsi”, “Papaq”, “Böyük dayaq” və bir çox kinofilmlərimizdə tütək və balabanla bağlı səhnələrə yer verilib. Qədim nağıllarımızda isə çobanların sevdikləri və sürünün kənarında həvəslə çaldıqları alət olduğu təsvir edilir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Həyətinin sədri Kamran İmanov bildirib ki, məsələ ilə bağlı aidiyyəti təşkilata etiraz məktubu göndərilib: “Balaban bizim milli musiqi alətimizdir. Ermənilərin seçdiyi “duduk” sözünün özü də oğurluqdur. Bu söz də türklərə məxsus olan tütək sözündən əmələ gəlib”. O deyib ki, məsələ ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz məktubu göndərilib. Kamran İmanov qeyd edib ki, “duduk” adı altında istehsal edilən balabanın Azərbaycana məxsus olması ilə bağlı tədbirlər davam etdiriləcək.

Etiraz etməliyə ki, çox bıc və məkrli düşmənlə qonşuyuq. Ona görə “itlə yoldaş” olsaq da çomağımızı yerə qoymamalıyıq. Çünki “çomağı” yerə qoyan kimi xain xəncərini küreyimizə saplayacaq. Bunu heç vaxt unutmamalıyıq.

Gözəl bir deyim var: qonşuları yaxşı olan xalq xoşbəxttir. Təəssüf ki, supergüclərin regionda daimi maraqlarını qorumaq üçün oradan-buradan gətirib bizə qonşu etdikləri ermənilər naxələflikdə və xəyanətkarlıqda ad çıxarıblar. Torpağımızda ayaqlarına yer eləyən bir ovuc erməni diğaları iki yüz ildir ki, xalqımıza qarşı xəyanətkarlıqla məşğuldur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşəbbüsü ilə Həştərxanda “Xəzər mükafatı-2019” festivalı keçiriləcək.

RAGB-nin təşkilatçılığı və Həştərxanın Gənclərin İşləri üzrə Agentliyinin dəstəyi ilə 7-ci dəfə keçirilən festivala bu il daxil olan 300-dən çox müraciətdən 120-si seçilib. Hazırda hər bir iştirakçı üçün onlayn səsvermə gedir. Fev-

“Xəzər mükafatı-2019”

ralın 14-dək davam edəcək səsvermənin nəticələri fevralın 15-də elan olunacaq. Festivalın 31 nominasiyası arasında ilin musiqi qrupu, aparıcısı, dizayneri, rəqs qrupu və digərləri var.

Festivalın yekun konserti və mükafatlandırma mərasimi də fevralın 15-də baş tutacaq.

Festival 2012-ci ildə RAGB Həştərxan regional bölməsinin fəali Elvin Hüseynov tərəfindən təsis edilib. 2015-ci ildə festival beynəlxalq status alıb. Ötən 7 il ərzində festivala Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Moldova və digər ölkələrdən 500-dən çox iştirakçı qatılıb.

Ermənistandakı “məxməri” şadyanalığın cod gerçəkliklərlə əvəzlənməsi



Ermənistanda cinayətkar rejimin səfil günə saldığı xalqın meydanlara tökülüb haqqını tələb etdiyi vaxtdan az qala bir ilə yaxın vaxt keçir. Mitinglərdə etirazçıların əlləri üstündə meydana gətirib populist çıxışlarına sadələşməsinə inandığı Nikol Paşinyan da verdiyi vədləri doğrultmayanda ac erməni xalqının yenə əli boşda qaldı. Ermənistan “məxməri” inqilabdan sonra həqiqətin cod üzü ilə yenidən qarşı-qarşıya qalmalı oldu...

“Türkiyə və Azərbaycan aktiv şəkildə beynəlxalq nəqliyyat, neft-qaz layihələrini reallaşdıraraq öz iqtisadiyyatını gündəngünə inkişaf etdirir, dünyada siyasi və iqtisadi mövqelərini daha da gücləndirir, öz əhalisinin daha da rifah halında yaşamasını təmin edir və eyni zamanda, Ermənistanı blokadada saxlamağa davam edir. Azərbaycan gündəngünə inkişafı ilə göz qamaşdırır, biz isə sadəcə vaxt itiririk”.

Bunu biz demirik, bu fikirlər işğalçı ölkənin “armenianreport” saytının köşə yazarı Qraçya Qalustyanın növbəti analitik yazısından. Müəllif həтта bir az da irəli gedərək Ermənistan iqtisadi təzyiq göstərməsi üçün Qərbin Bakını müvafiq imkanlardan məhrum etməsi tələbi ilə çıxış etməyə də özündə cürət tapıb: “Qərb hər bir şəkildə rəsmi Bakının qarşısını almalıdır ki, Azərbaycan Ermənistanı

təcrid edə bilməsin. Bu, Qərbə həm də Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq üçün lazımdır. Qərb bizim ölkənin iqtisadi inkişafına nə qədər tez kömək etsə, Ermənistan bir o qədər tez Avropa ailəsinin üzvü ola bilər...”

Kölə təfəkkürlü və daim başqalarının rəyindən, addımından asılı şəkildə yaşayan ermənilərin xisləti bu yazıda da özünü büruzə verir. İşğalçı ölkədə ələ fəkiləşirlər ki, orada hakimiyyətə bir-birini əvəz edən terrorçu və işğalçı “liderlər”in “əsəri” olan müasir Ermənistanı Qərb xilas etməyə borcludur. İllərdir erməni cəmiyyəti bu təfəkkürlə yaşayır. Heç vaxt suveren ola bilməyən Ermənistan bu gün “məxməri” inqilabdan sonra da kənar qüvvələrdən asılı vəziyyətdə simbioz yaşamağa davam etmək istəyir.

Qalustyanın sözügedən yazısında Avropaya vizasız gediş-gəliş əldə etmək “iştahı” da öz əksini tapıb. Müəllif nədənsə Ermənistandan bu gün dünyanın ən müxtəlif istiqamətlərinə miqrasiya axının, vizalı, ya da vizasız, qanuni, yaxud qaçaq şəkildə fərqi yoxdur, dabanına tüpürüb ölkədən kütləvi şəkildə qaçan əhalini qeyd etməyi “unudub”. Əvəzində yazar Ermənistanın yeni hökumətinə Avropaya sərbəst gediş-gəliş əldə olunması ilə bağlı ağıl verməyə çalışıb və bunu dövlətin siyasətində prioritet istiqamətlərdən birinə çevirməsinin vacibliyini vurğulayıb.

Adıçəkilən müəllif yazısında Kremlin Ermənistanı qarşı sayğısız davranışından şikayətlənməyi də yaddan çıxarmayıb: “Rusiya bizimlə bərabər hüquqlu tərəfdaş kimi davranmır. Orada praktik olaraq açıq mətnlə bizim suverenliyimizə hörmətsizlik ifadə olunur. Kreml yalnız əmr dili ilə danışır, bizimlə kölə kimi davranmağı davam etdirir...”

Müəllif niyə rusların ermənilərə onların öz xislətlərinə uyğun davrandığına heyrlənir ki? Rusların böyük şairi Puşkin dahiyənə misraları ilə hələ XIX

əsrə bu satqın və xudbin toplumun əsl mahiyyətini ifadə etmişdi: “Sən qulsan, sən oğrusan, sən qorxaqsan, sən ermənisen!”.

İndi niyə qalustyanları Rusiyanın analoji münasibəti təəccübləndirir ki? Aradan uzun zaman keçsə də, ermənilər dəyişməyiblərsə, rusların onlara davranışı niyə dəyişməlidir?

Ermənistanın dərdi bununla yekunlaşmır. “Armenianreport”un başqa bir yazarı, Azərbaycana qarşı xüsusilə aqressiv mövqeyi ilə seçilən “analitik” Tevos Arşakyanın yazısında isə inqilabdan sonrakı Ermənistan da həyata keçirilən səfeh islahatlarından söz açılib: “Məxməri” inqilabın qələbə qazanmasının ən böyük səbəblərindən biri sosial-iqtisadi faktorlar idi. İldən-ildən sırasıyla erməni vətəndaşı daha pis yaşayır, işsizlik və miqrasiya sürətli tempə artır, əhalinin böyük qismi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ona görə də xalqın meydanlara çıxıb Sarkisyan rejimini qovması üçün kiçik bir təkan kifayət etdi. Hakimiyyətə yeni gələn siyasi elita korrupsiyanı aradan qaldırmağı, ölkəyə investisiyalar cəlb etməyi və vətəndaşların güzəranını yaxşılaşdırmağı vəd etdi. Bir neçə aydan sonra Paşinyan və tərəfdarları hakimiyyətə gəlmələrinin bir illiyini qeyd edəcəklər. Ancaq onların hələ ki öyünəcəkləri hansısa bir ürəkəçan məqam yoxdur. Ermənistanda əvvəlki kimi bahalıqdır, qiymətlər gündən-günə qalxır, yoxsulluğun göstəricilərində heç bir müsbət dəyişiklik yoxdur...”

Görünən budur ki, işğalçı Ermənistanın yeni hakimiyyəti səfeh islahatlar və sərəm qərarları ilə rəzil keçmiş və səfil bu günə malik olmaqla yanaşı, kütbeyin, savadsız və ziyasız gələcəyinin formalaşmasının da “qarantıdır”. Beləliklə, Ermənistan özüni bütün aspektlərdən məhv etməyin ən optimal variantını tapıb. Bizə isə bu özünü-məhv etmə prosesində ən maraqlı məqam torpaqlarımızı bizdən tamamilə kütbeyin bir kütlənin hakim olacağı bir dövlətin işğalından mümkün qədər tez qurtarmaqdır.

Sevinc Abdullayeva,
“iki sahil”

Ordumuzun mövqelərinə atəş açılıb



Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən

məlumatla görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərləri və Quşçu Ayrım, Gədəbəy rayonunun Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Şirvanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli və Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Elçin Əhmədov:

Azərbaycanın müstəqil xarici siyasətini qəbul edə bilməyən dairələrin qərəzli “hesabatlar”ı heç nəyi dəyişmir

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional integrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhəratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

“iki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov “Freedom House”un yaydığı “Dünyada azadlıq-2019” adlı hesabatla münasibət bildirərək deyib.

E.Əhmədov qeyd edib ki, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər üçtərəfli, həmçinin dördtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatırın, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, global siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilir.

Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündəngünə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz faktıdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsas olmayan cəfəngiyyatlar səsləndirməkdə davam edirlər.

“Freedom House” təşkilatına gəldikdə isə həmişə Azərbaycan haqqında yanlış məlumatlar yayır, qərəzli olaraq mətbuat azadlığı üzrə reyting cədvəlində ölkəmizi son sıralarda yerləşdirir. Bununla yanaşı, bu təşkilat ermənilərin nəzarətində olan qurumların biridir və onların maliyyə dəstəyi ilə işləyir və buna görə də bir qayda olaraq Azərbaycanda mətbuatla bağlı qeyri-obyektiv, qərəzli və birtərəfli məlumatlar verir.

Qeyd etmək lazımdır ki, Qərb texnoloqları on illər boyunca həyata keçirdikləri səmərəsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olduğunu görün-cə vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələr üzərinə yıxmaq taktikasını seçirlər. Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, bu region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb. Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidirlər. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı “muzdlu ekspertlərin müəllif yazıları”ndan, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışırlar. Azərbaycan bu kampaniyalara hər zaman tutarlı cavab verib və qarşı tərəfin özünü ifşa edib.



Bu baxımdan bəzi ermənipərəst dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bir sıra “sənədlər”in qəbul edilməsi, xüsusilə müxtəlif xarici QHT və KİV-lərdə Azərbaycan əleyhinə “hesabat”ların və sifariş xarakterli yazıların dərc olunması, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması göstərir ki, proseslərin arxasında duran qüvvələr var, bunlar bilərəkdən istiqamətləndirilir. Bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar.

Bu baxımdan “Freedom House”un yaydığı “hesabat”da Azərbaycanla bağlı qeyd olunan məqamlar qərəzlidir, yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. “Hesabat”da Azərbaycan üçün reyting cədvəlində 11 bal müəyyən edilir, məqsədli şəkildə “qeyri-azad” ölkə siyahısına salınır. Məlumdur ki, Azərbaycan dövləti neçə illərdir bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırır. Ancaq “hesabat”da Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, məhz Ermənistanın beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal etməsi və 27 il əvvəl Xocalı soyqırımını törətməsi, eləcə də münacişinin həll olunmaması ba-

rədə nəinki bir kəlmə deyildir, əksinə, beynəlxalq humanitar hüququn prinsiplərini kobudcasına pozmaqda davam edərək işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insanın bütün hüquqlarını pozan təcavüzkar ölkə “hesabat”da 51 balla “qismən azad” ölkə kimi qiymətləndirilir. Bununla yanaşı, son vaxtlar Avropanın mərkəzində baş verən hadisələrə, xüsusilə Fransada nümayişləri yatırmaq üçün istifadə edilən ən qəddar üsullara göz yumulur və “Freedom House” kimi təşkilatlar səsinə belə çıxarmır. Bu səbəbdən Azərbaycan əleyhinə qərəzli “sənədlər” qəbul edən “Freedom House” və digər xarici QHT-ləri beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmaq insan haqlarına hörmətsizlikdən başqa bir şey deyil.

Məlumdur ki, Azərbaycanla bağlı bu cür sifariş və muzdlu yazılmış “hesabat”ların arxasında Azərbaycana qarşı beynəlxalq aləmdə saxtakar, fırılacaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlalları dayanır. Biz ayrı-ayrı beynəlxalq qurumların, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətində bunun vaxtaşırı şahidi oluruq. Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyayı dəstəkləyirlər. Ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə dayaqdır. “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, Beynəlxalq Böhran Qrupu əsas gəlir götürənlərdir. Açıq Cəmiyyət İnstitutu “Human Rights Watch” təşkilatının birbaşa donorudur. Sərhədsiz Reportyorlar Təşkilatının maliyyələşməsində də Açıq Cəmiyyət İnstitutunun payı var.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən “Freedom House”un fəaliyyəti, onun “hesabatları” bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. Ümumiyyətlə, xarici QHT-lərin Azərbaycana qarşı kampaniya aparmasında, ölkəmiz barədə dezinformasiyalar yaymasında başlıca məqsəd müstəqil xarici siyasət yürüdən ölkəmi qoralamaqdır. Çünki bu gün Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətin, ovqatının hökm sürdüyü Avropada heç də bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışıblar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Avropanın erməni lobbisinin təsiri altında olan bəzi hüquq-müdafiə, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatları da anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər. Ancaq bütün bu səylərə baxmayaraq, bunlar indiyə kimi heç bir nəticə verməyib. Çünki Azərbaycan dövləti heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin.

“Erməni soyqırımı”nı gündəmə gətirənlər, işğalçıya ianə toplayanlar...

Qan yaddaşımız, faciəmiz olan Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə kütləvi qırğınlar törədən, ən qatı terror təşkilatlarında təmsil olunan ermənilərin vəhşilikləri bütün dünyaya bəyan edilir, erməni faşizminin cinayətləri açıqlanır, sülhə, sabitliyə ən ciddi təhlükə olan daşnak siyasəti lənətlənir.

Artıq bütün dünya xalqları dərk edirlər ki, illərdən bəri kriminal, xunta rejiminin idarə etdiyi Ermənistanın separatizm siyasətinin tərkib hissəsi olan terrora dəstək bu qaniçən millətin irsi xəstəliyidir.

Erməni lobbisinin hakimiyyətə təsir imkanlarının çox olduğu Fransada “erməni soyqırımı” ifadəsinin zaman-zaman aktuallaşması da səbəbsiz deyil. Bir neçə il bundan əvvəl Fransa Parlamentinin Milli Assambleyasının Nümayəndələr Palatasında “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin müzakirəsi keçirildi. Layihəyə görə, altmış milyondan artıq əhalisi olan Fransada “erməni soyqırımı”nı tanımayanlar ya bir il həbs cəzası çəkməli, yaxud 45 min avro ilə cərimələnməli idilər. Əslində insan hüquqlarının ən yüksək səviyyədə pozulduğunu göstərən layihə demokratik dəyərlərə etinasızlıq, insan hüquqlarının pozulmasını təsdiqləyən əsassız sənəd idi. Yeni 500 min nəfərlik erməni icmasının düşüncəsi fransız xalqının milli mənafeyindən, dövlət maraqlarından üstün tutulurdu. O zaman antidemokratik məqsədləri dəstəkləməyən xalqın etirazlarını nəzərə alan bu ölkənin Konstitusiyası Məhkəməsi tərəfindən layihə ləğv olundu. O mərhələdə siyasətçilər, politoloqlar Fransa Senatının Türkiyəyə qarşı ədalətsiz mövqeyini çox düzgün olaraq söz və vicdan azadlığına məhdudiyyət kimi dəyərləndirdilər.

Əslində “erməni soyqırımı”nı “xatırlamaqla” iqtisadi qüdrəti gətirdicə möhkəmlənən Türkiyənin Avropa İttifaqına daxil olmasının qarşısının alınması üçün təxribatlar aparan qitə dövlətlərinin hər biri erməni terroruna məruz qalmışdı.

Türkiyə-Azərbaycan birliyinin nəticəsi olan global enerji layihələrinə artan marağa qısqançlıqla yanaşan Avropa dövlətləri hər cəhldə qardaş ölkənin Al-yə qəbuluna əngəl törədirdilər.

Fransada törədilən terrorların əsas iştirakçısı olan Qurban Markaryanın “Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa görə” ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilməsi, Orli aeroportunda günahsız insanların, əsasən fransızların həyatına son qoymuş bomba partlayışının “müəllifi”, Fransa məhkəməsi tərəfindən məhkum edilmiş və 2001-ci ildə Parisdən Yerevana ekstradisiya olunan “ASALA”-nın Fransa bölməsinin başçısı Varujan Karapetyana “milli qəhrəman” adı verilməsi erməni-fransız əməkdaşlığının səviyyəsini göstərirdi.

Fransa Milli Assambleyasında keçirilən tədbirdə iştirakçılara Xocalı soyqırımını xatırladan azərbaycanlı tələbə Vüsal Hüseynovun və Mirvari Fətəliyevanın fransız deputat Fransua Roşbloun və ermənilər tərəfindən vəhşiliklə döyülməsi də “erməni məhəbbətinin” daha bir nümunəsi idi.

Xatırladaq ki, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına, təcavüzkar dövlətin iqtisadi durumunun yaxşılaşdırılmasına yönəlmiş “Surix protokolu”nun imzalanmasında da belə “ssenarilərdən” istifadə olunmuşdur. Siyasətin təxribat formatından istifadə etməklə Türkiyənin getdikcə artan regional güc və nüfuzuna xələf gətirmək istəyən Fransa rəsmiləri belə qadağaları ilə xalqı bir vətəndaş kimi ölkədə baş verən hadisələrə münasibət bildirməyə yox, yalnız seyrçi qalmağa vadar edirlər. Əsində Türkiyənin Al-yə qəbuluna müxtəlif bəhanələr gətirməklə əngəl törədən, embarqolardan istifadə edən qitə dövlətləri Fransadan istifadə etməklə məqsədlərinə nail olmağa çalışırlar. Bəzi dövlətlər əvvəlcə “erməni soyqırımı”nı tanısalarsa da tarixi həqiqətləri öyrəndikdən sonra qərarlarından imtina edirdilər. İqtisadi, sosial çətinliklər mənəşində sıxılan Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana dəstək olmaq istəyən erməni lobbisinin olmayan “soyqırımı” Fransada yenidən gündəmə gətirməsində məqsədi işğalçı ölkəyə ianə toplayandır.

Amma tarixi həqiqətlərin işığında bəzi qaranlıq məqamları aydınlandıranlar da az deyil. Əsrlərdən bəri Afrikada, Asiyada xalqları kölə vəziyyətində saxlayan, əzab və işgəncələrlə milyonların həyatına son qoyan dövlətlər arasında Fransanın “payı” az deyildir.

Əlcəzairdə 800 mindən artıq dinc əhalinin qətlə yetirilməsində, Ruandada törədilən soyqırımı əli olan fransız əsgərlərinin cinayətləri qan-qada ilə yazılmış tarixin səhifələridir. Daşnakların yalanlarına inanmayan Fransanın ermənipərəst parlamentariləri özlərinin tarixini araşdırmaq əvəzinə başqalarının keçmişini təftiş etməklə başəri dəyərlərə yad olan belə qərarlara tərəfdar çıxırlar.

Fransada erməni təəssübkeşliyi yenə gündəmdədir. Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətində iştirak edən Prezident Emmanuel Makron seçkiqabağı kampaniyasında Fransa təqviminə 24 aprel tarixini qondarma “erməni soyqırımı” ilə bağlı anım günü elan etmək niyyətini açıqlamış və bu tarixin təqvimə salınacağı vədini vermişdir.

Fransanın türk dünyasına “münasibətini” təmsil olunduğu ATƏT-in Minsk qrupundakı ermənipərəst mövqeyi də təsdiq edir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda, BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar müzakirələrdə daim erməniləri müdafiə edən Fransanın “Bir millət, iki dövlət” olan Türkiyə-Azərbaycan dostluğuna qısqançlıqla yanaşması da erməni məkrindən qaynaqlanır.

Xuraman İsmayılqızı,
“iki sahil”



DÖVLƏT SİYASƏTİNİN PRIORİTETİ: İnsan amili və sosial rifah

Minimum əməkhaqqının 50 manat artırılması əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına kömək edəcək

Bu gün bütün dünyada cərəyan edən iqtisadi və maliyyə böhranına baxmayaraq ölkəmizdə dərin elmi əsaslara söykənən və uzaqgörənliklə reallaşdırılan sosial-iqtisadi siyasət nəticəsində uğurlu nəticələr əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülmə tədbirlər sisteminə daim ünvanlılıq prinsipinə əməl edilib, aztəminatlı, ailə başçılarını itirən, eləcə də şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Son 15 il ərzində ölkə üzrə orta əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı isə 6,5 dəfə artırılıb.

Respublikamızda həyata keçirilən tədbirlər nəticəsində əhalinin sosial rifah halının ardıcıl şəkildə yaxşılaşmasına, pensiya təminatına, məşğulluğun təminatına, yoxsulluğun aşağı salınmasına, mənzil təminatının, təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılmasına nail olunub. Sosial müdafiyyə ehtiyacı olan insanlara dövlət öz yardımını göstərir. Ehtiyacı olanlara ünvanlı sosial müavinətlər verilir, əməkdə, təhsildə, mədəniyyətdə və s. sahələrdə fərqlənənlərə Prezidentin xüsusi təqaüdü verilir. Eyni zamanda, dövlət tərəfindən əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bununla yanaşı, Qarabağ əlilləri və şəhid ailələri üçün dövlətin ayrıca proqramı mövcuddur ki, hər il yüzlərlə belə ailələr mənzillə təmin olunurlar.

Bundan başqa, əlil şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilib, bu çərçivədə çox



sayda hüquqi-normativ akt qəbul edilib. Belə şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Ölkə başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya,

pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə bu il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması yüzminlərlə vətəndaşı

əhatə edən dövlət qayğısının bariz nümunəsidir. Təbii ki, minimum əməkhaqqının 50 manat artırılması əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına kömək edəcək. Bu artım 600 min nəfəri əhatə edəcək.

Ölkə əhalisinin böyük hissəsini əhatə edəcək bu artım aztəminatlı ailələrlə normal gəlirli ai-

lələr arasındakı fərq azalacaq. Üstəlik, ölkədə əsasən aşağı məşğulluqda çalışan qadınlar çalışdığından bu artımla qadın və kişilərin gəlirləri arasındakı fərq də azalmış olacaq. Eyni zamanda, bu dəyişiklik özəl sektora da təsir edəcək. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanla həyata keçirilən siyasətin mərkəzində insan amili və vətəndaşların sosial rifahının yaxşılaşdırılması dayanır.

Bu artım dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə 450 mindən çox işçiyə şamil olunaçaq. Belə ki, onların sırasına elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və baliqatırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları üzrə ödənilən mülki işçilər daxil olacaq.

Bundan başqa dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dağlar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) bu artımdan yararlanacaqlar.

Minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan təxminən 150 min nəfərin əmək haqqının artmasına səbəb olacaq. Dövlət başçısının yeni sərəncamı ilə minimum əmək haqqının artırılması maddi çalışanların azı 40 faizinin əmək haqlarının artmasına imkan verəcək.

Zahid Rza,
"iki sahil"



"Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss edəsin".

Düz 15 il əvvəl Prezident İlham Əliyev tərəfindən deyilən bu fikirlər sözün həqiqi mənasında bu gün tam təsdiqini tapıb. Cənab İlham Əliyevin 15 il Prezidentlik fəaliyyəti müddətində həyata keçirdiyi sayısız-hesabsız tədbirlərin, gördüyü işlərin kökündə ölkə vətəndaşları, onların həyat şəraitinin, vəziyyətinin daha da yaxşılaşdırılması, maddi rifah halının yüksək səviyyəyə

Bu vəsaitlər insanların rifahının yaxşılaşmasına xidmət edəcək

qaldırılması amilləri durub. Bu isə onu deməyə əsas verir ki, hər bir Azərbaycan vətəndaşının problemlərinin həlli dövlət başçısının diqqət mərkəzindədir, onların yaşayış şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman yüksək səviyyədə təşkil edilir. Bir neçə gün bundan öncə dövlətimizin başçısı cənab İlham Əliyevin minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılması ilə bağlı sərəncamı da bu sahəyə ayrılan diqqət və qayğıdan irəli gələn addım kimi qiymətləndirilməlidir.

İqtisadçı-ekspert Vüqar Bayramov sözügedən məsələ ilə bağlı "iki sahil"ə açıqlamasında bildirdi ki, söhbət sosial qayğıya daha çox ehtiyacı olan ailələrdə əməkhaqqı artımından gedir və imzalanan Sərəncam nəticə etibarilə sosial təminat baxımından çox önəmlidir: "Minimum əməkhaqqı, xüsusən də dövlət büdcəsindən vəsait alan və birbaşa əməkhaqqı tarif cədvəllərinə uyğunluğunu müəyyənləşdirilən və-

təndəşlərin əməkhaqqının formalaşdırılmasında həlledicidir və minimum əməkhaqqı məbləğinin artırılması, sadəcə, minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artması deyil, eyni zamanda, həmin meyardan istifadə etməklə əməkhaqqı müəyyənləşən vətəndaşların da maaşlarında artıma səbəb olacaq".

Ekspert qeyd etdi ki, Sərəncamın iqtisadi təsirləri də vardır: "İqtisadi baxımdan Sərəncam həm dövlət, həm özəl, həm də nisbətən az əməkhaqqı alanların əməkhaqlarının artırılmasına imkan verəcək. Söhbət minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılmasından gedir ki, bu da 38,5 faiz artım deməkdir. Son illər minimum əməkhaqqının məbləği ilə bağlı ən çox təbiiq edilən və ən yüksək artım faizidir. Bu baxımdan bunun iqtisadi təsirləri də var".

Prezident İlham Əliyevin bir neçə gün bundan öncə imzaladığı Sərəncamla bağlı daha bir faktı diqqətə çatdıran V.Bayramov onu da bildirdi ki, yalnız 130

manat alan vətəndaşlarımızın əməkhaqqı deyil, eyni zamanda, 180 manatadək əməkhaqqı alan vətəndaşlarımızın da maaşlarında artımlar olacaq: "Hazırda bu Sərəncamda hər hansı bir vətəndaşımız istər dövlət olsun, istər özəl sektorda çalışanların əməkhaqqı göstərilən dəyərədən də az idi. O artım onlarda geniş şəkildə hiss olunacaq. O şəxslər ki, 150-160 manat əməkhaqqı alırdılar. Həmin şəxslərin də əməkhaqlarında artımlar olacaq".

Milli Məclisin deputatı Azər Badamov isə bildirdi ki, Azərbaycan sosial dövlətdir və görülən bütün işlər insanların sosial rifahının yüksəlməsinə yönəldilmişdir. Deputat qeyd etdi ki, son 15 ildə ölkəmizdə orta aylıq əməkhaqları 7, minimum əməkhaqları 6,5 dəfə artıb: "Prezident İlham Əliyevin bir neçə gün bundan öncə imzaladığı Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Bu, 38,5 faiz artım deməkdir. Bu artım təbii ki,

böyük kütləni əhatə edəcək. Minimum əməkhaqqının artımı dövlət qulluğu sektoru da daxil olmaqla, birbaşa olaraq 600 mindək vətəndaşı əhatə edəcək. Sərəncamın icrasına dövlət büdcəsindən il ərzində 400 milyon manat qədər əlavə vəsait yönəldiləcək. Bu vəsaitlər birbaşa insanların rifahının yaxşılaşdırılmasına xidmət edəcək".

Deputat qeyd etdi ki, bu, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı ilk Sərəncamı deyil: "Ölkə başçımızın bir neçə gün əvvəl pensiyaların artırılması ilə bağlı Sərəncam imzalaması, şəhid vərəsələrinə birdəfəlik ödənişin edilməsi ilə bağlı Sərəncamın imzalanması da məhz bu sahəyə ayrılan diqqətdən irəli gəlir. Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycan dövlətinin siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması durur".

Məsumə Babayeva,
"iki sahil"

Erməni kəşfiyyatının əlində alət olanlar



ONLARIN BİR ADI VAR: Xəyanətkar!

Onlar haqqında "siyasi mühacir" sözünü işlətmək heç bir məntiqə sığmır. Əlbəttə, Azərbaycandan hansısa ölkəyə bu kateqoriyadan olan insanların getdiyini söyləmək də mümkün deyil. Lakin bu və digər əməlinə görə ölkədən gedənlərin bir qismi özünü həvəslə "siyasi mühacir" adlandırmağı sevir. Ancaq içərilərində elə tip insanlar da var ki, onlara nəinki siyasi mühacir, yalnız bir ad yaraşır - Vətən xaini!

Doğulub çörəyini yediyi ölkəsinə arxa çevirib, onun düşməninə muzdur haqqı alıb dövlətinə, yurduna qara yaxanların, böhtan atanların adı yalnız belə çağırılır. Qondarma "Talış-Muğan Mühacir Hökuməti" (TMMH) elan edib özəli və əbədi düşmənimiz olan ermənilərlə işbirliyində fəaliyyət göstərən Əlikram Hübətov, Fəxrəddin Abbasov, Şahin Mirzəyev və onlarla birgə bir neçə xəyanətkarlar kimi...

Müxtəlif səbəblər və bəhanələrlə Azərbaycanı tərk edib bəzi Avropa ölkələrində məskunlaşan bu tip insanlar ölkəmizə qarşı fəaliyyətdə olan kəşfiyyat xidmətlərinin əlində alət olmağı həvəslə qəbul ediblər. Xüsusən də erməni kəşfiyyatı tərəfindən ələ keçirilən bu şəxslər Azərbaycana, xalqımızın qürur mənbəyi olan Milli Ordumuza qarşı qaralama, gözdən salma kampaniyasını həvəslə yerinə yetirirlər.

Təəssüf doğuran məsələlərdən biri də bu şəxslərin təkə Ermənistanın deyil, Azərbaycana qarşı aşkar və gizli formada kampaniyalar aparan qonşu İranda bəzi qüvvələrin də əlində vasitəyə çevrilmələridir. Ermənistanın məqsədi aydındır - işğalçı dövlətdir, düşməndir, adı üstündədir. Ancaq xüsusən son illərdə iki

dövlət arasındakı münasibətlərin daha da inkişaf etdiyi bir zamanda İranda müəyyən dairələrin anti-azərbaycan fəaliyyəti, bu istiqamətdə Ermənistanla əməkdaşlıq etməsi böyük təəssüf hissi doğurur.

Təəssüf doğuran həm də odur ki, Azərbaycana qarşı "etnik separatizm" və qondarma Dağlıq Qarabağ məsələsində İran və Ermənistanın maraqlarını bu dəfə soydaşlarımız həyata keçirirlər. Onlar qondarma "Dağlıq Qarabağ rejimi" ilə yanaşı, xaricdə saxtakarcasına elan edilmiş "TMMH" ilə birlikdə addımlamaqdan çəkinmirlər. Bu məqsədlə Ermənistan xüsusi xidmət orqanları "TMMH"ni, Azərbaycanda isə "Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı" adlı təşkilatı İranda bəzi mərkəzlər idarə etməklə məşğuldurlar. Bu iddiaları isbat etmək üçün İranda KİV-in, qondarma "TMMH" adından fəaliyyət göstərən sosial şəbəkələrin və Ermənistan KİV-in ötən günlər ərzində apardıqları təbliğata nəzər salmaq kifayətdir. Özlərini "Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı" adlı qondarma bir təşkilatın təmsilçiləri kimi qələmə verən və Azərbaycan Respublikasının Konstitusiyasını dəyişdirərək "şəriət dövləti" yarat-

maq təşəbbüslərini gizlətməyən radikal dindarları dəstəkləyərək əsl simalarını ortaya qoydular.

Burada daha çox qərībā görünən İranda qüvvələrin davranışlarıdır. Bu "müsəlman" qonşumuz Qarabağ məsələsinə siyasi don geyindirmək üçün prosesləri süni şəkildə "xristian-islam" qarşıdurmasına yönəltməyi hədəf seçib. Lakin maraqlıdır ki, özünü bütün müsəlmanların müdafiəçisi kimi təqdim edən İran nədənsə müsəlman Azərbaycanın 20 faiz torpağının xristian Ermənistan tərəfindən işğal edilməsinə, dinc müsəlman qardaşlarının soyqırımına məruz qalmasına göz yumur, əksinə, xristian işğalçının ayaqda durması naminə əlindən gələni əsirgəmir. Demək olar ki, İranda başqa bütün qonşuları ilə problem içərisində olan Ermənistanla ən böyük "nəfəsliliyin" İranda açıldığı heç kimə sirr deyil.

"Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı"nın yaradılması da məhz Tehrandakı bəzi mərkəzlərin strateji hədəflərinə xidmət etmək deməkdir. Bakıda belə bir təşkilatın yaradılması və İran tərəfindən dəstəklənməsi avanın ən yüksək həddidir.

Sözgedən qüvvələr Azərbaycan xalqında ruh

düşkünlüyü və inamsızlıq yaratmaq məqsədilə ən böyük şər-böhtanı Milli Ordumuza yaxmaqla məşğuldurlar. Qondarma "TMMH" "təmsilçiləri" sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinə qarşı təbliğatlarını gücləndiriblər. Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda Azərbaycan tərəfinin mövqelərinin gücləndiyi bir şəraitdə Azərbaycanın daxilində "psixoloji sindrom" yaratmaq taktikasına üz tutublar.

Ermənistan xüsusi xidmət orqanları Azərbaycan Ordusunu gözdən salmaq üçün ölkəmizin vətəndaşı olmuş bir qrup şəxsi hərəkətə gətirərək böhtanlar yağdırmaq taktikəsindən mümkün qədər yararlanmağa çalışır. Beləliklə, Milli Ordumuza "etimadsızlıq" damğası vurmaq üçün min cür yalanlar uydurmağa başlayıblar.

Uydurma "TMMH"yə məxsus olan "tolishstan.com" saytı 6 fevral 2019-cu il tarixdə Fransa prezidenti Emmanuel Makronun qondarma erməni soyqırımı barəsində verdiyi bəyanatını demək olar ki, hər gün geniş şəkildə yaymağa başlayıb. İrəvan-da fəaliyyət göstərən "hrapark.am" saytı və eyniadlı "Hrapark" qəzeti də qondarma "TMMH"-nin ideyalarına stimül verən mövzuları gündəmə gətirir.

Bu baxımdan İran İslam Respublikasının yaranmasının 40 illiyi münasibətilə Tehranda keçirilən silsilə tədbirlərə bəzi separatçı şəxslərin də dəvət edilməsi maraqlıdır. Onların içərisində Azərbaycana qarşı "taliş etnik separatizmi" ideyalarını yayan, "Talış Milli Hərəkatı" təşkilatının və "Rusiya Federal Talış Milli-Mədəni Muxtariyyəti Mərkəzi"-nin sədri İsmayıl Şabanov da olub. O, Tehranda bəzi KİV-ə mü sahibələr verərək qatıldığı toplantının hədəflərini açıqlamaqdan qürur duyduğunu gizlətməyib...

Hazırda müxtəlif səbəblərdən Avropa dövlətlərində məskunlaşan bir çox insanlar bu qruplaşmaların təhdidləri ilə üzləşirlər. Belə ki, qondarma "TMMH"-nin "başçısı" kimi tanınan Əlikram Hübətovun öncədən hazırladığı xüsusi "arayış"lar sayəsində Avropada "siyasi mühacir" statusu almış bir sıra şəxslər Azərbaycan Respublikası və onun konstitusiyasına qarşı təbliğata məcbur edirlər.

Lakin onlar unudurlar ki, özge əlində vasitəyə çevrilənlər elə yad qapılarda da yox olub gedəcəklər...

Taleh Turqut,
"iki sahil"

Yeni inkişaf ritorikası baş naziri xilas edəcəkmi?



Sevinc Azadi

İşğalçılıq siyasəti nəticəsində təcrid olunmuş Ermənistan bütün variantlardan istifadə edərək iqtisadi vəziyyətini düzəltməyə çalışsa da, faydalı nəticələr əldə edə bilmir. Görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 50 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır. İndi Ermənistan əhalisi bu durumun dəyişəcəyinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Əhalinin bir hissəsi köçsə də, yerdə qalanlar üçün iş yeri tapılmır. Bu isə sosial gərginliyi daha da artırır. Təsədüfi deyildir ki, Ermənistanın əhalisi daha 7 min nəfər azalıb.

Bu günlərdə erməni parlamentinin fəvqəladə iclasında Paşinyan hökuməti ölkənin gələcək iqtisadi inkişafı ilə bağlı beşillik proqramı təsdiq etdirib. Maraqlıdır ki, səsvermədən əvvəl öz populist çıxışları ilə erməni xalqını hələ də tərəddüddə saxlayan erməni baş nazir bu proqramın ölkədə xarüqələr yara-dacağını bildirib. "Düşünürəm ki, artıq düzgün quruluş və prinsiplərə əsaslanan yaxşı bir proqrama maliklik. Proqrama aid vasitələr və rəqəmsal göstəricilər hökumət proqramının təsdiqindən sonra işə başlayacağı sektoral proqramlarda da əks olunacaq". Bunu isə Paşinyanın müavini Mqer Qriqoryan bildirib.

Göründüyü kimi, Ermənistanın yeni baş naziri Nikol Paşinyan növbəti dəfə siyasi səviyyəsinin primitiv olduğunu nümayiş etdirir. O, hakimiyyətə yiyələnmək üçün küçələrdə hansı ritorikadan istifadə edirdisə, baş nazir kimi də eyni ritorikadan faydalanmağa çalışır. Küçə popluzmi və bəsit siyasi "biclikləri" sevir. N.Paşinyan meydanlarda yüksək belə-gətlə vədlər verirdi, onun təqdimatında Ermənistan qısa müddətdə "böyük uğurlar" əldə etməyə qadir dövlət kimi göstərilirdi. Ancaq artıq aylardır ki, Paşinyan hakimiyyətdədir, Ermənistan nəinki bir addım irəli atıb, hətta daha qeyri-müəyyən vəziyyətdədir, ölkədə dərəbəylilik və kaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Xatırladaq ki, sözügedən proqramda Ermənistanda illik ÜDM-in ən azı 5 faiz artımının təmin ediləcəyi göstərilir. Hələ Karen Karapetyanın baş nazirliyi dövründə, yeni 2017-ci ildə bu göstərici 7 faiz göstərilirdisə, sual olunur, belə olan halda xalqın Paşinyana qoşulub inqilab etməsinə nə hacət vardı? Axı, Paşinyan və onun komandasının "inqilabı" ölkədə nəyi dəyişə bilib? - Heç nəyi. Buna əyani sübut: Hazırda Ermənistanda kritik durum hökm sürür. Müəllimlər, hərbcilər, dövlət işçiləri, taksi sürücüləri, küçə ticarəti ilə məşğul olanlar hökumət binası qarşısında toplaşaraq sosial problemlərinin həllini tələb edirlər. Aksiya iştirakçıları dolanmaqda çətinlik çəkdiqlərini deyirlər. Verilən vədlər yerinə yetirilmir. Etirazçılar Nikol Paşinyanı, vəzifəyə seçilməzdən əvvəl verdiyi vədləri yerinə yetirməkdə günahlandırırlar. "Baş nazirin özü söz vermişdi ki, hamı üçün bərabər imkanlar olacaq. Niyə səs toplamaqdan ötrü insanları eyforiya vəziyyətinə saldı? Belə çıxır inqilab boş yerə idi". Küçə ticarəti ilə məşğul olan bir qrup qadın isə İrəvan meri və polisdən şikayətçidir. Etirazçılardan Anna Simonyan bildirir ki, polisler onları alçaldır, ünvanlarına naliyiq ifadələr işlədirlər. Hətta küçədə göyerti satan qadını döyməkdən də çəkinməyiblər. Bizim bir tələbimiz də var. Xaricə qaçan o generaları tapıb gətirsinlər. Onlar neçə illərdir ki, bu xalqı talan ediblər. Qoy indi gəlib cavab versinlər.

Ermənistanın tanınmış kinorejissoru və prodüseri Ovanes Qalstyan parlamentin bağında aclıq aksiyasını davam etdirir. O, ötən ilin dekabrında da belə addım atıb. Həmin aksiyanın 10-cu günü mədəniyyət naziri onunla görüşərək söz verib ki, problemləri həllini tapacaq. Bu söz vəd olaraq qalıb. O, Ermənistan kinosunun hazırda ağır vəziyyətdə olduğunu bildirib. Son 10 ildə büdcədən mədəniyyət nazirliyinə təqribən 1 milyard dram yeni 4,2 milyon dollar vəsait ayrılıb. "Gedin şəhərdə araşdırmalar aparın kino həvəskarlarından soruşun, gənclərdən müsahibə alın görün son 10 ildə hansısa bir yeni film izləyiblər ya yox. Ya İrəvan şəhərindəki kinoteatrlarda hansısa bir yeni çəkilmiş filmə baxıblar. Mən bir kino mütəxəssisi kimi deyə bilərəm ki, yox. Görün büdcənin pullarını necə talan ediblər", - deyə Qalstyan əlavə edib. Rejissor tələbləri yerinə yetirməyə qədər səhər saat 10-dan axşam 8-dək hökumət binası qarşısındakı bağda, gecə vaxtı isə şəhərin digər yerlərində aclıq aksiyasını davam etdirəcəyini deyib.

SOCAR-ın TENDERLƏRİ



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Azəriqaz” İstehsalat Birliyi

polad borulara (O57mm - O273mm) olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (29006-19) elan edir

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır).

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 07.03.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Satınalanın mallar üzrə müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə təklifləri bir əsl və iki surəti olmaqla 13.03.2019-cu il, Bakı vaxtı ilə saat 10:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. Satınalanın mallar üzrə iştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dilində əldə etmək istəyənlər satınalanın mallar üzrə 590 AZN (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək heftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: IBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Təminatlar:

Müsabiqə təklifinin təminatı:

- I. İddiənin müsabiqə təklifinin ümumi qiymətinin 1%-i miqdarında təminat tələb olunur.
- II. Bank qərantiyalarının əsl müsabiqə zərfində müsabiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satınalan təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır.
- III. Qərantiyayı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qərantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.
- IV. Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akreditasiya, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir.

Avans ödənişinə görə təminat:

Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır.

Müqavilənin yerinə yetirilməsi təminatı:

Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur.

V. Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin 60 gün ərzində yerinə yetirilməsi tələb olunur.

VI. Təklif olunacaq müqavilə üzrə icazə verilən maksimum avans həddi müqavilə dəyərinin 30%-dən çox olmamalıdır.

VII. Satınalan təşkilatın ünvanı:

AZ1025; Bakı şəhəri; Xətai rayonu; Yusif Səfərov küçəsi, 23

Əlaqələndirici şəxs:

Bağırov Süleyman
“Azəriqaz” İB-nin Satınalmaların təşkili şöbəsinin böyük mühəndisi
+994 12 521-00-00 (daxili 29-169)
suleyman.bagirov@socar.az

VIII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)

IX. Satınalanın mallar üzrə müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılış 13.03.2019-cu il tarixdə, Bakı vaxtı ilə 11:00-da elanın VII qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

X. Satınalanın mallar üzrə müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər:

http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

“Azəriqaz” İB-nin Satınalmalar qrupu



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Neftqaztikinti” Tresti

“Neft Daşları” NQÇİ-nin “Neft Daşları” yatağında 602 A sayılı SDÖ-nün qazmadan sonra abadlaşdırılması” (Sifariş №10963) LOT1, “Neft Daşları” NQÇİ-nin “Neft Daşları” yatağında 620 A sayılı DDÖ-nün qazmadan sonra abadlaşdırılması” (Sifariş №10723) LOT2, “Neft Daşları” NQÇİ-nin “Neft Daşları” yatağında 1637A sayılı estakadayanı meydançanın qazmadan sonra abadlaşdırılması” (Sifariş №10966) LOT3, “Neft Daşları” NQÇİ-nin “Neft Daşları”nda 2150 sayılı SDP-nin qazmadan sonra abadlaşdırılması (Sifariş №10724) LOT4 və N.Nərimanov adına NQÇİ üzrə qazpaylama sisteminin yenidən qurulması (432 sayılı EYM-də) (Təshih) (Sifariş № 10312A) LOT5 obyektlərində nəzarət ölçü cihazlarının və avtomatika vasitələrinin və avtomatik yanğın signalizasiya sisteminin quraşdırılması tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (25007-19) müraciətlərin son tarixinin, həmçinin təklif zərflərinin açılış tarixinin müddətinin uzadılmasını elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət;
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır).

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec hər iki LOT üzrə 26.02.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə təklifləri hər beş LOT üzrə bir əsl və bir surəti olmaqla 05.03.2019-cu il, Bakı vaxtı ilə saat: 09:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dilində əldə etmək istəyənlər LOT1 üzrə 236 AZN (ƏDV-ile), LOT2 üzrə 118 AZN (ƏDV-ile), LOT3 üzrə 118 AZN (ƏDV-ile), LOT4 üzrə 118 AZN (ƏDV-ile), LOT5 üzrə 118 AZN (ƏDV-ile) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafasında göstərilmiş tarixədək heftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: IBAZAZ2X.

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin hər beş LOT üzrə 90 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

Bank təminatı:

Hər beş LOT-a aiddir
İddiənin təqdim etməli olduğu təminat LOT1 üzrə 10000 AZN, LOT2 üzrə 3000 AZN, LOT3 üzrə 3000 AZN, LOT4 üzrə 3000 AZN və LOT5 üzrə 3000 AZN tələb olunur.
Bank təminatı ayrı zərfdə təqdim edilməlidir və bank təminatı təqdim etməyən iddiaçının təklif zərfləri açılmayacaqdır.

Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.

V. Satınalan təşkilatın ünvanı:

AZ1018 (indeks), Xətai rayonu, 2922 məhəllə, Zığ yolu küçəsi 41C, “Neftqaztikinti” Trestinin inzibati binasının 3-cü mərtəbəsi, Bakı şəhəri, Azərbaycan Respublikası.

Əlaqələndirici şəxs:

Anar İsmayilov
Maddi Texniki Təchizat və Marketing şöbəsinin böyük mühəndisi
Tel: +994 50 842 51 20
Elektron ünvan: anar.k.ismayilov@socar.az

VI. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)

VII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılış hər beş LOT üzrə 04.03.2019-cu il tarixdə, Bakı vaxtı ilə LOT1 saat 10:00-da, LOT2 saat 10:30-da, LOT3 saat 11:00, LOT4 saat 11:30, LOT5 12:00 elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

VIII. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər:


http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

“Neftqaztikinti” Trestinin Satınalmalar qrupu

NEFT TARİXİMİZ...

RUSİYA İMPERİYASININ QAFQAZ SİYASƏTİ VƏ BAKI NEFTİ

I Pyotrun Azərbaycanın Xəzərsahili vilayətlərinin işğalı planlarında neft amili və ya Bakı neftinin qoxusu (1701-1724-cü illər)



XVIII əsrin əvvəllərində çar Rusiyasının Qafqaz siyasətində Bakının ələ keçirilməsi xüsusi yer tuturdu. Bu, Bakının həm zəngin neft mərkəzi, həm də Xəzər dənizində ən böyük liman şəhəri olması ilə bağlı idi. Buna görə də, o (I Pyotr), 1723-cü ildə Bakını işğal edən general Matyuşkinə yazdığı məktubunda qeyd edirdi: "Sizin yazdığınız məktubu böyük məmnuniyyətlə aldım və çox sevindim ki, Bakını almısınız. Sizə bu yeri mütləq qoruyub saxlamağı əmr edirəm və bunun üçün biz hər şey edəcəyik". Heç şübhəsiz ki, burada imperator I Pyotrun diqqətini daha çox cəlb edən Bakı nefti idi. Ona görə də, 1723-cü ildə general Matyuşkinə yazdığı növbəti məktubunda "Bakıdan bir neçə pud ağ neft götür və bizə göndər, imkanınız olsa, 1000 pud göndərin" - deyə əmr etmişdi. Bu fakt Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalında Bakı neftinin həlledici amillərdən olduğunu təsdiq edir.

Rus ordusunun 1723-cü il yürüşünün iştirakçısı artilleriya mayoru İ.Q.Gerber 1728-ci ildə bildirmişdir ki, XVIII əsrin birinci rübündə, yəni 1723-cü ilədək neftdən gəlir 50000 təmən (orta hesabla ildə 2270 təmən - red.) olmuşdur. Bu isə XVIII əsrin əvvəllərində neft hasilatının azaldığına sübutdur.

Şah xəzinəsinə məxsus olmuş neft mədənləri, çar qoşunları Bakını və Abşeronu işğal edən dövrdə (1723-1735-ci illər) rus hərbi hakimiyyətinin ixtiyarına keçmişdi. Çar hökuməti Bakının neft yataqlarının istismarında çox maraqlı idi.

Abşeronda neft işinin təşkilini öyrənmək nəticəsində bir sıra əsərlər yazılmışdır. Hidroqraf F.İ.Soymonovun 1827-ci ildə yazdığı qeydlər həmin əsərlər arasında mühüm yer tutur. F. Soymonovun məlumatına görə, ruslar şəhəri tutan vaxtlarda neft dövlət

mənfəəti üçün xəzinədən satılırdı və bundan hər il 20000 rubl (və ya 2000 təmən) gəlir götürülürdü.

Rusların işğalı dövründə neftdən gəlirin azalması çar hökuməti tərəfindən iltizam sistemi tətbiq olunması ilə izah edilirdi. Lakin neft hasilatının kəskin şəkildə azalmasına səbəb təkə və deyildi. Gerber, Lerx və digər şahidlər həmin dövrdə istismar edilən quyuların miqdarının az olduğunu qeyd edirlər.

Bakının hərbi hakimiyyətinin tərtib etdiyi sənəd - "Səyi Bakı sakinləri tərəfindən göstərilmiş, çöldə və şəhər darvazalarından kənarda yerləşən, yararlı və yararsız olan, şəhərdən hansı məsafədə yerləşən və aralarında neçə verst və sajen olduğu bildirilən neft quyularının və anbarlarının reyestri"ndə göstərilir ki, o vaxtlar Bakının ətraflarında 70 yararlı, 18 yararsız quyuyu; 30 yararlı, 23 yararsız - "sədə" və "bəbad" anbar vardı. Onlar şəhərdən 10-20 verst (1 verst - 1,067 km) məsafədə idi. Bir neçə quyu Bayıl rayonunda, Bakı qalası yaxınlığında yerləşirdi. İ.Lerx-in məlumatına görə XVIII əsrin 30-cu illərində Balaxanda quyuların sayı ikiqat azalmışdı.

XVIII əsrin əvvəllərində Osmanlı Türkiyəsinin və çar Rusiyasının hərbi əməliyyatları nəticəsində bütün ölkənin iqtisadi vəziyyətinin pisləşməsi və satış bazarlarının azalması ilə əlaqədar olaraq Bakının İran, Türkiyə və digər Şərq ölkələri ilə ticarəti müvəqqəti məhdudlaşmışdı. Digər tərəfdən, XVII əsrdə və XVIII əsrin əvvəllərində Səfəvi dövlətində və başqa ölkələrdə odlu silahın geniş yayılması, bununla əlaqədar olaraq neftdən hərbi işdə istifadənin məhdudlaşması "qara qızılın" Şərq və Qərb ölkələrinə ixracının kəskin şəkildə azalmasının əsas səbəblərindən biri olmuşdur. Abşeronda neft hasilatının tənəzzülü bununla izah edilə bilər.

XVIII əsrin birinci yarısının sonlarına yaxın Azərbaycanın şimalındakı şəhərlər dərin iqtisadi tənəzzül vəziyyətində idi. Təxminən qırx illik müharibə, feodal çəkişmələri, şah qoşunları və yerli feodallar tərəfindən amansızcasına yatırılan kəndli üsyanları nəticəsində ölkənin məhsuldar qüvvələri məhv edilmişdi. Bakı xanlığının paytaxtı, Abşeronun iqtisadi mərkəzi olan Bakı, Azərbaycanın digər şəhərləri kimi təsərrüfat tənəzzülünə məruz qalmışdı.

Mənbələr həmin dövrdə İran istisna olmaqla, başqa ölkələrə xeyli neft aparılması və böyük neft hasilatı barədə məlumat vermir. Artıq 1733-cü ildə neft hasilatının kəskin sürətdə azaldığı qeyd olunur. Görünür, bu hal XVIII əsrin birinci yarısının axırlarınadək davam etmişdir. Daha sonrakı dövrlərin mənbələri istehsal qüvvələrinin bir qədər dirçəldiyini və iqtisadi həyatda canlanma yarandığını bildirir.

Iqtisadi tənəzzül XVIII əsrin 70-ci illərində davam etmişdir. 70-ci illərdə Bakı xanlığı öz ərazisini qonşu xanlıqların hesabına genişləndirən güclü Quba xanlığından vassal asılılığı vəziyyətinə düşdü. Bu, Bakı xanlığının iqtisadiyyatına müsbət təsir göstərirdi. Belə ki, Bakı xanlığına tez-tez hücum edən qonşu feodalların basqınları azalmışdı.

Bundan başqa, qonşu ölkələr ilə XVIII əsrin birinci yarısının axırlarına yaxın kəskin şəkildə azalmış olan ticarət əlaqələri yenidən inkişaf etməyə başlamışdı. Bu isə şəhər iqtisadiyyatının canlanmasına xeyli kömək edirdi.

Böyük dövlət xadimi, Quba xanı Fətəli xan başda olmaqla bir sıra xanlıqların birlişməsi Bakı şəhərinin inkişafına da müsbət təsir göstərmişdi.

Rusiya İmperator Elmlər Akademiyasının üzvü Samuil Qotlib Qmelin 1770-ci ildə yolüstü Bakıda olmuş, yazılarında Bakını və onun neft mənbələrini ətraflı təsvir etmişdi. Həmin dövrdə Abşeronun qərb hissəsi ilə yanaşı, şəhərin iki verstliyində, indiki Bayıl rayonunda da neft çıxarılırdı. S.Qmelinin dediyinə görə, bu rayonu yerli sakinlər "Bel" (ehtimal ki, Bayıl), ruslar isə "Şah bazarı" adlandırırdılar. Bu yerdə yetmişdən artıq neft quyusu vardı və onlar da "... torpağın təkinə perpendikulyar şəkildə, dairə halında gedirdi, dərinlikləri iki sajen olardı və bir-birilə nizamsız halda bağlı idilər...Neft anbarı da orada yerləşirdi. Quyuların nefti bu anbara tökülürdü. Anbar möhürlənmişdi. Bayıl nefti keyfiyyətə Abşeron neftindən geri qalırdı, çünki Bayıl neftində çoxlu dəniz suyu olurdu. Onu ancaq Salyana aparırdılar, İrana isə ən keyfiyyətli neft göndərilirdi. Abşeron neftinə tələbat böyük idi və onun 15 funtluq batmanı beş qəpiyə satılırdı. Ağ neft 1,5 abbasiya, yaxud səkkiz funtluq batman otuz qəpiyə

satılırdı. Ağ neft xüsusi qurğu vasitəsilə - "kub (ənbiq) vasitəsilə" tənzimlənirdi. Neft ikiqat emal edildikdə müalicəvi təsiri yüksək olurdu və rəngini dəyişirdi. Belə neftin qiyməti artır, nəticədə ona tələbat da, xarici ölkələrdəki müştərilərin sayı da get-gedə çoxalırdı". Bu bir daha Abşeronda neft emalının o dövr üçün yüksək texnoloji həddə olduğu dələlətdir.

Abşerondakı neft quyularının əksəriyyəti xanın mülkiyyəti idi. Ağ neft çıxarılan quyular daşla bağlanırdı və bu lövhədə Bakı xanının adı yazılırdı. Bakı xanının neftdən və duzdan gəliri ildə qırx min rubla qədər idi.

XVIII əsrin 80-ci illərində ağ və qara neft hasilatı xeyli artmışdı. Bakı evlərini yağışdan-qardan qorumaq üçün onların damlarına qara neft çəkirdilər. Kündə və ya şar şəklində olan, qumla qarışdırılan neftdən yerli sakinlər yanacaq kimi istifadə edirdilər.

Bütün bunlar istər qədim, antik dövrlərdə, istərsə də erkən və orta əsrlərdə Azərbaycan neftinin çıxarılması, emal edilməsi və müxtəlif məqsədlərlə istifadə olunmasına sübutdur. Eyni zamanda XVII-XVIII əsrlərdən başlayaraq elm və texnikanın sürətli inkişafı, heç şübhəsiz, əvəzsiz enerji mənbəyi olan neft və ondan alınan yanacaq növləri ilə bilavasitə bağlı idi. Buna görə də, Şərq ölkələrindən fərqli olaraq sənayesi daha sürətlə inkişaf edən Avropa ölkələri bu enerji mənbəyinin mövcud olduğu ölkələrə öz milli maraqları baxımından yanaşmağa üstünlük verməyə başladılar. Bu isə dünyanın ilk neft mərkəzi kimi Bakını həmişə qonşu dövlətlərin strateji maraqlarında olması faktını təsdiq edir.

İngilis səyyahı Con Foster 1782-ci ildə "Bakıda neft" adlı əsərində yazırdı: "Mən Bakıda 16 gün qaldım. Burada gələcək üçün zəngin bir xəzinə var. Adamlar bu xəzinənin ağzını açsalar da, xərcləməyi bilmirlər. Ora getmək... və yenə getmək, dərhal ləngimədən getmək lazımdır. Orada xəzinə var. Bu xəzinə qara neftdir. O, şahdır. O, tacdir... O, həm də ləkədir... Gedin.... Şah üçün gedin. Tac üçün gedin". Ondən 14 il sonra 1796-cı ildə Bakıda olmuş alman Marşall fon Biberşteyn yazırdı: "Abşeron yarımadasında tükənməz neft ehtiyatları var..."

Müstəmləkəçi dövlətlərin yuxarıda sadalanan qəsbkar niyyətləri onların son iki yüz illik Şərq siyasətində özünü büruzə verdi. Bu isə nəticədə Azərbaycan torpaqlarının işğalı və imperiyalar arasında bölüşdürülməsi ilə nəticələndi.

Ə Cəbi Bəhramov
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun
elmi işlər üzrə direktor
müavini, t.ü.f.d., dosent

"Total" CAR-da yeni kəşfə imza atıb



Fransanın "Total" enerji şirkəti Cənubi Afrika Respublikasında (CAR) yeni neft və qaz kəşfinə imza atıb.

"Total"-in həmin ölkədə qazdığı ilk dərinisulu quyunun potensialı çox yüksək qiymətləndirilir və istehlak edilən neftin çox hissəsini idxal edən CAR üçün bu böyük bir tapıntıdır.

"Biz "Brulpadda" kəşfinə görə çox sevincliyik. "Total" yeni "dünya səviyyəli" qaz və neft quyusu qazıb və çox yaxşı mövqeyi olan bu quyuyu vasitəsilə bir deyil, bir neçə yatağın potensialını öyrənmək mümkündür", - deyər şirkətin kəşfiyyat üzrə vitse-prezidenti Kevin Maklaçan bildirib.

Hazırda "Total" ərazidə üçölçülü seysmik tədqiqatlar həyata keçirməyi və daha dörd kəşfiyyat quyusu qazmağı planlaşdırır.

"Wood Mackenzie" araşdırma şirkəti CAR-dakı bu yeni neft və qaz regionunun ehtiyatının 1 milyard barrel həcmində olduğunu hesablayıb.

Pakistanda ofşor kəşfiyyata başlanılacaq



Pakistan və Rusiya ofşor neft və qaz kəşfiyyatı ilə bağlı yeni müqavilə imzalayıblar. Müqaviləyə əsasən, Rusiya bu Cənubi Asiya ölkəsində neft və qaz kəşfiyyatına başlayacaq, həmçinin dəniz vasitəsilə Pakistana Orta Şərqdən yeni qaz kəmərinin tikintisini həyata keçirəcək.

Pakistanın neft və təbii sərvətlər naziri Qulam Sərvər layihəni Rusiya ilə çoxtərəfli əməkdaşlığın tərkib hissəsi kimi yüksək qiymətləndirib.

Müqavilə üzrə, Pakistan Rusiyadan gündəlik 500 milyon-1 milyard kubfut qaz idxal edəcək.

Məlumatda yeni qaz kəmərinin tikinti işlərinin növbəti 3-4 il ərzində həyata keçiriləcəyi bildirilir.

"OMV" Yeni Zelandiyada yeni layihəyə başlayır

Avstriyanın "OMV" neft və qaz şirkəti "Shell" şirkətinin Yeni Zelandiyadakı 578 milyon dollarlıq aktivlərinin alışından sonra, ilk dəfə orada iri bir layihəyə başlayıb.

Şirkətin Asiya-Sakit okean regionu üzrə vitse-prezidenti Qabriel Selisçi bildirib ki, layihə "Pohokura" quyularında qaz hasilatı səviyyəsini ən yüksək nöqtəyə çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, "Pohokura"-da hasilata hələ

2006-cı ildən başlanılıb. Sahil və ofşor hissələri daxil olmaqla bütövlükdə "Pohokura" yatağı Yeni Zelandiyada enerji istehsalı üçün tələb olunan qazın 40 %-ni təmin edir.

"OMV" cari il ərzində həmçinin "Maui" layihəsi ilə bağlı yekun investisiya qərarı hazırlamağı, beş yeni quyuyu qazmağı və 2020-ci ildən orada əlavə qaz hasilatına nail olmağı hədəfə alıb.

Xatırladaq ki, hazırda Yeni Zelandiyada ən iri neft və qaz hasilatçılarından biri olan "OMV" orada 10 kəşfiyyat lisenziyasına malikdir və onlardan 8-də operatorudur.



Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsi tədbirlər keçirir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) ilə Təhsil Nazirliyi arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumuna müvafiq olaraq Qazax rayon Təhsil Şöbəsi və AQAC-nin Qazax rayon bölməsi tərəfindən son illər rayonun ümumtəhsil məktəblərində bir sıra tədbirlər həyata keçirilib.

Belə ki, Azərbaycan QAC ölkəmizin təmas xətti və sərhədyanı rayonlarında fəvqəladə hallara hazırlıq üçün ilkin yardım və tibbi maarifləndirmə təlimləri həyata keçirir.

Düşmənlə 168 km sərhədi olan Qazax rayonunda da sərhəddə yaşayan sakinlərin, xüsusən də məktəblilərin bu sahə üzrə maarifləndirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Keçən ilin dekabr ayında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsi özünün fəvqəladə hallara hazırlıq üzrə çevik mobil dəstəsinin könüllü üzvləri ilə birlikdə rayonun Alpout kəndində ilkin yardım və tibbi maarifləndirmə təlimi keçirib. Şəhid Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbinin heyətində təşkil olunmuş təlimdə AQAC-nin Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı, müşahidəçi kimi Beynəlxalq Qızıl Aypara və Qırmızı Xaç Komitəsinin Bərdə ofisinin əməkdaşı Nailə Hüseynli, məktəbin müəllim-şagird kollektivi və Qazax rayon bölməsinin könüllüləri iştirak ediblər.



Bölmənin sədri Qurban Qurbanlı giriş sözü ilə çıxış edərək təşkil olunmuş təlimin məqsəd və əhəmiyyətindən söz açıb. Təlimin keçirilmə qaydaları haqqında geniş məlumat verib. Qazax Rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdürünün müavini Azad Hüseynov çıxış edərək rayonunda fəvqəladə hallara hazırlıq üzrə görülmüş işlər, məktəblilərin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bu sahədə mütəmadi olaraq profilaktik tədbir və təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb. Alpout kənd tam orta məktəbinin direktoru İsmayıl Abdullayev sərhəddə yaşayan sakinlərə göstərilən dövlət qayğısından danışaraq ölkə başçısına və rayon rəhbərliyinə məktəbin müəllim-şagird kollektivi adından minnətdarlığını bildirib. Məktəblilərin fəvqəladə hallara hazır olmaları baxımından bu cür təlimlərin keçirilməsinə yüksək qiymətləndirib. Sonra ilkin yardım məntəqəsinin qurulması, ilkin yardım və hadisələrin canlandırılması əyani şəkildə nümayiş olunub.

Rayonun digər sərhəd yaşayış məntəqələrində də, o cümlədən Cəfəri, Bala Cəfəri, Xanlıqlar, Abasbəyli, Fərəhli, Məzəm, Quşçu Ayrım və Kəmərlı kəndlərində mütəmadi olaraq ilk yardım, tibbi maarifləndirmə ilə bağlı seminarlar aparılmışdır.

Azərbaycan QAC-nin həmtəsisçilərindən biri olmuş general-leytenant Əliəğa Şıxlınskinin anım günü rayonun təhsil ocaqlarında mütəmadi qeyd edilir, müxtəlif tədbirlər, idman yarışları təşkil olunur.

Rayonun 20 ümumtəhsil məktəbində "İnsan alverinin qarşısının alınması və miqrasiya" barəsində 70-dən çox seminar keçirilmişdir. Silahlara qarşı mübarizə proqramı çərçivəsində və uşaqların mina təhlükəsindən qorunması üçün 13 məktəbdə uşaqlar üçün idman meydançaları (qurğular ilə birlikdə) tikilib istifadəsinə verilib.

Azərbaycan QAC-nin rayon bölməsi "Evdən məktəbə, məktəbdən evə təhlükəsiz dönmə" layihəsi çərçivəsində uşaq, yeniyetmə və gənclərin yollarda təhlükəsizlik hərəkəti, yol hərəkəti qaydalarının öyrənməsi və yol-nəqliyyat hadisəsi zamanı zərərçəkənə ilk yardım göstərilməsi qaydalarına yiyələnmələri ilə bağlı Qazax rayonunun Daş Salahlı kəndində 280 məktəbliyə yol hərəkəti qaydalarına dair təlimləri keçirib.

Ümumi tədbirlər planına uyğun olaraq 2019-cu ilin yanvar ayından başlayaraq hər ay rayonun bir məktəbində fəvqəladə hallara hazırlıq və cavabvermə axtarış xidməti ilə bağlı müvafiq tədbirlərin aparılması nəzərdə tutulmuşdur. Artıq Xanlıqlar kənd məktəbində tədbir keçirilib. Təlimdə xüsusi qeyd edilib ki, cəmiyyətin mövcud fəvqəladə hallara hazırlıq və cavabvermə sistemi və strukturu gücləndirilməli, genişləndirilməli, təkmilləşdirilməli və inkişafı təmin edilməlidir. İnsan həyatının xilas edilməsi, böhran və fəlakətlərdən sonra aparılan bərpa və zərərçəkmiş insanlara zəruri dəstəyin göstərilməsi üçün bütün imkanlar, bilik və bacarıqlar təkmilləşdirilməli və inkişaf etdirilməlidir. Humanitar əməliyyatlar zamanı təcili cavabvermə qabiliyyətini tətbiq etmək üçün xüsusi plan və prosedurların işlənilməsindən diskussiya şəklində söhbət aparılıb. Şagirdlər onları maraqlandıran məsələlər barədə çoxsaylı suallar verərək, həmin suallara ətraflı cavablar aldılar.

✍️ Rövşən Ağayev

Niyə keçidlər piyadalar üçün aktual deyil?



Yol-hərəkət qaydalarının nizamlandırılmasında, onlara əməl olunmasında, qəzaların, fəvqəladə hadisələrin qarşısının alınmasında piyadaların məsuliyyəti mühüm önəm kəsb edir. Bu bir realılıqdır ki, günümüzdə əksər piyadaların yol keçərkən yeraltı və yerüstü keçidlərdən, piyada zolaqlarından deyil, daha çox yüksək sürətli avtomobil yollarından istifadə etməsi isə böyük narahatlıq doğurur.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov sözügedən məsələ ilə bağlı "iki sahil"ə açıqlamasında bildirdi ki, hər bir hadisənin kökündə davranış durur: "Yollarda qəzalar hərəkət iştirakçılarının müəyyən olunmuş qaydalardan kənara çıxması zamanı baş verir. Bu da həmişə xətasız ötürşür. Məsələn, piyadalara keçidlərdən, zolaqlardan istifadə etmək tövsiyə olunur. Vurulan piyadaların bir qisminin zolaqdan kənarda hərəkət etdiyi məlum olub. Piyadaların keçidlərdən istifadə etməməsinin obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəblərə piyadanın fiziki imkanlarının məhdud olması, vaxtın azlığı, tələsməsi, keçid olduğunu bilməməsi, obyektiv səbəblərə isə keçidlərarası məsafənin bir-birindən uzaq olması, bəzi yeraltı keçidlərdə eskalatorun davamlı işləməməsi, nasaz olması aiddir. Yaşlı insanların eskalator olmadıqda çoxpilleli pilləkəndən istifadəsi onlar üçün əlverişsizdir. İnsanlar əksər hallarda bu kimi "səbəbləri" əsas götürərək təhlükə mənbəyi olan yüksək sürətli avtomobil yollarından istifadə edirlər."

Ekspert, həmçinin əlavə etdi ki, keçidlərarası məsafənin çox olduğu yerlər var. Bəzən bu uzaqlıq 500-700 metrə qədər də olur. Əslində keçidlər arasında məsafə 200-300 metr olmalıdır. Bunun vaxtı çox aparmasını bəhanə edirlər. Piyadaların əksəriyyəti yerüstü keçidlər olduğu halda istifadə etmirlər, onun altından avtomobil yolundan keçirlər. Mən özüm dəfələrlə belə halların şahid olmuşam. Bir misal da çəkim: Paytaxtın "Atatürk" prospektində, Ayna Sultanova heykəlinin yerləşdiyi küçədə yerüstü keçid olsa da, dəfələrlə görmüşəm ki, piyadalar onun



altından keçirlər. Avtobusdan düşürlər, dərhal yolu keçirlər ki, bu da çox təhlükə yaradan bir haldır. Birbaşa məsuliyyətsizlikdir.

Həmsöhbətimiz, həmçinin qeyd etdi ki, piyada zolaqları və piyada keçidləri haqqında xəbərdarlıq nişanları da diqqət etməli olduğumuz ən vacib məsələlərdən biridir: "Yollarda piyada zolaqları hər il təzələnməli və həmin zolaqlar xüsusi parlaqlığa malik ağ rəngli boyalarla rəng-



lənəməlidir. Bu zolaqların müddəti bir ildir. Piyada zolağı silinərsə, yenidən təzələnməlidir. Yağışlı, dumanlı havalarda isə xüsusilə görünməz hala gəlirlər. Həmin zolaqların qaranlıqda, gecə yarı aydın görsənməsi üçün reflektor (ışıq qaytaran) xarakterli rənglərdən istifadə olunmalıdır. Piyada zolağı haqqında xəbərdarlıq nişanı isə sayrışan, parlaq, işıqsız rənglərdən ibarət işıqlarla təchiz olunmalıdır. Piyada zolağı, nişanı haqqında məlumatı olan sürücülər əvvəlcədən avtomobilin sürətini azalda bilirlər. Məlumatı olmayan, "qərib" sürücülər isə qəfil tormozlama ilə avtomobili saxlaya bilmirlər və nəticədə piyada ölümləri ilə nəticələnən bədbəxt hadisələr baş verir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə yaşlı və fiziki məhdudlu insanlar üçün xüsusi təchizatlı eskalatorların quraşdırılmasını vacib hesab edir: "Bəzən fiziki durum imkan vermədiyindən, piyadalar yolu sürücülər hesabladığından gec keçirlər. Tormozlanma ya gec olur, ya da ümumiyyətlə, avtomobili saxlamaq olmur. Bu isə hər iki halda fəvqəladə hadisənin baş verməsinə səbəb olur. Bu, bir tərəfdən piyada səhlənkarlığı, bir tərəf-

dən isə keçid yetersizliyi, ya da ki keçidlərdə eskalatorların nasaz, qeyri-aktiv olmasıdır. Keçidlərdə pilləkən sayı çox olduğundan onlardan istifadə həmin insanlar üçün əlverişsizdir. Elə yollar var ki, orada keçidlərin sayı ya azdır, ya da yoxdur. Piyadalar saatda 90-120 km sürətlə şütyən avtomobillərin hərəkət etdiyi yollardan o tərəf-bu tərəfə keçirlər. Belə yollara misal olaraq deyə bilərəm ki, Heydər Əliyev, Nobel prospektlərində, Buzovna qəsəbəsində zəruri piyada keçidləri yaradılmalıdır."

Elməddin Muradlı piyadaların iştirakı ilə baş verən qəzalar mövzusunda da bəhs etdi: "Piyadaların səhlənkarlığı ucbatından çoxlu sayda qəzalar baş verir, insanlar həlak olur, ağır yaralanır, maddi ziyan düşür. Məsələnin araşdırılması zamanı piyadalar çox vaxt məsuliyyətdən kənarda qalır. Zənnimcə, sürücünü o halda məsuliyyətə cəlb etmək olar ki, o qəzanın qarşısını almaq üçün nəse etməsin."

Həmsöhbətimiz aiddiyyəti qurumları bu məsələdə xüsusilə diqqətli olmağa çağırırdı: "Piyada

iştirakı ilə baş verən qəzalar xüsusilə təhlil olunmalıdır. Araşdırmalar aparılmalı, mövcud qəza ilə bağlı günahlandırma dərəcəsi müəyyənəşdirilməlidir. Qəzadan sırf avtomobilə ziyan dəyibsə, kasko sığortası yoxdursa, o zaman məhkəmə yolu ilə məsələ xüsusi tədqiqata, yoxlanışa götürülməlidir. Səbəbkər tərəf də maddi ziyanı ödəməlidir. Xarici ölkələrdə belə qəzalarda 50-60 faiz sürücüdə, 40-50 faiz də piyadada günah görülür. Bizdə isə standart şəkildə 95-100 faiz günah sürücüdə hesab edilir."

Ekspertin sözlərinə görə, piyadalar özlərinin və sürücülərin həyatlarını təhlükəyə atıb, yol hərəkəti qaydalarını pozsalar da, daha çox cərimə haqqında düşünürlər: "Bu cərimədən xilas olmaq üçün isə polisə gətirmədikləri bəhanə qalır. Hesab edirəm ki, problemlə bağlı piyadalar arasında maarifləndirmə tədbirlərinə geniş yer ayırmaq lazımdır. Təbliğatın aparılması hər birimizin işidir.

Yol hərəkəti qaydaları haqda piyadaların maarifləndirilməsi ilə bağlı sosial çarxlar hazırlanıb cəmiyyətə aşılmalıdır."

✍️ Yaqut Ağasahqızı, "iki sahil"

SOCAR-in TENDERLƏRİ



“Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filiali

“Ümid” yatağı 1 sayılı Stasionar Dəniz Özülündə “Video nəzarət sistemi”-nin avadanlıqlarının və quraşdırılmasının satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (VN-001/2019) elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən gec 18 fevral 2019-cu il, Bakı vaxtı ilə saat 10:00-a qədər Azərbaycan və ya ingilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə təklifi 1 (bir) əsl və 2 (iki) olmaqla 21 fevral 2019-cu il, Bakı vaxtı ilə saat 13:30-da Satınalan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya İngilis dilində əldə etmək istəyənlər 236 (iki yüz otuz altı) manat (ƏDV daxil) məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filiali, VÖEN: 2000296061, M/h AZ24NABZ0135010000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 H/h AZ65HAJCHCNAZN10000098111001 - AZN H/h: AZ25HAJCHCNUSD10000098111002 - USD H/h: AZ29HAJCHCNEUR10000098111003 - AVRO

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Təklifin təminatı:

Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.

V. Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 3 ay ərzində yerinə yetirilməsi tələb olunur.

VI. Satınalan təşkilatın ünvanı:

AZ 1029, Bakı, H.Əliyev prospekti, 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Ümüd Cəfərov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Satınalma üzrə mütəxəssisi

Tel: (+994 12) 521 00 00 (27369)

Mob: (+994 50) 5580007

E-mail: procurement@socar-umid.com

VII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.azerweb.com; www.ikisahil.az

VIII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 21 fevral 2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 14:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

IX. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maldən əldə edilə biləcək:

procurement@socar-umid.com

“Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu

“Azərsu” Binəqədi rayonunda yeni layihələrin icrasına başlayıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Binəqədi rayonunda yeni layihələrin icrasına başlanılıb.

Binəqədi rayonunda icra olunan layihələr bir neçə istiqamətdə həyata keçirilir. Hazırda Binəqədi qəsəbəsi Fəxrəddin Qurbanov və Xocasən qəsəbəsi Ruslan Allahverdiyev küçələrində, həmçinin ATS yolu adlanan ərazidə yeni içməli su şəbəkələri yaradılır. Qeyd edək ki, bu ərazilərdə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr hesabına aparılır. Mövcud şəbəkələr su təchizatında çətinliklər yaradır. Belə ki, bu ərazilərdə tez-tez qəzalar baş verdiyindən və suyun təzyiqini artırmaq mümkün olmur. Nəticədə bəzi abonentlər normal qaydada su ala bilmir. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib.

F.Qurbanov küçəsində icra olunan layihə çərçivəsində küçə boyu 110 mm diametrli borularla yeni 3 km su xətti çəkilir. Layihəyə əsasən yeni xətdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Yeni çəkilmiş su xətti hər iki tərəfdən 450 mm və 630 mm diametrli magistral xətlərə qoşulacaq. Bu da həmin ərazidə suyun dairəvi hərəkətini təmin edəcək. Yeni yaradılan sistem hesabına abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin olunacaq.

Xocasən qəsəbəsinin Ruslan Allahver-



diyev küçəsində və ATS yolu adlanan ərazidə icra olunan layihə çərçivəsində burada 280-100 mm diametrli borularla 5 km uzunluğunda su xətləri çəkiləcək. Yeni şəbəkədən abunəçilərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihənin icrası sakinlərin içməli su təchizatını xeyli yaxşılaşdıracaq.

Hazırda Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən icra olunan kanalizasiya layihəsi də ekoloji baxımdan əhəmiyyət kəsb edir. Layihəyə əsasən Binəqədi qəsəbəsinin I Mədən küçəsindən (DSK yolu) keçən açıq kanal örtülü kollektorla əvəzlənir. Təxminən 300 metr məsafədə 1000 mm diametrli metal borularla daşıyıcı kollektor tikilir. Layihə çərçivəsində ətraf ərazilərdəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. İşlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin məişət və təsərrüfat məşəli tullantı sularının açıq kanallarla axıdılmasının qarşısı alınacaq.

EKSPERT: Yalnız ixtisasartırma proqramı ilə müəllim olmaq doğru deyil



Hər bir Azərbaycan vətəndaşı ixtisasını artırmaq və dəyişmək imkanına malikdir. Bu, insanlar üçün fasiləsiz təhsilə fürsət yaradır. İntellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, əmək şəraitinə uyğunlaşdırılmasını təmin edir. Təhsilin bu istiqaməti əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazasında rəqəbat qabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ixtisasartırma təhsili əlavə təhsilin bir istiqamətidir. “Bu, dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən bir təhsil növüdür. Bu metod ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin pedaqoji və digər işçilərinin bilik, bacarıq və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsinə daha mütərəqqi üsullarla nail olmaq məqsədilə yaradılıb.”

Ekspert, həmçinin əlavə etdi ki, son illər müəllimlərin bilik səviyyəsinin yoxlanılması istiqamətində aparılan uğurlu işlər öz bəhrəsini verəndir. “Təhsil Nazirliyi tərəfindən müəllimlərin diaqnostik qiymətləndirilməsi müəllimlərin imtahan yolu ilə öz bilik səviyyələrinin yoxlanılmasına xidmət edir. Bu xidmət nəticəsində respublikanın ümumtəhsil məktəblərində çalışan müəllimlər öz biliklərindən xəbərdar olmaqla yanaşı, eyni zamanda, yüksək əmək haqlarına da nail olurlar. Ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin bezi- ləri qeyri-ixtisas sahibləri olsalar da, sonradan ixtisasartırma və ixtisasdəyişmə yolu ilə müəllimlik ixtisasına da yiyələniblər.”

Kamran Əsədov yalnız ixtisasartırma proqramını mənimşəyib müəllim peşəsinə yiyələnməyi doğru hesab etmir: “Ümummilli lider Heydər Əliyev deyirdi ki, mən müəllim adından üstün ad tanımıram. 4 il və daha çox ali təhsil müəssisələrində müəllimlik ixtisasına yiyələnənlərlə sonradan qeyri-ixtisas sahiblərinin ixtisasartırma yolu ilə müəllim olmalarının fəaliyyəti arasında heç də fərq görünmür. Biri azı 4 il zəhmət çəkib müəllim ixtisasına sahib olur, digəri isə 1 il müddətinə müəllimlik ixtisasına yiyələnir. Təsəvvür edin ki, biri 4 il dinşünaslıq oxuyur, sonra gedib 6 ay ixtisas dəyişmədə vaxt keçirib gəlib Azərbaycan dili müəllimi olur. Təhsil, onun əsas təlimçisi, nümayəndəsi olan müəllimliyini ciddiyyə almaq lazımdır.

“Azərbaycanda ümumtəhsil məktəblərində ixtisaslı kadrlara olan tələbat ixtisasartırma kimi fakültənin yaradılmasına zəmin yaradıb. Azərbaycan ixtisaslı kadrların azlığı və ya bütün ixtisaslıların

işləmək istəməmələri müəyyən ixtisaslar üzrə boşluqların yaranması ilə nəticələnir. Dövlət də kadra olan tələbatı aradan qaldırmaq üçün bu halı normal qəbul edib. Amma etiraf etməliyik ki, baza təhsili hər hansı ixtisas üzrə olan kadrla, ixtisasdəyişmə yolu ilə ixtisas üzrə kadrların şəxsin bilik və bacarıqları fərqli olur. Bir məqamı da qeyd edim ki, müəyyən edilmiş qaydalara görə, pedaqoji sahədə istər rəhbər olsun, istər müəllim ixtisasartırması 5 ildən bir müəyyənləşir. Amma müəllim istəyə 3 ildən bir, hər il gəlib iştirak edə bilər. Müəllimlərin ixtisasartırması hazırda 24 günlükdür. Təkmilləşdirilmə isə 3 mərhələli olur. Bir həftə keçilir. Təhsil şöbələrinin yaradıldığı dayaq məntəqələrinin nümayəndələri bizdə təlim kursları keçirlər və öyrəndiklərini yerlərdəki müəllimlərə çatdırırlar. Ona görə belə müəllimlər “öyrəndənlərin öyrəndəni” adlanır. Hesab edirik ki, ixtisasartırma təlimləri müəllimlər üçün çox faydalıdır”, - deyir ekspert bildirir.

K.Əsədov ixtisasartırma yolu ilə müəllimlik peşəsinə yiyələnənlərin işlərini itirmək təhlükəsi ilə bağlı narahatlıqlarına münasibət bildirdi: “Hesab edirəm ki, hal-hazırda ixtisas dəyişmə ilə müəllim kimi fəaliyyət göstərənləri hansısa bir təhlükə gözləmir. Bir halda ki, onlar qanuni əsaslarla həm əsas ali təhsil sənədini əldə ediblər, həm də ki ixtisasdəyişmə qanunvericilik çərçivəsində həyata keçirilib, onlar eyni diaqnostik qiymətləndirmə imtahanlarında iştirak ediblər və minimum şərtləri ödəyiblər, belələrinin fəaliyyətlərini davam etdirməklərinə heç bir problem yoxdur”.

Yaqut Ağasahqızı, “İki sahil”

Auramızı neqativ enerjinin təsirindən necə qoruyaq?



Gündəlik həyatda neçə-neçə insanlarla ünsiyyətdə oluruq və özümüzdən asılı olmayaraq bütün neqativ enerjiləri auramıza toplayırıq. Gün ərzində nə qədər çox insanla görüşsək, bir o qədər çox beynimizə düşüncə forması, bədənimizə isə enerji toplanmış oluruq.

Kin, nifrət, paxıllıq kimi neqativ düşüncə və duyğular auramızda toplanır, bütün enerjimizi azaldır bu da səhhətimizi pisləşdirir, insanları bizdən uzaqlaşdırır, qəzalar-bəlalər əmələ gətirir.

Əgər bir insan xəstədirsə və ya depressiyadadırsa, deməli, aurası kirlidir və onu təmizləmək üçün çoxsaylı meditasiya tələb olunur. Artıq qeyd etdiyimiz kimi, bütün xəstəliklər əvvəlcə aurdan başlayır, sonra isə fiziki bədənə təsir edir. Auramız nə qədər təmiz olarsa, xaricdən gələn neqativ təsirlərdən bir o qədər qorunmuş olarıq.

Pozitiv enerjimizi bacardığımız

qədər artırmalıyıq. Siz xoşbəxt, rahat və sevgi dolusunuzsa, aurasınızın rəngi parlaq olacaq. Auramız nə qədər parlaq və güclü olarsa, bir o qədər sağlam olarıq. Bunun üçün də müntəzəm olaraq auramızı təmizləməliyik.

Aurayı təmizləmək gündə sadəcə bir neçə dəqiqə alır və buna deyər. Bunu səhər oyandıqdan sonra və yatmadan əvvəl edə bilərsiniz. Ən azı yatmadan əvvəl aurayı təmizləmək vacibdir. Gündəlik auramızı təmizləyərək özümüzü psixi hücumlara və narahatlıqlara qarşı qoruyuruq.

Bəs bunu necə etməliyik?

Təmiz hava və düzgün tənəffüs - güclü auraya malik olduğumuz üçün vacibdir. Tənəffüs prosesi auramızı enerji ilə doldurur və gücləndirir.

Nəticə etibarilə aurayı təmizləmənin və ya maqnit sahəmizi bərpa etmənin ən sadə yolu açıq havada, o cümlədən oksigen mənbəyi olan ağacların çox olduğu yerdə adi gəzinti etməyimizdir.

Ağaclar energetik sahəmizi təmizləmək üçün çox faydalıdır. Sizə uyğun olan ağaca söykənməklə energetikanızı təmizləyə bilərsiniz. Həmçinin torpaqla, bitkilərlə təması artırmaq üçün çəmənləkdə ayaqyalın gəzmək, bitki əkmək faydalıdır. Bütün bunlar sizi təbiətlə birləşdirərək, canlandırır, energetik auranızı gücləndirir və şəfa verir.

Aurayı gücləndirmək üçün ən effektiv və əsas vasitələrdən biri meditasiyadır. Meditativ proseslər beyin qan dövranını artıraraq, be-

yini daha aktiv işləməyə məcbur edir. Aurayı gücləndirmək üçün xüsusi meditasiya texnikaları icra edilməlidir.

Duaların oxunması insanı ilahi qüvvəyə yaxınlaşdırmaqla, mənəvi paklıq qazanmasına, bədənin təmizlənməsinə və aurasının güclənməsinə şərait yaradır. Məlum olduğu kimi, ibadət, ilk növbədə insanın özü üçün lazımdır. Mənəvi təmizlənmək üçün ibadət etmək, mənəvi olduğunuz dinin müqəddəs kitabını, dualarını mütləq anlayaraq oxumaq vacib vasitələrdən biridir.

Bütün bu vasitələr hər biri ayrı-ayrılıqda mütləqdir. Onlar bədbinliyi, gərginliyi, yorğunluğu azaldır, insanda mənəvi paklıq, xeyirxahlıq yaradır, bədəni müsbət enerji ilə doldurur.

Ehtiyac olan hallarda auranızı neqativ enerjiden təmizləmək üçün aşağıdakı qaydalardan istifadə edə bilərsiniz:

Sizə stress verə biləcək yerlərə getməkdən və mənəfi enerji verən insanlarla münasibət qurmaqdan uzaq durun. Əlavə olaraq hansısa bir kristal daşı üzərinizdə gəzdirin.

Duş qəbul edərkən ləyənin içərisinə bir çay qaşığı sirkə qarışdırmaqla başınızın üzərindən axıdaraq bütün bədəninizi yuyun. Bundan başqa duş qəbul etdiyiniz zaman dəniz duzu vannası qəbul etməklə auranızı təmizləyə və gücləndirə bilərsiniz.

✍ **Könül Əliyeva,**
"İki sahil"



"Facebook"un qurucusu Mark Zuckerberq "WhatsApp"ı neçə milyard dollar qarşılığında satın aldığı etiraf edib.

Milli.Az bildirir ki, Zuckerberq 5 il öncə bu sosial şəbəkəni 19 milyard dollar dəyərində aldığı bildirib.

"WhatsApp"ın qurucusu olan Jan Xoum ilə danışıqlar apararkən olduqca çətin anlar yaşadıq. Jan Xoum bir qərar verə bilmirdi. Jan məndən düşünmək üçün zaman istədi. Elə o anda itim Bist içəri girərək onun qucağına atıldı. Sanki bu anda bütün buzlar əridi və biz ortaq məxrəcə gələ bildik" - deyərək Mark Zuckerberq əlavə edib.

Qeyd edək ki, "Facebook"un qurucusu 2012-ci ildə 1 milyard dollar dəyərində "Instagram" sosial şəbəkəsini də satın almışdı.

ALLAH RƏHMƏT ELƏSİN!

SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Natiq Həsənova, atası

Sadiq Həsənovun

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın "Neftqaztikinti" Trestinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Natiq Həsənova, atası

Sadiq Həsənovun

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın Qaz İxrac İdarəsinin Marketing şöbəsinin böyük mühəndisi Samir Kərimova, anası

Mahirə xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Vüqar Rəhimzadə və "İki sahil" qəzeti redaksiyasının kollektivi YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərova, bacısı

Pərixanım Məmmədovanın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Yeni Azərbaycan Partiyası İcra katibliyinin məsul əməkdaşı Məsimxan Vəliyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova, qardaşı

Zakir Muradovun

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Vüqar Rəhimzadə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova, qardaşı

Zakir Muradovun

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Vüqar Rəhimzadə Milli Məclisin deputatı İmamverdi İsmayilova, qayınanası

Tamara xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Bu yağ təhlükəlidir mi?

Bəzi mənbələr palma yağının ürək və damar sistemi üçün həddindən artıq zərərli olduğunu bildirirlər, bəziləri isə bunun özünəməxsus dəyərləri olan adi yağ hesab edirlər. Digərləri bu yağın əksinə xeyirli olduğunu bildirir.

Bu məhsul tropik ölkələrdə istehsal olunur və yeganə bitki yağıdır ki, bərk halda olur. Bildiyimiz kimi təmiz kərə yağı bahalı olur və insanlar artıq bitkidən bərk yağ əldə etməyin üsulunu tapıblar. Lakin belə üsullar transyağların meydana çıxmasına gətirib çıxarır ki, bu da öz növbəsində sağlamlığa ciddi zərər verir.

Hazırda kərə yağlarına əvəz olaraq palma yağları satışa çıxarılır. Tədqiqatçıların fikirlərinə görə, palma yağı transyağlar kimi sağlamlığa zərər verir.

Bəs təbiətdən gələn bir nemət niyə ziyanlıdır? Hələ ki bu, tam şəkildə aydınlaşdırılmayıb, lakin kərə yağından fərqli olaraq palma yağlarının tərkibi olein turşusundan ibarətdir. Kərə yağında da bu turşular var, lakin kərə yağında onların miqdarı azdır. Alimlər hesab edirlər ki, bu komponentin artıq olması damarların və ümumilikdə orqanizmin işini pozur.

İstehsalçılar kərə yağlarını ucuz "palma" yağlarına dəyişirlər. Günümüzdə palma yağından kərə yağı və süd məhsulları hazırlanır. Bə-



zən məhsulların üzərində palma tərkibli yağın olması haqqında məlumat yazılır, bəzi hallarda isə yazılır.

Palma yağı sağlamlıq üçün təhlükəlidir mi?

Bu yaxınlarda mütəxəssislər bu mövzu haqqında 48 tədqiqatı gözden keçiriblər. Palma yağının xeyirli olması haqqında 9 məqalə aşkarlayıblar.

Mütəxəssislər qeyd ediblər ki, palma yağından istifadə edən 23 ölkədə ölüm halları və ürək xəstəlikləri həddindən artıq artıb. Bundan başqa, məlum olub ki, palma yağından istifadə qanda "pis" xolesterinin artmasına səbəb olur.

2003-cü ildə palma yağının zərərli olduğu haqqında fikir irəli sürülsə də onun istehsalı iki dəfə çoxalıb. İstehsalçılara məhsulun üzərində onun tərkibinin qeyd olunması bildirilsə də, cəhdlər hələ ki boş çıxır.

TƏSİSÇİ:



Baş redaktor:
Vüqar RƏHİMZADƏ

Baş redaktorun I müavini:
İsmayıl HACIYEV

Bakı: Kapital Bankın 1 saylı
Xəbərlər filialı H/hesab
№AZ19AIB380300194437
00306107
Kod № 200071
VÖEN: 2000157291

TELEFONLAR:

Qəbul otağı: 530-26-46, 430-87-97
Baş redaktorun I müavini: 530-26-36
FAX: 430-87-47
Mühasibatlıq: 430-87-27
e-mail: ikisahil@azdata.net

Ünvan:

AZ1012 Bakı,
H.Zərdabi
prospekti-88

Qəzet "İKİ SAHİL" in kompüter mərkəzində yığılır və "AZƏRBAYCAN" nəşriyyatında ofset üsulu ilə çap olunur.

Çapa imzalanıb:
13.02.2019-cu il saat 01⁰⁰
Qiyməti: 40 qəpik, Sayı: 8179
İndeks: 0151, Sifariş: 522

Qəzetdə "AZƏRTAC", "OLAYLAR", "AzadInform", "TREND", "SİA", InterFAX informasiya agentliklərinin məlumatlarından istifadə olunub.

Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.